

*Milli liderimiz, EL ATASI  
Heydər Əlirza oğlu Əliyevin  
əziz və nurlu xatırəsinə böyük  
hörmət və ehtiramla.*

**AĞABABA İBRAHİMOV, HÜSEYN XƏLİLOV**

**SAĞLAM ÖVLAD, DÜZGÜN TƏRBİYƏ,  
TƏMİZ NİTQ**

**Bakı- 2004**

Rəyçi: **Həbib Kərimov**, BDU-nun «Gender və tətbiqi psixologiya» kafedrasının elmi işçisi

**f.-r. e.n. A.B.İbrahimov, H.Ə.Xəlilov «Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq».** Bakı "Misri" nəşriyyatı, 2004, 133 s.

Metodiki vəsaitdə maraqlı şəkildə uşaq dünyaya göz açdığı andan başlayaraq onun şəxsiyyətini formalaşmasında ailə münasibətlərinin rolü, uşaq şəxsiyyətinə hörmət, müxtəlif yaş dövrlərində uşaqda olan dəyişikliklər və onlara metodiki yanaşma yolları elmi əsaslarla araşdırılmışdır. Vəsaitdə valideyn-övlad münasibətləri incəliklərinə qədər ön plana çəkilməklə uşaqda təmiz və ifadəli nitqə nail olma yolları, dünyaya göz açandan məktəbə gedənədək onlarda olan nitq nöqsanları: şirindillilik, kəkələmə kimi nitq qüsurları nəticəsində uşaqın psixi və fizioloji inkişafına göstərdiyi mənfi təsirlərin aradan qaldırılması, müxtəlif nitq qüsurlarının daha da dərinləşməsinin qarşısının alınması, eləcə də mövcud anatomiq və qazanılmış nitq qüsurlarının vaxtında islahi yolları ətraflı izah edilir.

Vəsaitdə **s, z, r, v, t, k, l** və **s**. səslərinin düzgün tələffüzü zamanı nitq ci-hazlarının vəziyyəti, hər bir səsin düzgün tələffüzünə kömək edən təmrinlər verilir. Vəsaitdə ilk dəfə olaraq kəkələmənin aradan qaldırılması üçün tə-crübədən keçirilmiş xüsusi effektiv seanslar verilir.

Analar, tərbiyəçilər, ibtidai sinif müəllimləri, loqoped və psixoloqlar üçün yazılmış bu vəsait uşaqların gələcəkdə bitkin, hərtərəfli inkişaf etmiş şəxsiyyət olmaları, onlarda məntiqli təfəkkür, ifadəli və düzgün tələffüzlü nitqin for-malaşmasına dəyərli kömək edəcəkdir.

"**Misri**" nəşriyyatı, 2004

## G İ R İ Ş

Hər bir valideynin ən böyük arzusu Vətənimiz Azərbaycana layiqli övlad böyütməkdir. Bunun üçün sağlam mühitin yaranması, sağlam tərbiyənin formalaşması vacib şərtlərdəndir.

Ata və ana arasında olan qarşılıqlı hörmət, uşağa münasibətdə diqqətli və nəzakətli olmaq düzgün tərbiyənin əsas amillərindən biridir. Eləcə də uşağın geniş potensiala malik şəxsiyyət kimi yetişməsi üçün onların dünyagörüşünü zənginləşdirmək, onları real həyatın qanuna uyğunluqlarına düzgün istiqamətləndirmək lazımdır. Bu baxımdan uşaq psixologiyasının formalaşdığı 2-6 yaş dövrlərində onların endogen (daxili) və ekzogen (xarici) şəraitdə yaranan keyfiyyətlərinin öyrənilməsi daha maraqlıdır. Çünkü gələcəkdə müşahidə olunan bir çox psixoloji pozğunluqların, eləcə də nitq qüsurlarının təməli məhz 2-6 yaş dövrlərində yaranır. Ona görə də biz uşaqlarda nəinki nitq qüsurlarının yaranma və aradan qaldırılma profilaktikasını araşdırmışıq, eyni zamanda tərbiyə işində müxtəlif yaş dövrləri üçün uşaqların psixologiyasında mövcud olan bənzətmə, şıltəqliq, qısqanlıq, inadkarlıq, qorxu, vahimə, iradə və s. kimi amilləri nəzərə almağı vacib bilirik. 2-3 yaşındadək uşaqlarda sözlərin düzgün tələffüz edilməsinə fikir verilmədiqdə 3 yaşıdan sonra onlarda müxtəlif nitq qüsurları - pəltəklik, tıntınlıq, burunda danışmaq, mızıldamaq, şirindillilik, stres vəziyyətlərində nitqin tam tutulması və s. yarana bilər. Nitqin qüsurlu olması uşaqların harmonik inşafına xüsusilə mənfi təsir göstərir. Təcrübələr göstərir ki, valideyn uşağın inşafını müntəzəm olaraq müşahidə edirsə, onun əqli və fiziki inşafını düzgün istiqamətləndirirsə, uşağın şüuruna və duyğularına müsbət təsir edirsə müxtəlif səbəblərdən yaranan nitq qüsurlarını erkən yaşlarında aradan qaldırmaq olur.

Müşahidələrimiz göstərir ki, ailədə uşaqların yanında böyüklərə aid söhbətlərin edilməsi, bir qrup ailələrdə sistematik qalmaqal, dava-dalaş, içki məclisləri olan şərait uşağın iradəsinə mənfi təsir göstərir, onun psixoloji durumunu pozur. Unutmaq

olmaz ki, bəzən bizim istədiyimizdən aslı olmayaraq uşaqlarda müxtəlif qazanılma psixi pozuntular yaranır. Belə pozuntuların yaranmasının səbəbləri kimi, ailədə uşağın başa düşülməməsi, onun dəcəl hərəkətlərinə qarşı səbirsizlik göstərilməsini, döyülməsini göstərmək olar.

Ata və ana arasında olan kəskin ziddiyyət halları uşağın mənəviyyatına və iradəsinə kobud surətdə müdaxilə edir. Nəticədə hələ formalاشmamış, zəif konstitutsional tipə malik olan uşaqlarda müxtəlif psixoloji pozuntular meydana çıxır.

Hər bir valideyn övladının sağlam, zəngin mənəviyyatlı böyüməsinə çalışmalı, bu yolda ən qiymətli vaxtını sərf etməlidir.

XX əsrin ən parlaq şəxsiyyətlərindən biri, el atası, türk dünyasının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin sağlam məntiqə söykənən, təmiz, ifadəli nitqi var idi. Onun bəlağətli nitqi daim ona uğur gətirirdi. H. Əliyev Azərbaycan milli ideologiyasını yaranan və formalasdırıñ liderdir. Yeni nəсли H. Əliyevin mübarizliyi, Vətəninə, xalqına sədaqətli ruhunda tərbiyə etmək hər bir Aəzrbaycan vətəndaşının müqəddəs vəzifəsidir.

Arzumuz budur ki, övladlarımız aydın zəkaya, şüura, nümunəvi həyat tərzinə malik kamil insan olsunlar, ifadəli, aydın və məntiqli danışsınlar. Yeni nəслиn sağlam böyüməsi işində valideynlərə, tərbiyəçilərə səbr, təmkin və uğurlar arzulayıraq.

Qiymətli məsləhətlərinə görə həmkarlarımız, dostlarımız tibb elmləri doktoru, professor Eldar Abbasova, filologiya elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü Qafar Hüseynova dərin minnətdarlığımızı bildiririk.

**Ağababa İbrahimov,  
Hüseyn Xəlilov**

*Ən gözəl və düzgün tərbiyə valideynin şəxsi nümunəsidir.*  
**Ağababa İbrahimov**

## I FƏSİL

### EVDƏ UŞAQ BÖYÜYÜR

Ailə sevgi-məhəbbət nuru ilə dolmuş bir ocaqdır. Ailənin dayağı və davamı övladdır. Övladların düzgün tərbiyəsi valideynlərin rahat qocalığıdır. İlk tərbiyə ana bətnindən başlayır. Ana övladını bətninə düşdüyü gündən işıqlı həyata hazırlamalıdır. Bu hazırlıq prosesi sağlam mühitdə keçirilməlidir.

Bir gün bir nəfər el ağsaqqalının yanına gəlib dərdini ona söylədi: «Mənim üç övladım var. Övladlarımın ikisi qabiliyyətlidir, üçüncüsi isə bütün kəndi cana gətirib. Birinin toyuğunu, o birisinin keçisini uğurlayır. Heç kimlə yola getmir. Bilmirəm nə edim?» Ağsaqqal deyir: «İcazə verin, uşağın anası yanına gəlsin».

Ana el ağsaqqalının yanına gəlib hadisənin cavabını öyrənmək istədikdə ağsaqqal deyir: «Sizin böyük bir səhviniz olub.

Ana etdiyi səhvi yadına sala bilmir. Bir qədər düşündükdən sonra yadına düşür ki, o, üçüncü uşağına hamilə olan zaman könlündən nar keçib. Evdə nar olmadığından qonşunun ağaçının onların həyətinə düşən budagından icazəsiz nar dərib. Qonşuya



isə bu haqda heç nə deməmişdir...

«Hər bir şeyin halallığını almaq vacibdir,» -deyə mömin dil-ləndi.

Hamiləlik dövründə qadın düşünülmüş təlim formasını keç-məlidir. O, özündə sistem yaratmalıdır, məsələn insan mənəviyyatını saflaşdırıran kitablar mütaliə etməli, düşündürücü intellekt oyunlar qurmalıdır. İstirahət edərkən musiqiyə qulaq asmalı, tır-mə və müxtəlif incə əl işləri ilə məşğul olmalıdır. Onun hər səhər tənəffüsü tənzimləyən yüngül idman hərəkətləri etməsi, təmiz havada gəzməsi məsləhətdir. Bu müddət ərzində qadın özünü ne-qativ hadisələrdən (gərginlik, əsəbiliyə, həyəcan, vahimə, qorxu və s.) uzaqlaşdırmalıdır.

Həzrət Əli buyurmuşdur: «Uşağın haqqı ata və ana boynunda üçdür: birincisi, yaxşı ad qoymaq, ikincisi, yaxşı tərbiyə etmək, üçüncüüsü, müqəddəs Qurani-Kərimi öyrətməkdir» -yəni yaxşı təhsil verməkdir.

Adqoyma mərasimi zamanı bir qayda olaraq uşağın qulağına adı deyilməlidir. Belə bir qaydanın həyata keçirilməsinin məqsədi odur ki, gənc nəsil gələcəkdə mənəvi cəhətdən təmiz olsun.

## BİR YAŞLI UŞAĞIN PSİKOLOJİ DURUMU

Tərbiyə müəssisələrində adətən uşaqları üç yaş dövrünə bölgülərlər:

- 1) uşaq anadan olandan bir yaşına qədər olan dövr-südəmər;
- 2) bir yaşından üç yaşına qədər olan dövr- kiçik yaşı dövrü;
- 3) 3-6 yaş dövrü-məktəbəqədər yaşı dövrü

Uşaq dünyaya gələn gündən həm fiziki, həm də psixi cəhətdən inkişaf etməyə başlayır. Birinci ilində uşaq ən çox fiziki dəyişikliyə məruz qalır. Bir il ərzində boyu təxminən 15-20 sm, çəkisi isə 3 dəfə artmış olur. Sağlam uşaq yaxşı yemək və çoxlu yatmaq sayəsində fiziki cəhətdən inkişaf edir<sup>1</sup>.

Çağalıq dövründə uşağın həyatında bir sıra dəyişikliklər əmələ gəlir. Çağa 6 aylığından başlayaraq oturur, iməkləyir, əşyalarдан tutaraq ayaq üstə durur, bir yaşında yeriyir. Həmin dövrdə uşaq öz görmə dairəsini genişləndirir, iməkləyərkən, yeriyərkən əşyalarla daha çox təmasda olur.

Uşağın psixi inkişafı ali sinir fəaliyyətinin inkişafı ilə bağlıdır. Belə ki, beynin ayrı-ayrı hissələri, böyük yarımkürələr, sinir sisteminin şöbələri inkişaf edir, uşaqda fizioloji hadisələr təşəkkül tapmağa başlayır. Sinir sisteminin inkişafı sayəsində uşaqlarda şərti və şərtsiz reflekslər formalaşır. Bunların əsasında isə psixi fəaliyyət mövcud olur. Fiziki cəhətdən sağlam, gümrah olan uşaqlarda psixi inkişaf da səmərəli olur.

Uşaq dünyaya gəldikdən sonra onun beyninə xaricdən və daxildən külli miqdarda qıcıqlar daxil olmağa başlayır. Bu qıcıqlar uşağın beyninin inkişafını sürətləndirir. Uşaq xarici aləmlə qarşılaşır. Çağanın sinir sistemi böyük adamlardakı kimi fərqləndirici xarakterə malik deyildir. Çağa həyatının ilk həftələrində hər hansı xarici qıcığa qarşı bütün orqanizmi ilə cavab verir. İnkışaf prosesində çağanın sinir sistemi getdikcə daha artıq fərqləndirici xarakter daşıyır.

Çağanın beyn toxumalarında dəyişiklik aşağıdakı qaydada gedir:

1. Beyindəki hüceyrələrin sayı artır, alın hissəsində sürətli inkişaf gedir. Hüceyrələrin forması dəyişir, böyüyür;
2. Sinir qolları olan dendritlər və nevritlərin miqdarı artır;
3. Keçirici yolların inkişafı əhəmiyyətli dərəcədə özünü göstərir;
4. Sinir tellerinin quruluşu xeyli dəyişir.

Uşaqlarda əsasən aşağıdakı şərtsiz reflekslər müəyyən edilir:

1. Görmə refleksi. Uşaq dünyaya gəldikdən 5 dəqiqə sonra qüvvətli işığa qarşı gözlərini qırır.
2. Əmmə refleksi. Uşağın dodaqlarına, hətta yanaqlarına yumşaq bir şey toxunduqda onda əmmə istəyi əmələ gəlir.
3. Qıcıq refleksi. Çağanın ayağının altını küt əşya ilə, yaxud barmaqla qıcıqlandıranda onun ayaq barmaqları aralanır.
4. "Müdafiə" refleksi. Çağanın əlinin içində yumşaq bir əşya ilə toxunduqda və ya uşağın əlinin içində barmaq qoyulduğda uşaq həmin əşyadan və ya barmaqdan bərk-bərk yapışır. Hətta elə yapışır ki, onu yatağından qaldırmaq da olur.
5. "Bələdləşmə" refleksi. Uşaqlarda müxtəlif qıcıqlara qarşı cavab reaksiyasının yaranması ilə yanaşı, onlarda müvafiq davranış formalarının seçiləməsi ilə bilavasitə əlaqəli prosesdir<sup>2</sup>.

Həyatının birinci ayında çağada şərti reflekslər də yaranmağa başlayır. Çağada ilk şərti refleks birinci ayın ikinci yarısında, acliq hiss etdikdə axtarıcı əmmə hərəkəti ilə əlaqədar meydana gəlir. Çağanın kimin qucağında olmasından asılı olmayaraq, əmmə vəziyyətində durarkən onda əmmə refleksi yaranır.

Görmə və eşitmə reseptörleri vasitəsilə yaranan şərti refleks uşağın xarici qıcıqə zəman fasiləsində diqqət verməsi ilə müəyyən edilir. Belə hadisələrin əmələ gəlməsi çağanın həyatının

ikinci həftəsinin sonunda müşahidə edilir.

Bir yaşın sonunda uşağın tələbatları çoxalır, hisslərində dəyişiklik əmələ gelir. Çağalıq dövründə uşaqancaq üzvü tələbatlarının təmin edilməsi ilə razılıq hissi göstərir. Bunlardan əlavə, uşağı əzizlədiqdə, danışdırıldıqda o, gülür, bu zaman onda müxtəlif hisslər yaranır. Uşaq kədərlənir, kövrəlir, hətta yaşılı adamlar onun yanından uzaqlaşdırıldıqda, yaxud onunla ciddi danışanda ağlayır, ona tanış olmayan adamları gördükdə isə onda müdafiə xarakterli mənfi reaksiya yaranır.

Uşaq dünyaya gələndə onda təfəkkür kimi mürəkkəb idraک prosesi bəsit halda olur. Təfəkkür öz materialını duyğu, qavrayış, təsəvvür vasitəsilə ətraf mühitdən alır. Həqiqi təfəkkür prosesinin yaranması çağ'a və körpənin ailə üzvləri, tanışlar, onu əhatə edən əşyalarla hərəkəti ilə başlayır və hazırlanır. Aparılan tədqiqatlar, toplanan təcrübələr əsasında müəyyən edilmişdir ki, kiçik uşağın təfəkkürü geniş şifahi mühakimələr, şərhlər, əqli nəticələr formasında deyil, istiqamətlənən hərəkət formasında olur ki, uşaq ondan fəaliyyətində qarşısına çıxan məsələlərin həlli üçün istifadə edir.

## **1-3 YAŞLI UŞAQLARIN PSİXO-FİZİOLOJİ DURUMU VƏ MƏNƏVİ ALƏMİ**

1-3 yaşlı uşaqlar çox böyük enerjiyə malikdirlər. Pedaqoji və psixoloji cəhətdən onlarla təlim prosesini aparmaq bir qədər çətinlik yaradır. Valideyn iki yaşına qədər olan uşağı psixoloji cəhətdən ailəyə və ətraf mühitə hazırlamalıdır.

**\*Bənzətmə.** Bənzətmə amili iki yaşlı uşaqlarda həmin yaşa qədərkən dövrdə inkişaf etməyə başlayır. Uşaq evdə hər bir hərəkəti bənzətməyə çalışır. Bu yaş dövründə yamsılama, bənzətmə, qısqanlıq, şıltəqlılıq, inadkarlıq amilləri özünü göstərir. Valideynlərin etdiyi hərəkəti uşaq yamsılamaya çevirir, məsələn, telefonun dəstəyini götürüb kiminləsə danışır, evdə olan bir çox əşyaları əlində sərbəst gəzdirməyə çalışır, ailə albomunu dəfələrlə

açıb ona diqqətlə tamaşa edir, şəkillərdən ailə üzvlərini taparaq bir-bir göstərir, valideynin yerişini, gülüşünü təqlid edir, mahni-nı zümrümə edərək oxuyur, rəqs edərək ətrafındakıların diqqəti-ni özünə cəlb edir, gəlinciyini götürüb əzizləyir, ona lay-lay deyir və s.

Ata-ananın səmimi, həlim münasibətləri uşağın mimikasında öz əksini tapır. Bu yaşıda olan uşaqlar özlərinə diqqət və qayğı tə-ləb edirlər. Valideyn evdən çıxmaq istəyən zaman uşaqlar hansı otaqda olursa-olsun onu hiss edir, qapıya doğru qaçır, gedən vali-deynin dalınca ağlayır, hay-küy salır, anasının ətəyindən yapış-mağrı xoşlayırlar.

**\*Uşaq incəlikləri.** Bir- iki yaşlı uşaqlarda özünəməxsus incəliklər vardır. Yaxşı olardı ki, hər bir valideyn uşağın bu incəliklərinə tam ciddiyətlə, nəzakət və hörmətlə yanaşsın. Məsələn, əgər uşaq ananın yanındadırsa, özünü həmişə olduğu kimi şən və razı halda göstərəcək. Əgər ata da təşəbbüs göstərib onlara yaxın-laşarsa, uşağın əhval ruhiyyəsi birdən-birə dəyişəcək. Uşaq atanın onların yanında olmasından sui istifadə edərək boş yerə kürlük edəcək və hay-küy yaradacaqdır.

Bizə elə gəlir ki, uşaq ən çox sevdiyi iki şəxsi eyni vaxtda gö-rəndə bilmir ki, hansına daha çox münasibət bildirsin. Adətən azərbaycanlı ailələrdə övlad atasını daha çox sevir. Belə hallarda valideynlərdən biri müvəqqəti olaraq uzaqlaşmalıdır. Bu hal uşaqlarda daha çox yaş yarımdan sonra və hətta 4-5 yaşa qədər özünü göstərir. Bəzi hallarda isə ata qız uşağına qarşı diqqətsiz olur. Onun ülvi məhəbbətini qazanmağa meyl göstərmir. Uşaq isə bunu əvvəlcədən hiss edir. Əgər belə halların qarşısı vaxtında alınmazsa, gələcəkdə ata ilə övladı arasında böyük ziddiyyətlər yarana bilər.

Hər bir uşaq ona hədiyyə olunan əşyaların içindən birini götürüb əzizləyir, özü ilə gəzdirir. Valideyn əşyani uşağın əlindən qəfil alıqda uşaq dayanmadan ağlayır. Valideyn isə onu sakit-ləşdirməyə çalışır...

Bu halda valideyn uşağın kövrək hisslərinə toxunmuş olur.

Yaxşı olar ki, əşyanı uşaqtan almaq istəyərkən daha yaxşı ünsiyyət forması seçilsin. Məsələn, "mənim ağıllı balam, bax, mən bilirəm ki, sənin bu oyuncaqdan çox xoşun gəlir. Ancaq bu oyuncaq sənin üçün çox boyuk və ağırdır. Bir az da böyü, sonra bu ayını qucağında gəzdirərsən». El arasında bu yaş dövrünə «uşağın ilanboğan dövrü» də deyilir.

Müşahidələrimiz göstərir ki, iki yaşlı uşaqlar şüursuz olaraq bilmədən ailədə problem yaradırlar. Məsələn, valideyn mətbəxdə iş görən zaman evdə olan uşağı bir anlığa unutmalı olur. Həmin an uşaq stolun üstündən iti biçağı götürə bilər, hamamxanaya gərib su ilə dolu olan vannanın içində düşə bilər, yanında qoyulan dərman qutusunu açıb dərmanları yeyə bilər, əli çatan şkafın qapısını açıb boşqabları yerə tökə bilər və s. Ona görə də, valideyn uşağa qarşı son dərəcə diqqətli olmalıdır. İmkan daxilində onu tək qoymamalıdır. Odur ki, belə hadisələrin gələcəkdə baş verməməsi üçün uşaqlarda söz və mimika vasitəsilə tərbiyə kriteriyalarını formalaşdırmaq lazımdır.

N.Tusi, Z.Freyd, B.Spokk uşaq şəxsiyyətində kəskin əlamətlərin yaranması ilə əlaqədar olaraq qeyd edirlər ki, uşaq qarşısında "Olmaz!", "Eləmə!", "Dəymə!" sözlərini birbaşa kəskin şəkildə qoymaq lazımlı deyil. Çünkü uşaq şəxsiyyətində «toxunma», «olmaz», «eləmə» və bu qəbildən olan digər sözlərin mənası onun məntiqi təfəkkürünə aydınlıq deyil, qaranlıq gətirir. Uşaq tam şəkildə dərk etmir ki, bu və ya başqa hərəkəti nə üçün etmək olmaz. Ona görə də o öz bildiyini etməyə çalışır. Buradan belə nəticəyə gəlmək olar ki, uşaq şəxsiyyətində "olmaz", "eləmə" və digər qadağanedicili sözlərin sistematik deyilməsi uşağın düzgün inkişafına mane olur. Odur ki, uşağın psixikasına belə sözlərin inandırıcı və izahlı şəkildə deyilməsi daha məqsədə uyğun olar. Yəni uşağın etmək istədiyi iş, hərəkət və tələblərin yerinə yetirilmə səbəbləri təmkinlə uşağa izah edilməlidir.

Deməli, izah valideyn tərəfindən elə verilməlidir ki, uşaq inansın ki, bunu etmək olmaz.

Uşaq bütün səslər arasından öz valideyninin səsini dərhal

ayırd edə bilir. Eyni zamanda valideyn uşaqla elə danışmalıdır ki, uşaq onun səs tonunu ayıra bilsin. Uşaq valideynin 4 səs tonunu aşağıdakı kimi fərqləndirməlidir:

*I - uşaq evdə valideynlərin adı gündəlik danışq tonunu bilməlidir.* Məsələn, Aysu, mənim balam, gəl birgə nahar edək;

*II- uşaq yeri gəldikdə valideynin səs tonunda əzizləmə, tərifləmə sözlərini seçməlidir.* Məsələn,

Aysu mənim balamdır,  
Gözləri də aladır,  
Saçları da qaradır,  
Əgər yemək yeyərsə,  
O, bir şəkər baladır.

*III - valideynin irad və narazılıqlarını uşaq onun səsinin ahəngindən duymalıdır.* Məsələn, Aysu, su ilə oynama, yoxsa xəstələnərsən!;

*IV - artıq uşaq daha ciddi və inandırıcı səs tonunu tanımalıdır.* Məsələn, Aysu, axı mən dedim ki, su ilə oynama, yoxsa xəstələnərsən!;

Yaxşı olar ki, bunların hər biri valideynin səsinin tonu ilə bərabər üzünüñ ifadəsində də öz əksini tapmış olsun. Belə hallarda uşağı daha tez təsir göstərmək olur. Bu prosesi həyata keçirmək üçün uşağı səbrlə izləməli və onu düşündürən hər bir məsələ və sual ona ətraflı izah edilməlidir.

Valideyn əvvəlcə uşağıın boy səviyyəsinə əyilməli (oturmali), əlindən tutub gözünün içini baxmalı, üzünüñ ifadəsi ciddi olmalıdır, yaxud da uşağı stulun üstünə qaldırıb, onun gözlərinin içini baxaraq, uşağıın törətdiyi mənfi hadisəni izah etməlidir.

## ÜÇ YAŞLI UŞAĞIN PSİKO-FİZİOLOJİ DURUMU

Üç yaşlı uşaqların özünəməxsus maraqlı və cəlbedici xüsusiyyətləri vardır. 2 yaşında oğlan və qız uşaqlarında bənzətmə amili hərəkətlər vasitəsi ilə göstərilirdisə, artıq 3 yaşında oğlan və qız uşaqlarında bu bənzətmə öz xarakterini dəyişməyə başlayır. Məsələn, 2 yaşında uşaq anasının ayaqqabalarını geyinirdisə, artıq üç yaşında anasının paltarını geyinməyə başlayır, atasının ayaqqabalarını silir, cütləyir. 2 yaşında uşaq daima evdə təriflənirdisə, 3 yaşında o, öz atasını və yaxud anasını tərifləmək istəyir. Uşaq özünü atasına oxşatmaq üçün atası kimi hərəkətlər etməyə başlayır. 3 yaşında uşaq şüurlu şəkildə dərk edir ki, onun qarşısında duran atası və anası böyük şəxsiyyətdir. Bu yaş dövrünün incə xüsusiyyətləri ondan ibarətdir ki, uşaqlar "mən" fikirini daha təsdiqedici şəkildə sübut etmək istəyirlər. Yəni 2 yaşında uşaq inadkarlığı obrazlı olaraq göstərirdisə, 3 yaşında artıq inadkarlıq təsdiqedici şəkildə uşaq tərəfindən biruzə verilir.

3 yaşına qədərkı dövrdə uşaqlar hansı cinsə mənsub olduqları-nı başa düşürlər. Ona görə də onlar ata və analarına xüsusi diqqət yetirərək müşahidə etməyə başlayırlar. O cümlədən onlarda özlərindən bir neçə yaşı böyük olan oğlan və qız uşaqlarına maraq ardır. Oğlan uşağı var qüvvəsi ilə çalışır ki, başqa oğlan uşaqları kimi hərəkət etsin, onlardan heç də seçilməsin. Məsələn; Əlinin atası sahibkardır. Əli atasına danışır ki, o da böyüyəndə böyük zavod tikdirəcək, Türkiyəyə, Almaniyaya gedəcək, hündür binalar salacaq. Eminin atası isə polis işçisidir. Atasının polis papağını başına qoyub: "Mən də polis işçisi olacağam." -deyir. Ümumiyyətlə, uşaqların bir qismi atalarına, əmilərinə, dayılarına, ana, xala və bacalarına oxşamağı üstün tuturlar.

3 yaşında olan qız uşaqlarının bu prosesi necə keçirdiklərinə nəzər salaq. Bu yaşda olan qız uşağı da başa düşür ki, qadın cinsi-nə məxsusdur. Ona görə də o, öz bacarığını və qabiliyyətini qız uşaqlarının arasında göstərir. Bir qrup qız uşaqları isə özündən yaşca kiçik olan uşaqlarla nəvazişlə, mehribancasına davranır,

onları əzizləyirlər. Qız uşağı anasının onunla gündəlik danışığını adı söhbət hesab edir. Atanın söhbəti isə onda işgüzər, ciddi danışığa çevrilir, atasına qulluq etməkdən xüsusi zövq alır.

Qız uşaqları atanın məhəbbətini oğlan uşaqlarına nisbətən tez qazanırlar. Qız uşağı hətta atanın qayğısını çəkməyi, onun qulluğunda durmağı atasına vəd edir.

Qeyd etmək istərdik ki, valideynlər 3 yaşlı oğlan və qız uşaqlarının ailədə gözütox böyüməsi üçün xüsusi təlim qaydalarına riayət etməlidirlər. Gözütoxluq müsbət əxlaqi keyfiyyət olaraq uşağın gələcəkdə şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərən səbəblərdən biridir.

Məsələn, hər axşam ata evə gələndə uşaqlarına şirniyyat, saqqız, oyuncaq və ya başqa şeylər alır. Elə qapıdaca onları uşaqlara paylayır. Buna vərdiş etmiş uşaqlar ata evə daxil olan kimi yanında başqa qonaq olmasına fikir vermədən, hətta salamlaşmadan, «Ata nə almışan?» - deyə soruşurlar.

Əlbəttə, valideyn həmişə uşağını sevindirməyə çalışır. Ancaq ona bir şey alanda onu qapıdaca təqdim etmək olmaz.

Bu gün uşağın gözütox böyüməsi sabah valideyn üçün fəxr saıyla bilən yüksək keyfiyyətlərdəndir və onların düzgün tərbiyəsinə bir sübutdur.

\* ***Yemək qaydaları.*** 2 və 3 yaşlı uşaqların yemək prosesi ən çətin və maraqlı hadisələrdən biridir. Bəzi uşaqların yemək yeməsi valideyn üçün problem yaradır. Valideyn var qüvvəsi ilə çalışır ki, uşaq normal qaydada qidalansın. Uşaq isə heç cür ipə-sapa yatmır, "yemirəm", "istəmirəm" kimi sözlərlə anasını yorur. Yaxud da anasını aldadır, stula oturan kimi stolun üstündə olan və yaddan çıxan qəndi götürüb dişləməyə başlayır, üstündən də su və ya çay içir. O, anasının təkidinə və israrına baxmayaraq, çox az yemək yeyir. Valideyn isə çox zaman uşağın nə üçün yemək yeməməsi səbəbini dərinlən öyrənə bilmir. Elə uşaqlar da var ki, valideynləri kimi sərbəst əyləşib nahar etmək istəyirlər. Odur ki, valideyn uşağının sərbəst yeməsinə şərait yaratmalıdır. Uşağın qabları ayrı olmalıdır, verilən yemək isə kəskin iqli, ədviyyatlı,

isti, yaxud çox soyuq olmamalıdır. Stol arxasında oturmuş uşağa hər dəfə düzgün yemək qaydalarını səbrlə izah etmək lazımdır. Yemək qabda gözəl bəzədilməlidir. Yaxşı olar ki, uşaq taxta qablardan istifadə etsin. Süfrədə isə uşağın diqqətini yayındıran artıq heç nə olmamalıdır. Əgər 2 yaşılı uşaq qasığı, stəkanı özü sərbəst götürməyə çalışırsa, valideynlər uşaqda bu qabiliyyəti görüb ona kömək etməlidirlər. Elə valideyn var ki, uşağın yeməyi yerə tökməyinə əsəbiləşib, özü yedizdirməyə çalışır. Nəticədə isə uşaq nahardan imtina edir. Ən yaxşı yol odur ki, valideyn uşağa öz qasığını verməklə özü də ikinci qasığı götürsün və yaxud da uşağa imkan versin ki, o, özü sərbəst 5-10 dəqiqə yemək yesin (yeməyi dağışsa da əsəbiləşməməli). Uşaq gördükdə ki, bu müddət ərzində heç nə yeyə bilməyib, özü könüllü və razılıqla qasığı valideynə verir, onu yedirtməyi tələb edir.

Qeyd edək ki, əgər uşaq gün ərzində 3 dəfə yemək yeyirsə, arada yaranmış fasılələrdə uşağın əlinə tez-tez müxtəlif şirniyatlar vermək düzgün deyil, çünki yemək vaxtı uşağın iştahası pozula bilər.

**\*Uşağın yuxusu.** Uşaqların bəziləri asanlıqla yuxuya gedirlər. Bir çox uşaqlar isə yatmaq istəmir, hay-küy salırlar. Gündüz uşaqları nahar yeməyindən sonra yatırmadıq məsləhətdir. Lap körpə uşaqları qucaqda oynada-oynada, 2-3 yaşılı uşaqları isə əlindən tutub söhbət edə-edə yataq yerinə aparmaq daha yaxşı nəticə verir.



Uşaqların bir çoxu yatağa sevimli oyuncaqlarını aparmağı xoşlayırlar. Buna mane olmaq lazım deyil. Çünkü uşağıın oyuncaqlarının içərisində elələri olur ki, ona sakitləşdirici təsir göstərir, uşaq özünü onunla tənha hiss etmir.

2 yaşlı uşaqların gecə yuxusu orta hesabla 10-12 saat, gündüz yuxusu isə 1-2 saat olmalıdır. Əgər uşaq az yatırsa, onun səbəblərini araşdırmaq lazımdır. Elə uşaqlar var ki, 2 yaşından sonra qorxu hissindən gec yuxuya gedirlər. Bəzi valideynlər çox vaxt uşağı tez yatırmaq üçün onu qorxudurlar: "Bax, xoxan gəlir, tez gözünü yum, yat". Uşaq qorxudan tez gözlərini yumub, qısılır. Uşağı yatızdırmaq üçün bu cür metoddan istifadə etmək düzgün deyil, çünkü bu vəziyyətdə səksəkəli yuxuya getmiş uşaq gecə tez-tez oyanır, ağlayır, özünü pis hiss edir, uzun müddət yuxuya getmir ki, bu da onun normal inkişafına mənfi təsir göstərir, ailədə əsəb gərginliyi yaradır.

## **İRADƏ, İNADKARLIQ, HƏYƏCAN, QORXU VƏ DİGƏR XÜSUSİYYƏTLƏRİN YARANMASI, ONLARIN UŞAĞIN PSİKOLOJİ İNKİŞAFINDA ROLU**

\* *Iradə* amili uşaq psixologiyasında əsas xüsusiyyətlərdən-dir. Aqillər deyir ki, iradə insanın vücududur, onun libasıdır. İradə möhkəmliyi insanda yeniyetmə dövrlərində yox, məhz üç yaşına qədərkə dövrdən formalaşmağa başlayır.

İnsan dünyaya iradəli gəlir, yoxsa iradə so-nradan yaranır? Əlbəttə, iradənin notları əvvəlcə ailənin ona təlqin etdiyi təlimdə, sonra isə yaşadığı cəmiyyətdə yaranmağa başlayır. Uşaq psixologiyasında iradə amili zəruri hesab olunan xüsusiyyətlərdən biridir. Uşaqlarda iradə möhkəmliyinin düzgün tərbiyə edilməsi onların həyatda düzümlü, təmkinli, səbirli, qətiyyətli olması, tapşırılan hər hansı bir işi axıra qədər yerinə yetirməsi deməkdir. İradəli insan həm qarşısına qoyduğu məqsədlərə çatır, həm də həyatda rastlaşdığı çətinlikləri asan həll edə bilir. Odur ki, uşaqlarda iradə möhkəmliyini formalaşdırmaq üçün valideyn uşaqla

birlikdə kiçik həcmli oyun növləri hazırlamalıdır.

**Birinci oyun.** Əvvəlcə yaxşı olar ki, uşağın qarşısına yüngül çəkili kiçik qutular düzəsiniz. Sonra bu qutuları şahmat şəklində uşaq üçün qurasınız. Həmin an uşaq qutuların hamisini dərhal dağıdacaq. Siz isə narahat olmayın, yenidən bir daha oyunu həvəslə qurmağa başlayın. Uşaq yenə də dağıdacaq... Əlbəttə, körpə uşaqla belə bir çətin oyunun oynanılması asanlıqla başa gəlməyəcək. Belə olan halda yaxşı olar, uşağın əlindən tutub əzizləyə-əzizləyə oyunu ona öyrədəsiniz. Görəcəksiniz ki, uşaq oyunu diqqətlə izləyir. Oyun yaxşı nəticə verdikdən sonra qutuların sayını artırmağa başlayın. Bir qədər keçdikdən sonra uşaq qutuları tək qurmağa həvəs göstərəcək.

Bu tipli oyunlar uşaqların sərbəst fəaliyyətini formalaşdırır və qabiliyyətini üzə çıxarıır. Belə oyunların aparılması uşaqlarda yaradıcılığın, səbrin, zehnin və iradənin inkişafına səbəb olur. Yaxşı olar ki, valideyn belə növ oyunlardan çox istifadə etsin.

**İkinci oyun:** "Gizlənqaç" (xalq arasında buna «gizlənpaç» da deyilir) oyunu adlanır. Uşaqlar bu oyunu çox sevirlər. Bu oyunun özünəməxsus xüsusiyyətləri vardır.

Adətən, bir qrup uşaqlar otağa tək daxil olan zaman nədənsə vahimələnib ağlayırlar, ya da otaqdən qaçaraq qorxduqlarını bildirirlər. Belə olan təqdirdə valideynin uşaqla kiçik him-cim (pantomimika) oyunları göstərməsi yerinə düşərdi. Məsələn, uşaqla "gizlənqaç" oynayarkən uşaq qorxdığı hadisəni bir anlığa unutmalı olur. Nəticədə isə, "mən qorxdum", "qorxuram" sözlərini demir. Yəni qorxu fikrindən uzaqlaşır. Uşaq "gizlənqaç" oynayan zaman diqqətində əsasən, kimisə axtarmaq və tapmaq komponenti durur. Oyun davam etdikcə uşaqda məqsədə çatmaq halları daha da artır. Uşağın iradəsi isə getdikcə formalaşır və möhkəmlənir.

\* **İnadkarlıq** uşaqlarda çağalıq dövründən yaranmağa başlayır. Büyüdükcə uşağın inadından dönməməsi, tərslik etməsi, heç kimlə razılaşmaması valideynlərdə narazılıq hissi yaradır. Valideyn çalışır ki, uşağı inadından döndərsin. O uşağın inadının

əksinə gedərək hadisəni daha da böyür. Maraqlıdır ki, uşağın inadı əksinə olaraq daha da artır...

**Hadisə.** - Mehman, sən ayaqqabını düzgün geyinmirsən. Sağ ayaqqabını sağ ayağa, sol ayaqqabını isə sol ayağa geyinmək lazımdır!

Mehman anasının sözünə əhəmiyyət vermir. Özü istədiyi kimi hərəkət edir.

Valideyn uşağın üstünə çığırır:

-Karsan? Demədim, düz geyin?

Uşaq çığırtdan qorxaraq ağlamağa başlayır...

Yaxşı olardı ki, valideyn ayaqqabını cütləyib, uşağı başa sal-sın. Əgər uşaq yenə də tərs geyinsə, heç bir söz deməsin. Çünkü bir azdan uşaq özü hiss edəcək ki, yeriyə bilmir. Valideyn onda bir də uşağı başa salmalıdır. Düzdür, bu valideyndən səbr tələb etsə də, hər halda qışkırtıya, uşağın ağlamağını kəsməyə daha çox vaxt sərf olunur.

**Hadisə.** Şirniyyat mağazasına anası ilə daxil olan 3 yaşlı Fatimə əlini bahalı torta uzadıb: «Onu istəyirəm!» -deyir. Anası başqa şirniyyatları göstərib deyir: « O, pisdir, bax bunlar yaxşıdır, gəl bunu alım.» Fatimə isə: «Onu istəyirəm!» -deyə ağlamsınır.. Görəndə ki, anası başqa şirniyyatlar alıb, onun istədiyini almadı, tez əlini anasının əlindən çəkir, başını aşağı salıb, «küsdüm»-deyə yerində durur. Anası onun əlindən tutub aparmaq istədikdə dartinib o biri tərəfə qaçı. Vəziyyətin gərginləşdiyini görən ana məcbur olub Fatimə istəyən şirniyyatı almalı oldu...

Əgər belə hallar tez-tez təkrar olunarsa, valideyn qoymamalıdır ki, bu hal vərdişə və ərköyünlüyü çevrilisin. Uşaqa çoxlu izahatlar verilməlidir. Yuxarıdakı hadisədə isə Fatimənin anası növbəti dəfə mağazaya daxil olmamışdan əvvəl ona deməlidi: «Bax, mağazada ağlasan heç nə almayacağam, özüm nə lazımdırsa onu alacağam, ağlasan, bir də səninlə mağazaya getməyəcəyəm». Mağazada isə Fatimənin xoşladığı şirniyyatı alır. Uşaq sanki başa düşür: «Anam lazım olanı alır».

**Hadisə.** Vüsalə paltar dolabını açıb paltarları yerə tökməyə başlayır, sonra özünü istədiyi paltarı götürüb geyinməyə çalışır. Anası bu hadisəni görçək paltarları Vüsalənin əlindən alıb onu tənbeh edir. Vüsalə isə anasının tənbehini qəbul etmir, ağlayıb hay-küy salır. Anası onu sakitləşdirə bilmir, əlindən tutub başqa otağa aparır. Vüsalə isə anasından ayrılib həmin otağa doğru qaçırlar.

Görəsən, uşağın belə vəziyyətində valideyn nə etməlidir? Valideyn uşağı o biri otağa aparanda orada ona daha maraqlı olan məşguliyyət tapmalıdır. Onu başa salmalıdır ki, sən hələ balacaşan, paltarları dağıtmama, məndən istə, böyüyəndə özün götürərsən. Hətta bir neçə paltar verib deyir: «Gəl bunu kuklaya geyindirək».

Müşahidələr göstərir ki, iki və üç yaşlı uşaqlar özlərini daha çox sərbəst hiss etmək istəyir, onlardan tələb olunan qadağaları qəbul etmək istəmirlər. Bu yaş dövründə onlar özlərini müstəqil şəkildə göstərməyə can atırlar. Odur ki, onların inadkarlıqlarına qarşı bir qədər səbirli və nəzakətli olmaq lazımdır.

\***Vahimə.** Vahimə və qorxu anlayışları geniş psixoloji məna kəsb edir. Uşaqda istər mərkəzi, istərsə də periferik sinir sistemi tam formalaşmağa başladığından məhz bu dövrdə onlarda yaşlarına uyğun olan hərəkətlər meydana çıxır. İnsan beyni çox böyük dərkətmə imkanlarına malikdir. Qeyd etmək lazımdır ki, digər psixi proseslər kimi hisslər də beyin fəaliyyətinin məhsuludur. Onların əmələ gəlməsində beyin qabıqaltı sahələrində baş verən sinir prosesləri çox mühüm rolə malikdir. Bu baxımdan hisslərin yaranmasında hippocamp, hipotalamus<sup>3</sup>, talamus<sup>4</sup> müstəsna rol oynayır. Həmin sahələr ürəyin, həzm orqanlarının və daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim etməklə, hal və halətin fizioloji əsasını təşkil edir. Qabıqaltı sahə ilə beynin qabığı arasında daim



Əks münasibətin olması insan orqanizmində reaksiyaların nizama salınmasında müstəsna rola malikdir. Məhz buna görə də beynin qabiqaltı sahəsində oyanmanın əmələ gəlməsi (ürək döyünməsi, rəngin avazılması, tənəffüs ritminin dərinləşməsi və s.) həmin informasiyanın beyin qabığına çatması və müvafiq sahəni tutmasının nəticəsidir.

Vahimə uşaq psixikasında gərginlik vəziyyəti yaradır. Nəticədə tez yorulub, öz funksiyasını bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və qabiqaltı törəmələrdə ektopik ocaqlar əmələ gəlir. Gələcəkdə hər hansı şiddətli impuls bu ocağı oyadaraq uşaqda qorxu hissini oyadır.

**\*Qorxu və həyəcan.** Qorxu təhlükə qarşısında yaranan emosiyadır. Başqa hallardan fərqli olaraq, qorxu real faktorlardan yaranan hissdir. Funksional olaraq qorxu insana qarşidan cələn təhlükəni xəbərdar edir və imkan verir ki, diqqəti onun kökünə cəmləşdirib, ondan çıxış yollarını axtarsın. Təhlükənin xarakterindən asılı olaraq, qorxunun intensivliyi və həyəcanın spesifikasiyası geniş diapazonludur (ehtiyat etmək, qorxmaq, vahimələnmək və s.).

İnsan dərk etdiyi cisim və hadisələrlə özünün və başqalarının rəftar və fikirlərinə daim müəyyən münasibət bəsləyir. Onun təbiət və cəmiyyətlə əlaqəsinin bu forması öz ifadəsini hissələrdə tapır.

Hisslər mənfi və müsbət olmaqla, iki qrupa bölünür<sup>5</sup>. Kədər, qəzəb, nifrat mənfi hissələrə, sevinc, sevgi, məhəbbət isə müsbət hissələrə aiddir. Qorxu və inamsızlıq da mənfi hissələr qrupuna daxildir.

Qorxu və inamsızlıq insanın psixoloji fəallığını və dinamiklini azaldır, yaradıcı fəaliyyətinə mane olur. Odur ki, qorxu və inamsızlığı üstün gəlmə uşağın inkişafı üçün böyük həyatı əhəmiyyətə malik olan bir məsələ kimi diqqəti cəlb edir. Qorxaqlıq və özünə inamsızlıq insan üçün daimi və ya dəyişkən keyfiyyət deyildir. Bu nöqsanların hər ikisi fəaliyyət prosesində, xüsusən insanın həyat tərzində əsaslı surətdə dəyişiklik yarada bilir. Təlim

fəaliyyəti şagirdlərin həyat tərzinə daha böyük dəyişiklik gətirir. Bə'zi uşaqlarda bu vəziyyət qorxu və inamsızlıq doğurur, bə'zilərində isə əksinə, heç bir həyəcan yaratmır. Qorxu hissi dai-mi hal alıb, insanın xarakter əlamətinə çevrildikdə qorxaqlıq formasında özünü biruzə verir. Qorxaqlıq isə müxtəlif cür qorxuların, cəsarətsizliyin, iradəsizliyin məcmusudur. Göstəri-lən qorxaqlıq və özünə inamsızlıq hissi getdikcə davam edərsə və buna qarşı heç bir profilaktik iş aparılmazsa, uşaqlarda bu hal daha da dərinləşər və müxtəlif cür pozuntulara gətirə bilər<sup>6</sup>.

Qorxu hallarının ən çox yayılmış növlərindən biri **fobiyadır**. *Fobiya* daima insanı müşayət edən əsassız qorxu hissidir ki, bu da insanın normal həyat fəaliyyətinə mane olur. Uşaqlarda fobiyanın sudan (*akvafobiya*), yüksəklikdən (*akrofobiya*), tək qalmaqdan (*autofobiya*), qaranlıqdan (*niktofobiya*), qandan (*qemofobiya*), heyvanlardan (*zoofobiya*) qorxma halları daha çox müşahidə olunur.

Məsələn, bəzi uşaqları hamamda çimizdirərkən onlar sudan qorxub çığırır, isterik hallara düşürlər. Valideyn isə buna fikir vermək istəmir, uşağa qışqırır, onu tez çimizdirib çıxarmaq istəyir. Bu zaman valideyn bilməlidir ki, uşağın üstünə qışqırmaq əvəzinə onu suya alışdırılmalıdır (müxtəlif oyuncاقları vannaya atıb, onun fikrini yayındırmalı, əzizləməlidir). Əgər valideyn uşağın qışqırmağına fikir vermirən bu hal növbəti dəfə daha da kəskinləşəcək.

Başqa bir misal. Cox vaxt uşaqlar evdə olan pişiyi gördükdə qorxub valideyinlərinin üstünə qaçırlar. Hadisəni görən valideyin bunun mahiyyətinə varır. Növbəti dəfə uşaq pişiyi görəndə çı-ğırmağa başlayır. Valideyin uşağı pişiyə alışdırıb, onda pişiyə qarşı sevgi hissi oyatmalıdır.

Qorxu zamanı hər hansı bir gerçək olan və ya təsəvvür edilən hadisə həyəcandan əmələ gəlir.

Həyəcan konkret bir hadisələrlə bağlı olmayan təhlükəli bir seyin gözlənilməsi ilə mövcud, diffuziya xarakteri daşıyan mənfi emosional hisslərin keçirmə prosesidir. Həyəcan – çox xoşagəl-

məz hissdir. İnsan heç nədən izaholunmaz, dəhşətli bir həyəcan hissi keçirir. Uşaqlarda isə bu hiss daha tez-tez baş verir. Bu hal onlarda narahatlıq, əsəbilik, gərginlik yaradır.

**Hadisə.** İki yaşlı oğlan uşağıB. 5 yaşlı bacısı A. ilə evdə, böyük otaqda oynayırdılar. Valideynləri evdə idi. Televizor işləyirdi. Hər iki otaq işıqlı idi. A. qəfildən qardaşına «B., qaç, gəldi.»-deyərək, atası olan otağa qaçıdı. B. kimin, nəyin gəldiyini dərk etmədən vahimə içərisində bacısının ardınca qaçaraq və böyük bir təhlükənin yarandığını təsəvvür edərək oynadıqları otağa baxmağa başladı. Atası həmin anda hadisəyə münasibətini bildirərək qızını tənbeh edir. Təkidlə oğluna: «Oğlum, burada heç nə yoxdur, bacın səni aldadır. Qorxma.» - deyərək oğlunun əlindən tutub, içəri otağa aparır və ona “görürsən, burada da heç nə yoxdur”-deyərək otağın hər küncünü, çarpayıların altını ona göstərir.

Hadisədən 7 il keçdiyinə və B. ilə müntəzəm olaraq izahat işləri aparılmasına baxmayaraq, hələ də B. otaqda tək qala bilmir. Başqa sözlə, B. həmin hadisəni hələ də unutmamışdır. Bəzən B. uşaqlarla evdə qaçı-tutdu oynayarkən və yaxud da ona lazımlı olan hər hansı əşyanı götürərkən otağa tək daxil olur. Lakin əksər hallarda o, hadisəni unutmadığı üçün tək heç bir otaqda qala bilmir. Bəzən də qorxuduluğu otağa daxil olur, hadisə yadına düşən kimi nə məqsədlə girdiyini unudaraq geriyə qaçır. Əlbəttə, belə bir hadisə ailədə həmişə narahatlıq yaradır. Hadisə baş verən vaxt B. destruktiv stress vəziyyətini keçirmiş, onun psixikasında anormal bir hadisə yaranmışdır. Həmin anda uşağın sıfət cizgiləri avazımlı, gözləri bərəlmış halda olmuşdur. Valideynlərlə apardığımız sorğudan məlum olur ki, hadisə uşağın yadına düşdükdə o,



valideynlərinə tərəf qaçır, onun üzündə yenə də o vaxtkı qorxu ifadəsi yaranır.

Bu tipli hadisələrdə baxmayaraq ki, qorxunun səbəbi çoxdan aradan götürülüb, çox vaxt ağır və qorxunc hadisələrdən sonra uşaqla şiddətli (vahiməli) həyəcan qalır.

Aparlığımız müşahidələrə görə, yüksək həyəcan keçirən uşaqlarda fizioloji baxımdan tərləmə, titrəmə, təngnəfəslik və ürək döyüntüsünün artması, yüksək emosionallıq əlamətləri olur.

Kiçik yaşlı uşaqların belə formalarda qorxudulması yol verilməzdir və yuxarıda göstərilənlərdən də pis nəticə verə bilər. Ümumiyyətlə, uşaqların lüzumsuz qorxudulması onlarda əkəkələmə, hətta dilin tutulması, sıfət sinir tellərinin paralici, ağır hallarda isə kiçik yaşlı uşaqlarda eklomasiya (qıcolma, ürəkgetmə), yeniyetmələrdə epilepsiya yarada bilər. Göstərilən mənfi hallar yaranarsa, onların aradan qaldırılması üçün valideyn: a) uşağıın ətrafında sağlam mühit yaratmalı; b) uşağı təxirə salmadan mütəxəssisə - psixoterapevt, nevropataloq, psixoloq və ya təcrübəli loqoped-defektoloqa göstərməlidir.

Vahimə yaratmaq kimin üçünsə müvəqqəti əyləncədir, vahimələnən üçün isə onun yaddaşında, psixikasında dərin iz buraxan, mənfi nəticələr verən psixoloji hadisədir. Vahimə və həyəcan uşaq psixikasında gərginlik, affekt vəziyyəti yaradır. Nəticədə tez yorulub, öz funksiyasını bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gətirir. Gələcəkdə də hər hansı bir şiddətli impuls bu ocağı oyadaraq uşaqla qorxu hissini yaradacaqdır.

İndi isə iki, üç yaşlı uşaqların iradəsinə və mənəviyyatına kobud təsir edən bir neçə neqativ hadisələrlə sizi tanış edək.

**Hadisə.** 2-3 yaşında olan Fuada nənəsi sözünə baxmadıqda deyərdi: "Bax, ayı gəlib səni aparar, ha!"

**Nəticə.** 2-3 yaşında nənənin "ayı səni aparar" sözləri uşaqla qorxulu təhlükənin təməlini qoyur.

**Hadisə.** 6-7 yaşında Fuad sırkdə əhliləşdirilmiş ayıların çıxı-

şına baxarkən, ayının motosikletlə ona tərəf gəldiyini görüb qışdırır.

**Nəticə.** Fuad qorxudan iki ay danışa bilmir, daha sonra isə kəkələməyə başlayır.

**Normal hal.** Eyni hadisə. Birinci cərgədə əyləşən qız uşağı ayıya tərəf can atır, sevinir, əl çalır. Çünkü evdə ona ayının «ağılılı» heyvan olması, uşaqları sevməsi və s. təlqin olunub.

**Hadisə.** 3 yaşlı Aydan daim evdə anasının siçandan qorxaraq stolun üstünə çıxmاسının şahidi olur.

**Nəticə.** 6 yaşlı Aydan kəndə nənəsinə qonaq gedir. Toyuqlara dən verir, inəyə ot gətirir. Lakin qəflətən siçanı görəndə qışqırıb köməyə çağırır, ağlayır. Onun uşaq psixikasına həkk olunub: "Siçandan qorxulu heyvan yoxdur!"

**Hadisə.** Rəhimə hər axşam öz kölgəsini divarda görəndə qorxaraq ağlayırıdı. Anası isə onun əlindən tutub divarda və yaxud yerdə ardınca gələnin nə olduğunu ona izah edərdi.

- Rəhimə, divara düşən sənin kölgəndir.

- Kölgədir?

- Bəli, kölgədir. Bax ananın da kölgəsi var, divara bax. Kölgədən qorxma.

Hər axşam ana görəndə ki, uşaq diqqətlə divarda kölgəsinə baxır öz əlinin, başının hərəkətləri ilə müxtəlif kölgələr yaradaraq deyir: «Bax kölgədən qorxma, o, bizim dostumuzdur.»

**Hadisə:** Vüsalə yıxılan kimi anası hay-küy salıb, qaçaraq onu yerdən qaldırır. Belə hallarda uşağa bu cür yanaşmaq doğru deyil. Uşaq yerə yıxılarkən anası və ya ətrafdakılar: "Vüsalə bir az da böyüdü!", yaxud da,





na mənfi təsir göstərir, onlarda müxtəlif psixoloji komplekslər yaradır:

- uşağı psixoloji cəhətdən zəiflədir, onun özünü qiymətləndirməsi aşağı olur. Ətrafindakı uşaqlarla ünsiyyət yarada bilmir. Yüksək tonlu danışışq eşidən kimi gözləri böyüyür, daxili təlaş keçirir. Uşaqlar şənlənərkən o, sakitcə onları müşahidə edir. Onda özünəqapanma halları yaranır. Özünə inam hissi zəifləyir.

- uşaqlar ailədəki xoşagelməz mühitə uyğunlaşır, nəticədə isə yoldaşları ilə rəftarını itirir, xoşagelməz sözlər danışır, hərəkətlərdə aqressivlik üzə çıxır, vurub-sındırma hallarına, dağdırıcılığı meylləri artır. Verilən hər bir suala kobud cavab verirlər. Uşaqlarda olan emosionallıq amili getdikcə əsəbə çevrilir.

- bir qrup uşaqlar da var ki, onlar heç kimlə ünsiyyətdə olmaq istəmirlər. Onlarda özünü qiymətləndirmə yüksək olur. Eləcə də, heç kimin onların işlərinə müdaxilə etməsinə imkan vermir, onlara nəsə başa salmaq istədikdə hay-küy salırlar. Heç kimi özlərinə yaxın buraxmaq istəmir, öz tərsliklərindən dönmür, necə düşüñürlərsə, eləcə də hərəkət edirlər. Ümumiyyətlə, belə uşaqların etimadını qazanıb, onların xoşladığı mövzularda söhbət edib, «ürəyindəki» fikirləri öyrənmək lazımdır ki, o, öz istək və arzularını sizə aça bilsin. Həmçinin uşağa sərbəstlik verilməlidir. Ancaq mümkün olan sərbəstliyin özü də nəzarət altında olmalıdır. Uşaqlarda özünə inam hissini artırmaq lazımdır.

“Ay, nə tapdın?” kimi ifadələr işlədib onu fikrini yayındırmaqla gülə-gülə bu vəziyyətdən çıxarmalıdır.

Bir qrup ailələrdə gəlin-qayna-na münasibətlərinin kəşkin olması, ərlə-arvad arasında xasiyyətlərin uyğun gəlməməsi, sistematik qalmaqalın, hay-küyün, dava-dalaşın olması böyüməkdə olan körpələrin şəxsiyyət kimi formallaşması-

**\*Emosiyalar** insanların həyat fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Onlar orqanizmin yaşaması üçün optimal şəraitin yaradılmasına və bütün tələbatın ödənilməsinə yönəldilmişdir. Buna nail olduqda orqanizmdə müsbət, əks halda isə mənfi emosiyalar yaranır.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, baş beynin limbik şöbəsi ilə beyin qabığı arasında, eləcə də, *retikulyar formasiya*<sup>7</sup> və *hipotolamus* arasında mövcud olan qarşılıqlı əlaqələr bu mexanizmlərin yaranmasında əsas yer tutur<sup>8</sup>. Emosiyaların yaranması mexanizmlərinin öyrənilməsində P.K.Anoxinin, K.V.Sudakovun və başqalarının tədqiqatları böyük rol oynamışdır.

İnsanın həyat fəaliyyətində emosiyaların yaranması mövcud dinamik stereotiplərin pozulması və yeni stereotiplərin əmələ gəlməsi nəticəsində qarşıya çıxan çətinliklərdən irəli gəlir.

Emosiya hər hansı bir hissin bilavasitə keçirilməsinin cərəyanıdır. Bəzən emosiyalar öz təsir qüvvəsinə görə fərqlənirlər. Belə emosiyalara stenik emosiyalar deyilir. Onlar insanı hərəkətə, danışığa təhrik edir, ona qüvvə verir. Sevincindən insan "dağı-dağ üstünə qoymağə" hazır olur<sup>9</sup>. Stenik emosiyalar orqanizmin tonusunun və qabiliyyətinin fəallığını artırır. Başqa hallarda isə emosiyalar passivliyi və fəaliyyətsizliyi ilə səciyyələnir, insanı zəiflədir. Bəzən qüvvətli bir hissi keçirən şəxs öz aləminə qapılır, cəmiyyətdən uzaqlaşır. Bunlar astenik emosiyalardır.

İcra olunan hərəkətlərin motivi kimi emosiyalar bəzən fəaliyyəti təşkil edir, bəzən də onu pozur. Emosional zəiflik halında insan fəaliyyəti öz məqsədyönlülünü itirir, təfəkkür və fantaziya zəruri stimuldan məhrum olur.

Lakin valideynlər qeyd etdiyimiz bu aləmə bilib-bilmədən müdaxilə etdikdə sonu heç də sevindirici olmayan hallar baş verir. Uşaq psixikasında olan hər hansı bir cüzi zədə gələcək nəsil də, ya da gələcəkdə qurulacaq ailə həyatında öz əksini tapmış olur. Mənfi emosiyalar ardıcılıqla müəyyən vaxt ərzində təkrar olunarsa, stress reaksiyaları yaranır.

**\* Stress.** Çətin şəraitlərdə müxtəlif ekstremal təsirlərə cavab olaraq yaranmış hər hansı bir fəaliyyətin gərgin psixoloji halı stress adlanır. Stress fizioloji cəhətdən orqanizmin fəaliyyətinin daxili şəraitinin sabitliyinin pozulmasıdır.

Stressin ilkən mexanizmlərini Kanada fizioloqu Hans Selye öyrənmişdir. O müəyyən etmişdir ki, orqanizmə mənfi qıcıq təsir etdiğdə ürək döyünməsi, nəbzin və arterial qan təzyiqinin artması, adrenalinin miqdarının çoxalması və s. bu kimi cavab reaksiyaları müşahidə olunur. Bu reaksiyalar cəmini H.Selye stress adlandırmışdır. Stress ingilis dilində "gərginlik" deməkdir. Beləliklə stress sinir gərginliyidir.

Qıcıqların növündən və səviyyəsindən asılı olaraq iki cür stress növünü qeyd etmək olar: destruktiv və konstruktiv stress. Bunların hər ikisinin fizioloji mexanizmi eyni, nəticələri isə müxtəlifdir.

Destruktiv stress dağıdıcılıq xarakteri daşıyır. Yəni insanın halı qarışır, özünə nəzarət itir, onun özünü şüurlu şəkildə ələ alma qabiliyyəti zəifləyir.

Konstruktiv stressdə isə orqanizm özünü səfərbər edir, yeni enerji mənbəyi taparaq "xilas" olur, insan özünü tez ələ ala bilir.

Reaksiya məzmununa görə affektiv və koqnitiv davranış hisləri kimi bölüşdürürlür.

Koqnitiv reaksiyalar şəxsin şübhəli olduğu faktların araşdırılmasına səbəb və səbəbkərə axtarmaqla hadisələrin gedişini qurmağa proqnoz verməyə yönəldilib.

Koqnitiv reaksiyalar astenik xarakterli intellektual şəxslərdə üstünlük təşkil edir.

Affektiv reaksiyalar emosional surətdə hadisəni keçirtmə vəziyyətidir. Ümüdsizlik, qorxu, qəzəb, nifrət bu reaksiyalara aiddir.

Davranışlı reaksiya isə fiziki mübarizə və imtina ilə xarakterizə olunur. Bir şəxsin davranışını stress səciyyəsi daşıyan yerdə qüvvətli sinir sisteminə malik olan digər şəxsdə heç bir gərginlik əlaməti müşahidə edilmir. Stress şəraitində davranışın pozulma-

sının qarşısını alan ən mühüm amil məsuliyyət hissidir.

Faktlara müraciət edək:

♦ Otuz yaşlı qadın ağır isteriyadan əziyyət çəkir. Belə ki, güclü stress zamanı nitqində qırıqlıq, rabitəsiz hərəkətlər, hətta kəkələmə hiss olunur. Artıq ani həyəcandan və konfliktdən onda qıçolma, ürəkbulanma, qusma, qarın nahiyyəsində ağrılar başlayır. Bu isə onu tez-tez həkimə müraciət etməyə məcbur edir. Həmin qadınla söhbətdən məlum olur ki, körpəlikdə evin ən sevimli övladı olub, əgər istəyi yerinə yetirilmirdisə, yerə yıxılıb ayaqlarını döşəməyə vurar və ağlayarmış. Nənə, baba, valideynlər isə ona həmin an istədiyini verəmişlər...

♦ Təklikdə və ailəsində mahni oxuyan, şer deyən 10 yaşlı oğlan (hətta skripkada çala bilir) məktəbdə, dostları, qohum-qardaş yanında özünü itirir, tez-tez səhv'lərə yol verir. Məlum olur ki, o, uşaqlıqda valideynləri tərəfindən daim «Adam arasına çıxa bilmirsən! Utancaqsan, qız kimişən. Heç belə də oğlan uşağı olar? Bir də səhv etsən, gör sənə nə edəcəyəm!» kimi danlaqlara məruz qalmışdır. Halbuki valideynlər bilməli idilər ki, bu sözlərlə uşağı güclü stress vəziyyətinə salırlar. Bu zaman isə orqanizmdə mad-dələr mübadiləsi pozulur, uşağın rəngi avazıyr, əlləri titrəyir, ürək döyüntüsü artır. Bu hal daim davam etdiyi müddətdə uşağın hərəkətlərində nizamsızlıq, nitqində kəkələmə halları müşahidə olunur.

Belə misalları çox göstərmək olar. Ona görə də istər nənə, baba, istərsə də ata, ana ya da uşağa tərbiyə verən digər şəxslər bilməlidirlər ki, hər bir uşaqçıqlar kimi rəngarəng və təkrar olunmazdır. Əgər onlara vaxtlı-vaxtında qulluq olunmasa, əlbəttə ki, solar, öz təravətini itirərlər. Körpələr isə gələcəyimizdir. Onların gələcəkdə yaxşı və ya pis olmaları isə bizim özümüzdən asılıdır.

Əksər valideynlər uşağın bir çox suallarına laqeyd və soyuq-yanaklı yanaşır, onun suallarına əsəbi halda cavab verir, onları tezliklə özlərindən uzaqlaşdırmaq istəyirlər. Məsələn, bir gün uşaq anasını suallarla yorur, nadincliq etməyə başlayır. Ana dözüm-

süzlük göstərib uşağı bir otağa salır və qapını üzünə bağlayır. Ananın başı ev işlərinə qarışır, uşaq ananın yadından çıxıb qaranlıq otaqda bir saat qalmalı olur. Bu cür sarsıntını yaşayan uşaq qaranlıq otaqda yata bilmir, daim gərginlik vəziyyətində olur, hətta sonradan nitqində kəkələmə halları yaranır.

Çox vaxt valideyn uşağının yorucu suallarına dözə bilməyib ona: "Əgər bir də mənə sual versən ki: "Bu niyə belədir? Sənin dilini kəsəcəyəm!" -deyir.

*Uşaqlar sual verən zaman valideynin mimikasına, səsinin tonuna xüsusi diqqət verirlər.* Xüsusilə zehni və qavrama qabiliyyəti yaxşı inkişaf edən uşaqlarda bu özünü daha qabarılq şəkildə göstərir. Ona görə də hər bir valideyn uşağın bu yaş dövrünü nəzərə almalı, onun psixologiyasını öyrənməli və belə məsuliyyətli işdən boyun qaçılmamalıdır.



## KİÇİK YAŞLI UŞAQLARDA ƏTRAF MÜHİTLƏ TƏMƏSDAN YARANAN SUALLAR

İki-üç yaş - uşaqların ətraf mühitlə tanışlıq dövrüdür. Ona görə də uşaqlar bu yaşda çoxlu şüurlu və şüursuz suallar verirlər. Bu suallar uşağın təsəvvüründən və geniş fantaziyasından irəli gəlir. Ancaq siz heç də elə hesab etməyin ki, uşaq sualı sizə boş yerə verir. Bu suallar uşaq şəxsiyyətinin formalaşması və idrak prosesində təfəkkürlə təxəyyülün normal inkişafı ilə əlaqələndirilir. Təcrübələr göstərir ki, bu yaş dövründə uşaqlar gün ərzində 200-ə yaxın sual verirlər. 2-3 yaşlı uşaqların verdiyi suallarda təkrarçılıq xarakteri özünü göstərir, 3 yaşından sonra isə verilən

suallar öyrənmə xarakteri daşıyır.

### Məsələn, 2-3 yaşda

- O, nədir?
  - Saat
  - Hə? Saat?
  - O, saatdır?
  - Hə də, saatdır.
  - Ver mənə.
- 
- Ana o nədir?
  - Şamdır.
  - Şam?
  - Bəli şam!
  - Şamdır, şam!

### 3 yaşda

- Bu nədir?
  - Alma.
  - Kim alıb?
  - Ata alıb.
  - Ata hanı?
  - Yatıb.
  - Niyə?
  - Yorulub.
  - Niyə?
  - İsdən gəlib.
- 
- Ata, bu kitabdır?
  - Bəli, kitabdır.
  - Kitabdır?
  - Əlbəttə, kitabdır.



- O da kitabdır?
- Kitabdır. O, böyük kitabdır.
- Kitab?
- Bəli, kitab.

Valideyn uşağa verdiyi hər bir izahda diqqətli olmalı, düzgün cavab verməlidir. Çünkü həmin sözlər sanki uşağın yaddasına həkk olunur. Hətta bir müddət keçdikdən sonra uşaq həmin ızahatı bir qanun kimi valideynin yadına salır.

Bəzən valideyn uşağın verdiyi sual qarşısında çəş-baş qalır. Hətta cavab verməmişdən əvvəl bir qədər dərin fikirləşməli olur. Cox vaxt valideynlər bu suallardan yaxa qurtarmaq üçün ümumi cavab verirlər. Bəzi valideynlər isə bu suallara məsuliyyətlə cavab verir, uşaqların dünyagörüşünün zənginləşməsinə kömək edirlər. Belə valideynlər öz uşaqlarının rəğbət və məhəbbətini qazanmış olurlar. Məsələn, 3 yaşlı Bayram iyul ayında havanın temperaturu  $+37^{\circ}$  olan gündə atasına yalvarır: «Ata, mən qar istəyirəm. Allah babaya de, qar yağdırırsın». Belə vəziyyətdə valideyn nə etməlidir? Uşağa hirslənmək olmaz, uşağın könlündən qar keçir. Valideyn ilin fəsilləri haqqında məlumat verir. Eyni zamanda, uşağın nə üçün qar istəməsi ilə maraqlanır.

**Hadisə.** Üç yaşlı Aysu gecə yatmır. Artıq gecə saat 11 tamamdır. Valideynlər isə səhər tezdən işə getməlidirlər. Nəhayət, atası Aysudan soruşur: "Qızım, nədən narahatsan, ürəyin nə istəyir, nə verim yatasan? Uşaq sakitcə deyir: "İlik". Ata və ana pis vəziyyətdə qalırlar, evdə isə ət xörəyi yoxdur. Cox maraqlıdır ki, həmin gün evdə heç ət xörəyi bişirilməmişdir. Ata düzgün yol seçir. Böyük təmkinlə uşağı həyətə çıxarıır, ona başa salır ki, görürsən, hamı yatıb. Ət satan da mağazanı bağlayıb. Sən yat, sabah gedib ət alaram, anan da sənin üçün bişirər, sən də istədiyin qədər ilik yeyərsən. Uşaq atasının bu izahından razı qalır.

**Hadisə.** Körpəykən anasını itirən Nailəni nənəsi və xalası böyüdür. Onlar uşaqdan həqiqəti gizlədib deyirlər ki, anan Avstraliyaya işləməyə gedib. Uşaq daim Avstraliya haqqında tele-

viziya verilişlərini izləyir, tez-tez anası haqda suallar verir, onun üçün şe'rlər öyrənir, şəkillər çəkir. Uşaq böyüyür, nənə və xala çəşqinləq içindədirlər: «Uşağa əsl həqiqəti necə bildirməli?» Onlar çox narahat idilər ki, uşaq dərin psixoloji sarsıntı keçirə bilərdi.

Əlbəttə, həqiqəti uşağa birdən-birə demək olmaz. Uşaq tədrিচən buna hazırlanmalıdır. Məsələn, uşağa buna oxşar hadisələr danışılmalı, hətta bu hadisəyə oxşar filmlər göstərildikdə, hadisə uşağa izah edilməlidir ki, onun şüurunda belə hadisələrə münasibət formalasın. Uşaqlarda iradi keyfiyyətlər sürətlə inkişaf etdiyi üçün hər hansı sarsıntını tez bərpa edirlər. Bununla belə, hər bir hadisədə uşağıın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

## KİÇİK YAŞLI UŞAQLARDA DİQQƏT

Diqqət öz-özlüyündə müstəqil proses olmasa da, hər bir idrak prosesinin mütəşəkkil surətdə cərəyan etməsi üçün ən zəruri amildir. Təsadüfi deyildir ki, K.D.Uşinski xarici aləmdən insanın şüuruna daxil olan nə varsa, onların hamısının diqqətin qapısından keçdiyini qeyd edir.

Diqqət mövcud anda subyektin fəaliyyətinin hər hansı bir ide-al və real obyekt, hadisə, predmet üzərində cəmləşməsidir. Diqqət psixi proseslərin (görmə, qavrayış, hafizə, təfəkkür, təxəyyül) cərəyan etmə dinamikasını xarakterizə edir. Uşaq şəxsiyyətində qeyri-ixtiyari və ixtiyari diqqət funksiyası fəaliyyət göstərir. Kiçik yaş dövrlərində uşaq şəxsiyyətində qeyri-ixtiyari diqqət üstünlük təşkil edir. Hər bir yeni, parlaq, qeyri-adi görünən əşya uşaqların diqqətini özünə cəlb edir. Cəlbedicilik onların əyani, obrazlı təfəkkür xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Əli evdə maşınla oynayarkən atası yaxınlaşıb təzəcə aldığı topu ona göstərir. Əli topu görçək əlindəki maşını atıb, topla oynamaya başlayır.

Təlim fəaliyyəti prosesində uşaqlar mühüm fəaliyyəti qeyri-mühüm fəaliyyətdən fərqləndirməyə başlamasalar da, uşaqlar əsasən, onları maraqlandıran, ruhlarına, zövqlərinə, tələbatlarına

uyğun məsələlərə daha tez və daha çox diqqət yetirirlər.

Yuxarıda qeyd edilənlərlə yanaşı, uşaq şəxsiyyətində uşaqların gələcək təlim fəaliyyəti dövrünədək onlarda ixtiyari diqqətin tərbiyə edilməsinə cəhd göstərilməlidir. Bunun üçün uşaqlarda məqsədə uyğun işləmə bacarığını aşılamaq lazımdır. Tədqiqatlar-dan məlum olmuşdur ki, uşaqlara nə qədər çox maraqlı oyunlar, eləcə də müxtəlif fiqurlarla olan qurmalar öyrədilərsə, bu, onlarda beynin diqqət mərkəzində olan, retikulyar formasiyanın nor-mal tənzimlənməsinə müsbət təsir göstərəcəkdir. Yəni diqqətin xassələrindən olan keçiriciliyin, davamlılığın, paylanması, həc-min, yaygınlığın inkişafına səbəb olacaqdır. Odur ki, yönəlişliyin və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin qeyri-ixti-yari (niyyətsiz) və ixtiyari (niyyətli) növləri ayırd edilir. Məsələn, valideyn uşağına deyir: «Ülvi, gəl səninlə birlikdə bu fiqurlardan ev quraq. Bunun üçün əvvəlcə fiqurları bir yerə yiğmaq, sonra isə onları bir-bir rənglərinə uyğun qurmaq lazımdır. Bax belə, gördün?. İndi isə özün yiğmağa başla».

\***Sərbəstlik** uşaq dünyasında müsbət və zəruri hesab olunan amillərdən biridir. Sərbəstlik uşağın psixologiyasında istedadı və yaradıcılıq qabiliyyətini üzə çıxaran, müsbət təsir qüvvəsinə malik olan faktordur. Ümumiyyətlə, uşaqların ailədə birgə televi-zora baxması, otaqda tək olaraq top-top oynaması, kuklasına lay-lay çalması, həyətdə özü üçün o tərəf-bu tərəfə qaçaraq hərə-kət etməsi hələ onların tam sərbəst olması deyil. Bir çox valideyn-lər sərbəstliyi məhz bu cür başa düşürlər. Bu yalnız sərbəstliyi yaradan amillərdən biridir. Sərbəstliyin bir sıra növləri vardır: fi-ziki sərbəstlik, fikir sərbəstliyi, danışlıq sərbəstliyi. Fiziki sərbəstlik uşaqlarda hərəkilik qabiliyyətinin, fikir sərbəstliyi intellektinin, danışlıq sərbəstliyi isə nitqinin, hərəkət və davranışının inkişafına, formallaşmasına təsir göstərir.

Uşaqlarda sərbəstliyin inkişafı üçün onların oyunlara, musiqiyə, rəqsə, şəkil çəkməyə olan həvəslərini öyrənib, həmin məşğu-liyyətlərə onları cəlb etmək lazımdır. Həmçinin aşağıdakı oyunları təklif edirik.

Uşaqlar "Top-top" oyununu çox sevirlər. Bu oyun onların zövqünü oxşayır, əhval-ruhiyyəsini dəyişir, enerjilərini artırır. "Top-top" oyununun xüsusiyyəti ondan ibarətdir ki, uşağın bədən və əl əzələlərinin inkişafına müsbət təsir göstərir. Psixoloji nöqtəyi-nəzərdən isə uşaqlarda oyuna qarşı həvəs və marağın artmasına səbəb olur. Yaxşı olar ki, uşaq top-top oynayarkən siz də ona qoşulasınız. Əvvəlcə hər ikiniz yerdə oturub topu bir-birinizə diyirlədin. Sonra oyunun ritmini intensivləşdirin. Bir qədər keçdikdən sonra ayağa qalxıb topu ritmik şəkildə yerə vurmaqla saymağa başlayın. Bu zaman uşaq topu sizdən almaq istəyəcək. Topu ona verib oyunu davam etdirin. Əlbəttə, uşağın topa sizin kimi oynamasına fiziki gücü çatmayacaq. Həmin an uşaq əyilərək topa oynayacaq və həm də sizin kimi saymağa cəhd edəcək. Oyunun harmonik və rəngarəng olması üçün şer və mahnı oxuyaraq topa oynasanız və uşağı da oyuna iştirakçı etsəniz, daha məqsədə uyğun olar.

*Oynaq topum, oynaq topum,  
Əlvən rəngli qıvrıq topum.  
Atdım, tutdum düşdün yerə,  
Qaçdırın getdin birdən birə.*

*Atdım göyə, düşdün yerə  
Döndün sağa, döndün sola.  
Uzaqlaşma məndən, topum,  
Getmə, dayan, səni tutum.*

Bu zaman uşaq da sizinlə oxumağa çalışacaq və onun yaradıcılıq qabiliyyəti üzə çıxacaq. Bu, həm də onun fantaziyasını genişləndirir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, musiqi tərbiyəsi uşağın fizioloji cəhətdən yetkin və sağlam böyüməsi üçün güclü bir vasitədir. Çalışmaq lazımdır ki, uşağın ətrafında tez-tez musiqi fonu olsun.

Digər oyunlar:

- 1) "Gizlənqaç";
- 2) "Həkim - xəstə";
- 3) "Müəllim-şagird" (adətən evdə məktəbli uşaq olduqda o, kiçik yaşlı bacı-qardaşı ilə oynayır).

Bu oyunları uşaqlar özləri tez-tez oynayırlar. Yaxşı olar ki,

valideyn özü də hərdən uşaqlara qoşulub oyunu zənginləşdirsin.

4) 2-4m uzunluqda ipi və yaxud kəndiri döşəməyə düz istiqamətdə uzadıb, onun üstündən əvvəlcə gözü açıq, sonra isə gözü yumulu o tərəf-bu tərəfə keçmək.

## **UŞAQ TƏRBİYƏSİNDE SƏRBƏSTLİYİN DÜZGÜN İSTİQAMƏTLƏNDİRİLMƏSİ VƏ PSİXOLOJİ KOMPLEKSLƏRİN ARADAN QALDIRILMASI**

Uşaqlarda yaranmış psixoloji komplekslərin aradan qaldırılması ilə əlaqədar dünya psixoloqları uzun illər ərzində geniş elmi tədqiqatlar aparmış və bir sıra nəticələr əldə etmişlər.

Avstriya psixiatrı və həkimi Zigmund Freyd psixi inkişaf üçün əsas mənbəni insanın bioloji varlıq kimi daxildən gələn təbii meyllərində görür. Freydin əksinə olaraq Emil Dürkhem qeyd edir ki, uşaq ətraf aləmlə bilavasitə təmasdadır, o, öz fəaliyyətini ətraf aləmdən qavradığı fikirlər, hissələr üzərində qurur. Emil Dürknel özünün apardığı tədqiqatlarda daha çox adət-ənənələrə və təqlidə əsas yer verir.

Şərqiyanın islam alimlərindən biri Hacı Yusifpur uşağıın psixi inkişafında fərdi xüsusiyyətlərinin üzə çıxmasında əsas şərti irsiyyət və mühit üzərinə qoymuşdur. Uşağıın yaş mərhələləri dəyişdikcə onda mühitə münasibət də dəyişir, daha mürəkkəb fəaliyyət yaranır.

Uşağıın zahiri ilə daxili arasında bir əlaqə var. Uşağıın zahiriñə baxmaqla onun ağıl və istedadının müəyyən əlamətlərini görmək mümkün müdürmü? - Əlbəttə, uşaq şəxsiyyətində bir sıra əlamətlər vardır ki, onların vasitəsilə qeyd etdiklərimizi qismən müəyyən etmək olur. Ancaq bunlar bir qədər çətinlik yaratса da, uzun illər ərzində əldə edilmiş müşahidə və təcrübələr sirlər aləmi olan uşaq psixologiyasının öyrənilməsinə böyük təkan verir. Məhz bu baxımdan, uşaq şəxsiyyətində aktual problemə çevrilən psixoloji kompleksin olması halları böyük əhəmiyyət daşıyır. Psixoloji kompleksin yaranmasının iki səbəbi vardır:

- *bioloji (endogen);*
- *sosiooloji (ekzogen).*

Uşaqlarda psixoloji komplekslerin yaranması çox vaxt onlarda olan utancaqlıq, çəkinqənliklə bağlı olur. Məsələn, uşaq başqa bir mühitə düşən kimi kollektiv içində sıxlıdır, hər şeydən çəkinməyə başlayır, söz soruşan kimi utanır, adını belə demir. Hətta ac olsa belə, yemək yeməkdən imtina edir. Ümumiyyətlə, həmin mühitə sərbəst uyğunlaşa bilmir.

Bundan başqa, aparılan elmi müşahidələr göstərmişdir ki, psixoloji kompleksin yaranması uşaq şəxsiyyətində endogen və ekzogen şəraitində baş verən qorxunun, stressin, vahimənin, emosiyanın, həyəcanın olması ilə əlaqədar ola bilər. Eyni zaman da baş beyin qabığında yaranmış qorxu dominantlıq təşkil etdiyindən uşağın psixi inkişafında sindrom yaradır. Bu isə uşaq şəxsiyyətində intellektuallığın inkişafına mənfi təsir göstərir. Fikrin sərbəst və aydın şəkildə izah edilməsinə, açıqlanmasına mane olur. Məsələn, daim valideynin sərt münasibətini görən uşaq, öz istək və arzularında tam sərbəst ola bilmir. Bir hərəkət etmək istədikdə ikili sual qarşısında qalır. Uşaq fikirləşə bilmir ki, nə etsin? Düzgün qərar çıxarmaqdansa, onu ən çox bir sual narahat edir: «Necə edim ki, mənə qışqırmasınlar?»

Sonradan bu hallar funksional yetişkənlik dövründə tədricən üzə çıxmaga başlayır və özünü daha qabarlıq şəkildə göstərir.

Bəzən kiçik yaş və məktəb dövrlərində valideyn uşaq qarşısında hər hansı bir tələb qoyduqda uşağın onun öhdəsindən gələ bilmədiyi müəyyən olunur.

Məktəbdə (kiçik məktəb yaş dövrü - 6, 7, 10, 11 və orta məktəb yaş dövrləri -10, 11, 14, 15) müəllimlərin valideynlərə etdiriləri şikayətlərin böyük bir mövzusuna bunları misal gətirmək olar: bir qrup uşaqların dərs prosesi zamanı özünü apara bilməməsi, məsələn, yersiz sözlər atmaq, yerindən dərsə mənasız müdaxilə demək, şit-şit gülmək, müəllim dərsi izah edərkən yanında əyləşmiş şagirdin dərsi dinləməsinə mane olmaq, bir qrup uşaqların isə sinifdə keçirilən bədii yaradıcılıq gecələrində iştirak etmə-

sindən boyun qaçırması, müəllim şagirdi lövhəyə çıxararkən dərsi öyrəndiyi halda, danışa bilməməsi uşaq şəxsiyyətinin inkişafında bir sıra maneələr yaratmış olur.

Uşaq şəxsiyyətinin psixi inkişafını dərindən öyrənib, onu təhlil etmiş psixoloq Tomas Qordon uşağın normal inkişafı üçün lazımlı və dəyərli tövsiyələr vermişdir:

- Uşaqlarınızı problemlərinizin olmadığı rahat bir şəraitdə dinləyin və qiymətləndirin;
- Uşaqlarınızı dinlərkən çox sakit və səbirli olun;
- Uşaqlarınız məlumat istədikdə verin, ancaq cavabınız qısa və konkret olsun;
- Uşağınız danışarkən «başa düşdüm», «bılırəm», «bir də deməyinə ehtiyac yoxdur» kimi sözlərlə qabağınızı kəsməyin;
- Uşaqlarınıza öz problemlərini həll etmək üçün şans verməsəniz, qabiliyyətlərinin olub-olmadığını heç bir zaman öyrənə bilməyəcəksiniz;
- Uşaqlarınızın istədiyiniz kimi davranışları üçün güc tətbiq etməyə çalışmayın. Onları öz dünyadan deyil, onların dünyasından qiymətləndirin;
- Uşaqlarınızda dəyişdirmək isdədiyiniz şeylərin olduğu kimi, özünüzdə də dəyişdirilməli şeylərin olduğunu unutmayın;
- Uşaqlarınızın reaksiyalarına reaksiya ilə cavab vermək və "səhvəsən" demək yerinə, "səni başa düşürəm", "haqlısan", "problemi birlə həll edərik" deməyiniz sizin nəticəyə çatdıracaq;
- Ana, ata və müəllimlərin vəzifəsi uşaqlara müstəqil, müvəffəqiyyətli və məsuliyyətli olmayı və həyata yetkin baxmayı öyrətməkdir.

Uşağın iradi keyfiyyətlərinin möhkəm olması üçün onu ailədə sərbəstliyə alışdırmaqla yanaşı, çoxlu maraqlı söhbətlər etmək və

uşağı psixoloji oyunlara cəlb etmək lazımdır. Odur ki, biz uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların sərbəst, müstəqil şəraitdə böyüməsi üçün, elcə də onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxması ilə əlaqədar psixoloji oyunların aparılmasını zəruri hesab edir və onların bir qrupunu aşağıdakı qaydada sizin nəzərinizə çatdırırıq. («Sərbəstlik» bölməsində də bir sıra oyunlar vermişik).

- 1) həyətdə təbaşirlə yumru dairə çəkərək onun içine əvvəlcə sağ ayaqla, sonra isə sol ayaqla tullanmaq;
- 2) Günəş şəkli çəkərək onun şüalarını tapdalamaq şərtilə günəşin ətrafı boyunca gəzmək (daha yaxşı olar ki, uşaq günəşin ətrafında pəncə üstündə addımlayaraq gəzsin);
- 3) "Bənövşə-bəndə düşər";
- 4) "Turp" və ya digər maraqlı nağıllardan uşaqlarla birlikdə səhnələşdirilmiş oyunlar qurmaq;
- 5) "Gözbağlayıcı" - gözünü bağlamaq şərtilə ətrafdakıları axtarıb tapmalı;
- 6) "Siçan-pişik" oyunu - dairə boyunca uşaqları düzəməli, dairənin mərkəzində siçanın evini müəyyənləşdirməli, pişiyi isə dairədən kənarda yerləşdirməli. Uşaqlar siçanı pişikdən qorumaq üçün əl-ələ verib, əllərini aşağı vəziyyətdə tutaraq möhkəm saxlamalı, pişiyə dairənin içində girməyə yol verməməli (əgər uşaqlar əllərini boy səviyyələrinə qaldıralarsa, pişik siçanı tuta bilər). Pişik və siçanı uşaqların içindən seçməli.
- 7) "Dəsmal-dəsmal" oyunu - uşaqları dairə boyunca düzəməli, sonra onların içindən bir nəfər seçib onun əlinə yaylıq verib, uşaqların arxasında gəzdirməli. Əlindəki dəsmalı arxası ona olan uşağın arxasına atmalı və elə həmin an (dəsmalı yere atarkən) dairə boyunca qaçmalı. Eyni zamanda uşaqlar dəsmalı kimin arxasına atıldığını görəcəklər. Uşaq dəsmalı yerdən götürüb, qarşıda qaçan uşaqlardan birinin ardınca qaçmalıdır. Əgər bir dairə qaçıb, onu tuta bilərsə, bu dəfə o, dəsmalı uşaqların arxasına atmalıdır. Tuta bilməsə yenidən dairəyə daxil olmalıdır.
- 8) Ad çağırıldı oyunu - uşaqlar dairə boyunca düzlənərək dur-

malı, sonra uşaqlardan bir nəfər dairənin içində duraraq top əlin-də dayanmalı. Uşaq topu havaya ataraq dairədə duran uşaqlardan birinin adını çağırmalıdır. Adı çəkilən uşaq topu tutmalı, yerdə qalan uşaqlar isə qaçmalıdır. Uşaq topu tutan kimi "Dayan!" deməlidir. Uşaqlardan hansı yaxın məsafədədirse, topla onu vurmalıdır. Əgər uzaq məsafədədirse, onda 3 addım ataraq onun yanına gedib topla vurmalı. Oyunun məqsədi topla qaçan uşaqların birini vurmaqdır).

9) "Üzük-üzük" oyunu - bir neçə uşaq yanaşı oturlular. Uşaqlardan biri əlinin içində üzük ya da yumru kiçik bir daş qoymalıdır. Sonra isə sanki üzüyü kiminsə əlinin içində qoyurmuş kimi əllərini uşaqların əlinin içindən keçirməlidir. Heç kimin xəbəri olmadan, heç kimi şübhələndirmədən daşı gizlincə uşaqların birinin əlinin içində qoyur. Sonra uşaqların qarşısında durur və deyir: "Üzük kimdədirse, gəlsin!". Əlində üzük olan uşaq yanındakılar onu tutmamış tez üzük qovanın yanına qaçmalıdır. Əgər qaça bilsə, növbəti dəfə üzüyü uşaqlara özü verməlidir. Qaça bilməyən uşaq ya mahnı oxumalı, ya da şer deməlidir.

## **OYUNLARIN PSİKOLOJİ ƏHƏMİYYƏTİ**

Oyunlarda iştirak edən uşaqlar, ilk növbədə, ünsiyyətə alışır, onların hərəki fəaliyyəti inkişaf edir. Psixoloji kompleksin aradan qaldırılmasına şərait yaranır. Oyun prosesi zamanı retukulyar formasıyanın müvazinətliyi nəticəsində diqqətin dərinliyi, keçiriciliyi və həcmi möhkəmlənir. Bundan başqa, uşağıın oyunu qavraması və icra etməsi prosesi genişlənir, onda çeviklik və dinamiklik artır, reaktivliyi fəallaşır, müstəqil və sərbəst şəkildə qaydaların yerinə yetirilməsi formalasılır, qorxu, həyəcan, gərginlik aradan qaldırılır, uşaqların psixi inkişafına müsbət təsir bağışlayır.

Valideyn oyun prosesi zamanı uşağıın diqqətini müşahidə edərək, uşaq üçün daha zəngin və əyləncəli oyunlar qurmalıdır. Digər yaş dövrlərinə görə göstərilən metodiki prinsiplər tədricən

mərhələlərlə sistemli qaydada program üzrə uşağın inkişafı üçün istiqamətləndirilməlidir.

## **UŞAQ ŞƏXSİYYƏTİNƏ HÖRMƏT**

Uşaq dünyabaxışının zəifliyi onun güclü təqlidliyə meyl etməsinə səbəb olur. Buna görə valideyn və tərbiyəcilər həmişə bu xüsusiyyəti nəzərə almalı, hərəkət və davranışlarında, adamlara münasibətlərdində, danışq zamanı uşaqlara nümunə olmağa çalışmalı, uşağın yaradıcılığının inkişaf etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis sözü də çox tez təkrar edir. Valideynlər uşağı yalnız onunla məşğul olanda və ya onu öyrədəndə deyil, həm də ona göstərişlər verəndə, iş buyuranda da tərbiyələndirməlidirlər.

Tərbiyə işində uşaqların qayğıkeşliyinə və adamlara həssas yanaşmalarına bəzən bir o qədər də əhəmiyyət vermirlər. Halbuki, qayğıkeşlik və həssaslıq insanın mədəniyyətini, sadə və təvazökar olmasını, təlimdə, işdə münasibətlərdə normal şərait, əsəb sakitliyi yaratmasını nümayiş etdirən çox mühüm əxlaqi göstəricidir. Bunu uşaqlarda kiçik yaşdan tərbiyə edib adət və vərdiş halına salmaq hər birimizin borcudur. Odur ki, kiçik yaşlı uşaqlar öz oyuncaqlarını səliqəli saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində valideynlərinə kömək etməli, baba və nənələrinə xüsusi qayıq ilə yanaşmalıdırlar.

Bəzi ailələrdə isə "Körpədirlər, qoy hələ oynasınlar," - deyə uşaqları gücləri çatan məişət əməyindən təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaqların qarşısına töküür ki, təki oynasınlar, ağlamasın və nadincilik etməsinlər. Söz yox ki, belə ata-analar tərbiyədə səhvə yol verirlər və nəticədə uşaq yaradıcı əməyə cəlb olunmur. Məsələn, yaxşı olar ki, yerdəki oyuncaqları sonradan uşağın özünə yiğdirsinlar. Yaxud ana döşəməni siləndə, 5 yaşlı qızı əl çəkmir: "Mən də silmək istəyirəm." Ana: «Sən hələ balaca-san, böyükəndə silərsən, get oyuncaqlarınla oyna.» -deyə istəyinin qarşısını alır. Halbuki, kiçik bir əski parçasını qızına verib onu

işə cəlb etsə idi, daha yaxşı olardı.

Elə buna görə də bəzən valideynlərdən giley - güzarlar eşidirik: «Heç bilmirəm kimə oxşayıb, çox səliqəsizdir. Onu hətta öz palтарlarını belə yiğisdirmağa alışdırıa bilmirəm». Digər qrup uşaqlar tapşırılan işi ləng, səliqəsiz və səhlənkarcasına yerinə yetirirlər. Bəziləri isə hətta tapşırığı yerinə yetirmək istəmirlər.

Uşaqlarda tapşırılan işə belə müxtəlif münasibət, hər şeydən əvvəl, ailə tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr zamanı əldə edilən təcrübənin nəticəsi göstərir ki, uşaqların tərbiyəsi düzgün qurulan ailələrdə valideynlər övladlarına qarşı son dərəcə tələbkər və məsuliyyət hissi ilə yanaşırlar. Tələbkərlilik az olduqda gələcəkdə uşaqlar özlərinə qarşı qeyri-ciddi və məsuliyyətsiz ola bilərlər. Bu da onların normal şəxsiyyət kimi yetişməsinə əngəllər yarada bilər. Odur ki, ailədə uşaqlara məisət əməyi xarakterli və digər tapşırıqlar verərkən, onun uşağının yaşına uyğunluğuna xüsusi diqqət yetirmək lazımdır. Belə tapşırıqlar uşağa vaxtaşırı verilməlidir ki, uşaq ailə üzvü kimi həmişə məsuliyyət hiss etsin, ailə qayğılarından kənardə qalmasın. Bu, uşaqla vərdiş və adət halına çevriləcək, onda qürur hissi formalaşdıracaq, özünə inam yaradacaqdır. İş zamanı uşaqlara həddindən artıq qəyyumluq etmək, eyni şeyi tez - tez onlara xatırlatmaq və onları darıxdırmaq olmaz. Uşağın gördüyü işi rəğbətləndirərkən həddindən artıq tərifləmək də məsləhət deyil. Belə hallar uşaqla lovğalılıq, xudpəsəndlilik, özündən razılıq kimi mənfi hallar yarada bilər.

Uşağa verilən tapşırıq onun yaşına, biliq səviyyəsinə, səhhətinə, marağına və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır.

Biz belə hesab edirik ki, uşağın ciddi və məsuliyyətli olması üçün onun etdiyi neqativ hərəkətlərə lüzumsuz olaraq daim "niyə?", "nə üçün?" sözü ilə müraciət olunmamalıdır. Çünkü uşaq şəxsiyyətində «niyə» sözü konkret olaraq təkrarçılıq və vərdiş yaranan bir cəhət kimi qiymətləndirilir. Eləcə də "niyə?", "nə üçün?" suallarını birbaşa deyərkən onda bu suala qarşı maraq yaranır və tutduğu neqativ işi yerinə yetirməyə çalışır.

**Hadisə:** -Mehman, ayaqqabılарını vannanın içində niyə atmışsan?

- İstəyirəm ki, görün ayaqqabı suda üzə bilir?

- Suda qayıq üzür. Mən sənə balaca qayıq alaram. Ayaqqabını isə suya atanda o, suyun dibinə gedəcək. Sən də onu sonra geyinə bilməyəcəksən.

**Hadisə:** -Tərlan, torpağı niyə Ülvinin başına tökdün?

- O, mənə maşını oynamaya verərdi, mən də onun başına torpaq tökməzdim.

- Sən Ülvidən maşını istədinmi?

- Hə,ancaq o mənə maşını vermədi.

- Axı sən ağıllı balasan. Axı torpaq onun gözlərinə tökülmə bilərdi. Onun da gözləri ağrıydı. Sən istəyirsən Ülvinin gözləri ağrısın?

- Yox!

- Onda bir də belə hərəkət etmə!

Uşağa etdiyi hər bir hərəkətin müsbət və mənfi cəhətini izah etmək lazımdır. Bu zaman uşaqla neqativlik əlamətləri zəifləməyə başlayacaq.

## NAĞILLAR

Ata və ana maraqlı nağıllar və şirin əhvalatlar danışmaqla uşağı özünə cəlb etməlidir. Söylənilən əhvalat və nağıllar uşaqları üçün çox maraqlı və cəzbedici olmalıdır. Belə ki, uşaqlar nağılı dinləyərkən öz oyunlarından əl çəkir, diqqətlə nağıla qulaq asır, hər şeyi unudurlar.

Nağıllar uşağın qəlbindəki qəzəb, düşməncilik və nifrət hissərini öldürməli, ona əxlaq dərsi verməlidir. Nağıllar əsasən, qəhrəmanlıq, cəsarətlilik, qorxmazlıq xarakteri daşımalıdır. Kiçik yaşlı uşaqlara qəmli nağıllar danışılmamalıdır. Nəhayət, nağıllar, hekayələr, dastanlar uşaqa yaxşı fikirləri təlqin etməli,

milli psixologiyaya yaxın olmalı, əhval-ruhiyyəsinə müsbət tə'sir göstərməlidir.

İndi isə nümunə olaraq atanın övladlarına (qızına) söylədiyi gözəl bir nağılı sizin nəzərinizə çatdırırıq.

"Şahzadə və xalli ceyran"<sup>10</sup>. Biri var idi, biri yox idi. Qədim zamanlarda bir şah var idi. Onun gözünün ağı-qarası bir qızı var idi. Qız həm gözəl, həm də ağıllı idi. Şah bir gün qızına baş çəkər-kən onu qəmlə görür. "Ey mənim şahzadə balam, nə üçün belə qəmlisən?" - deyə şah öz ciyərparasını bağırına basır. Qız üzünü atasına tutaraq: "Ata, yaman darıxıram" - deyir. Şah bunu eşitcək qızına dedi: "Mənim balam, qəm yemə, gedib rəfiqələrinlə çəmənlikdə, bulaq başında dincələrsən". Qız sevincək atasının boynuna sarılıb, onun üz-gözündən öpür.

Yazın ən gözəl çağrı idi. Hər tərəf yam-yaşıl paltara bürünmüdü. Gül-gülü, bülbül -bülbülli çağrıırıldı. Şahzadə öz rəfiqələri ilə bulaq başında çəmənlikdə güldü, oynadı, doyunca musiqiyə qulaq asdı. Yeməkdən sonra qızlar uzanıb, dincəlməyə başladılar. Nədənsə, şahzadənin yuxusu gəlmirdi. Buna görə də o, gülzarlıqda gəzməyə başladı. Birdən o, çəmənlikdə otlayan gözəl, qəşəng bir ceyran gördü. Ceyranın tükləri boz, qonur, məxməri, xalları isə ağı rəngdə idi. Günəşin parlaq şüaları altında ceyranın tükləri min bir rəngə çalırdı.

Şahzadə qız bu gözəlliyə məftun olmuşdu. O, yavaş-yavaş ceyrana yaxınlaşıb, onu tutmaq istədi. Ceyran onu görüb bir anın içində gözdən itdi. Bundan qüssələnən şahzadə ceyranın ardınca bir xeyli baxıb, geri qayıtdı.

Evə qayıdar kən atası onu qəmlə görüb, çox təəccüblənir, onu əzizləyərək soruşur: "Mənim ağıllı qızım, gözəl qızım, yenə nə üçün belə qəmlisən, gəzinti ürəyincə olmadı?" Qız yenidən atasının boynuna sarılıb, ceyranla bağlı hadisəni atasına danışdı və əlavə etdi: "Ata, bilirsən necə gözəl ceyran idi, necə gözəl gözləri var idi!". Şah gülümsədi: "Qəm yemə, mən bu saat əmr edərəm, o ceyranı tutub gətirərlər".

Şah əmr etdi: "Hey-hey, igidlərim, atlanın, gedin, Almalı me-

şəsindəki xallı ceyranı tutub, gətirin,ancaq elə edin ki, onun dir-nağı da qanamasın". İgidlər bir göz qırpmında atları minib, gözdən itdilər. Axşam şah qızını yanına çağırır. Şahzadə qız atasının yanına gələndə, gözlərinə inanmır. Həmin xallı ceyranı görür. Sevincini gizlədə bilmir, atasına təşəkkür edir və onun icazəsi ilə ceyranı öz bağçasına aparır. O gündən şahzadə qız qəmsiz, şən və mehriban yaşamağa başladı.

## **UŞAQ TƏRBİYƏSİNDE TƏLİM NÜMUNƏLƏRİ**

*2 yaşlı uşaq* öz gözünü, qulağını, burnunu, dişlərini, dilini göstərə bilməli, ailə üzvlərini: ata, ana, baba, qardaş, bacını tanımlı, suyun isti və ya soyuq olmasını ayırmalıdır.

*3 yaşlı uşaq* əşyaları rənglərinə görə bir-birindən fərqləndirməli, gün ərzində "niyə?", "nə üçün?", "hara?" sualları ilə valide-yinlərinə müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara həvəs və maraq göstərməlidir. Müxtəlif şəkillər göstərdikdə onları ayırmalı. Məsələn, "bu topdur, bu dovşandır" deməyi bacarmalı, sadə cümlələri asanlıqla söyləməlidir. Bu yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik halları olur.

*4 yaşlı uşaqlar* özünün oğlan və qız olduğunu bilməli, rəqəmələr haqqında təsəvvürə malik olmalıdır: İki xəttin hansının uzun, hansının gödək olduğunu ayırd etməyi bacarmalı, dördbucuq, dairə şəkillərini tanımlmalıdır. Ona iki cisim verdikdə onların hansının ağır və yüngül olduğunu müəyyən etməlidir.

"Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim" kimi böyük cümlərlə fikrini çatdırmağa çalışmalıdır.

Süfrə arxasında sərbəst oturməli, gün ərzində onu maraqlanırdıran və ya düşündürən 100-150-yə yaxın suallarla ata və anasına müraciət etməli, sərbəst halda öz yatağında yatmalıdır.

Əqli imkanlarını artırın dama, şahmat, konstruktur-quraşdırma oyunlarına maraq göstərməlidir. Əqli bacarıqlarını şer,

mahnı, rəqs yaradıcılığı baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlikdə) içində olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır.

*5 yaşlı uşaqlar:* səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun figurlarının düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və ayın hansı istiqamətdən çıxdığını və batdığını, tərəvəz, yeyinti və şirniyyat məhsullarının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə maraq göstərməli, ildə neçə ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir-birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımlmalıdır: baba, nənə, bibi, xala, əmi, dayı.

Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs göstərməlidir. Hər səhər yataqdan qalxıb, bəzi idman hərəkətlərini yerinə yetirməlidir.

*6 yaşlı uşaqlar* - sadə cümlələr qurmaqla yanaşı söz ehtiyatlarını artırmalıdır. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf etdirən plastilin, rəsm şəkilləri çəkməyi və yaşına uyğun olan maraqlı işlər görməlidir. Eyni zamanda yazı stolunun arxasında düzgün əyləşməyə vərdiş etməlidir.

Uşaq kollektivdə olarkən onun kollektivə tez və yaxud gec uyğunlaşması (ünsiyyət yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollektiv içində uşaqlara əks təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez bir zamanda müəllim, tərbiyəçi, valideyn və yaxud psixoloq vasitəsilə aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı görünməklə yanaşı, onun *introverd*<sup>11</sup> və *ekstroverd*<sup>12</sup> qrupa şamil olunması müəyyən edilməlidir.

Uşaqların əşyalara və hadisələrə qarşı olan psixoloji emosionallıqları üzə çıxmali, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli, onların incəsənətə olan bağlılıqları, həvəs və maraqları aşkarlanmalıdır.

## II FƏSİL

### NİTQ İNKİŞAFI

Uşaqlarda nitqin yaranması və inkişafı müxtəlif mərhələlərə ayrıılır. A.N.Qvozdev uşaqlarda nitq inkişafını səsin yaranması, sözlərin işlənməsi, söz birləşməsi və cümlələrin yaranması mərhələlərinə bölmüşdür. Q.L.Rozenqard-Pupkonitq inkişafını 2 mərhələyə-hazırlıq (2 yaşa qədər) və nitqin müstəqil formalaşmasına bölmüşdür. Müasir dövrdə nitqin inkişafını 4 mərhələyə ayırlar.

**I** -hazırlıq dövrü. Uşaq anadan olandan bir yaşa qədər olan dövrü əhatə edir.

**II** - fəal səsli nitqin formalaşmağa başladığı dövr. Bu 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir.

**III** - uşağın nitq təcrübəsi əsasında öz nitqini zənginləşdirmə dövrüdür. 3 yaşından 6 yaşına – məktəbəqədər olan dövrü əhatə edir. Bu dövr uşağın nitqinin tam formalaşmasında mühüm rol oynayır.

**IV** – məktəb dövrü-6 yaşından 17 yaşa qədərki dövr. Bu dövr, əsasən, daha aydın nitqə malik olmaq və məktəbdə müntəzəm dil təlimi keçirmək dövrüdür.<sup>13</sup>

Uşaqlarda nitq inkişafının birinci dövrü, əsasən, qığıldama dövrüdür. Uşaq dünyaya gələn kimi onda səs reaksiyaları-qışkırıq, ağlama meydana gəlir. Bu səslər danışq səslərindən fərqli olsa da, nitq aparatının inkişafına kömək edir. 2 ayında uşaqda qığıldama, 3 ayından isə hecalarla səslənmə (ba-ba, ma-ma, nə-nə) yaranır. 5 ayından isə uşaq səsləri ayraraq ətrafindakıları yamsılamağa çalışır. 10-11 aylarından başlayaraq uşaqların çoxu ilk sözlərini deməyə başlayırlar.

Nitq inkişafının ikinci dövründə uşaqlar cümlədə bəhs olunan subyekti və ya cismi ayırmırlar. Uşağın ilk sözləri ümumi məna daşıyır. O, eyni sözlə və ya söz birləşməsi ilə həm əşyanı, həm is-

təyini, həm də hisslərini bildirir. Məsələn, «ba-ba...» deyərkən o, babasının gəlməsini, babasını istəməsini, ya da ona olan məhəbbətini bildirə bilər. Vəziyyətdən asılı olaraq, uşağı başa düşmək olur. Bu dövrdə uşaqlar, ümumiyyətlə, öz fikrini bir sözlə ifadə edir. Uşaqlar bə'zən səsləri, bə'zən də hecaları buraxırlar. Məsələn: **Ağababa** əvəzinə **Abba**, **Rəhimə** əvəzinə **Əhimə** və s. söyləyirlər.

Nitqin üçüncü inkişaf dövründə uşaqlarda lügət tərkibi böyük sürətlə zənginləşir. Bu dövrdə uşaqlarda təxminən 2-4 minə qədər söz ehtiyatı olur. Bu dövrün başlandığı ərəfədə (3-4 yaşında) uşaqlar çox həssaslıq göstərərək ətraflarında eşitdikləri yeni söz və cümlələri öz səviyyələrinə uyğun qəbul edib astadan təkrar etməklə yaddaşlarında möhkəmlədir və lazım gəldikdə yerində onları işlədirlər. Nitq üzvləri uşaqlarda lazımı qədər təkmilləşmədiyindən onların nitqində bu dövrdə pəltəklik (nitq nöqsanları) olur. Uşaqlar cox zaman **r**, **ş**, **s**, **l** və başqa səsləri ya tamamilə tələffüz etməyərək buraxır, yaxud da sözlərdə onları başqa səslərlə əvəz edirlər. Bəzən də səsləri qarışdırır, yerlərini dəyişik salırlar.

Məsələn, **radio** əvəzinə **ladio**, **şəlalə** sözü əvəzinə **səlalə**, **şar** əvəzinə **sar**, **getdik** sözünə **detdik** və s. deyirlər. Xalq arasında bu dövrdə olan nitq çatışmamazlığına “**dili şirinlilik** deyilir. Nitq inkişafı normal gedərsə, uşaqlar 4-5 yaşlarından etibarən normal danışmağa başlayırlar. Əgər uşaq nitq inkişafının 3-cü dövründə tamam nöqsanlı danışarsa və məktəbə nöqsanla gedərsə, bu daha “şirin” danışışq deyil, “pəltəklik” adlanır (bu haqda ayrıca bəhs ediləcəkdir).

Nitq inkişafının IV mərhələsində bütün nitq vasitələrindən şüurlu surətdə istifadə edərək uşağıın nitqinin yenidən qurulması baş verir. Bu dövrdə nitqin yeni növü-yazılı nitqin inkişafı başlayır.

Qeyd edək ki, mərhələlər arasında ciddi dəqiqlik sərhədlər mövcud deyil. Bir mərhələ tədricən digərinə keçir.

Uşağıın nitq inkişafı prosesinin vaxtında və səlis olması üçün müəyyən şərtlər vacibdir, yəni prosesin müvəffəqiyyətli keçməsi

üçün uşaq psixi və fiziki cəhətdən sağlam olub, normal eşitmə və görməyə malik olmalı, psixi gəhətdən kifayət qədər fəal olmalıdır. Uşağın normal nitq inkışafı ona imkan verir ki, yeni anlayışları həmişə qavrasın, ətraf aləm haqqında təsəvvür və biliq ehtiyatlarını zənginləşdirsin. Beləliklə, nitq, onun inkışafı bilavasitə təfəkkürün inkışafı ilə bağlıdır.

## NİTQ QÜSURLARININ YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMA YOLLARI

Nitq qüsurlarını yaranan səbəblər arasında əlverişsiz xarici (ekzogen) və daxili (endogen) faktorları və eləcə də ətraf mühitin ekoloji şəraitini fərqləndirirlər. Lakin bəzi səbəblərin göstərdiyi təsir nəticəsində bu normalar pozulmuş olur və nitqdə düzgün olmayan səs tələffüzü, kəkələmə, tıñ-tınlıq, dizartriya, alaliya kimi özünü göstərir. Bunlar isə nitqi çətinləşdirir. Altı yaşına qədər uşaqların çoxunda nitq qüsurları olur. Bu yaş dövründə daha çox müşahidə edilən nitq qüsurları – *l, r* samitlərinin qüsurlu tələffüzü, nitq sürətinin ləng və ya tez olması, səslərin qarışdırılması və böyükələri yamsılamaq nəticəsində meydana çıxır. Qeyd etmək lazımdır ki, nitqin pozulması, onun inkışafının ən böhranlı mərhələlərində 1 yaşla 2 yaş arasında, 3 yaşında 6-7 yaşlarında baş verə bilər.

**Dislaliya (pəltəklik)** (yunanca *dis-hissəvi* pozğunluq, çatışmamazlıq, *lalio-danışıram*) elə bir nitq nöqsanıdır ki, bu zaman nitqin səlisliyi və ritmi pozulmamış qalırsa da, sözlərin deyilişində nöqsanlar müşahidə edilir. Dislaliya uşaqlar arasında ən geniş yayılmış nitq qüsurdur. Dislaliya iki hissəyə ayrılır: funksional və mexaniki. Funksional dislaliya səs tələffüzünün pozulmasının elə bir formasıdır ki, orada artıkułasiya aparatında heç bir çatışmamazlıq olmur<sup>14</sup>. Bu qüsür, əsasən, ailədə düzgün nitq tərbiyəsinin olmamasıdır. Əgər ailədə böyükələr uşağı yamsılayaraq, onun dilində danışırlarsa, uşaqda nitq inkışafı zəifləyir və bu da

funksional dislaliyaya gətirib çıxarır. Qeyd etmək lazımdır ki, əgər ailədə iki müxtəlif dildə danışılırsa, bu da uşağıın nitqinə mənfi təsir göstərib, qüsür yarada bilər.

Tələffüzdə müşahidə edilən nöqsanlara görə dislaliyanı aşağıdakı kimi qruplaşdırmaq olar:

a) *Bəzi samit səslərin* qüsurlu tələffüzü (rotatizm, siqmatizm, lambdasizm və s.); məs. *daraq - daaq, dayaq; lampalapa; Rəhim - əhim* deyilməsi kimi və s.

b) ayrı-ayrılıqda ya başqa kəlmələrdə düzgün deyildiyinə baxmayaraq, səsləri buraxmaq və ya tamam deməmək;

v) bir səsi və ya hecanı digəri ilə əvəz etmək: məs. **qaşıq** əvəzinə **daşıq**, **Ağababa** əvəzinə **Aba** deyilməsi; **yataq** əvəzinə **dataq**

q) bəzi (*b,s,m* və *s.*) səslərin təhrif olunmuş deyilişi, yaxud tamamilə buraxılması;

ğ) səslərin yerini dəyişdirmək; məsələn, **dolma** əvəzinə **dom-la, dəvə** əvəzinə **vədə** deyilməsi və s;

d) nitq prosesində tənəffüsü nizama sala bilməmək nəticəsində nəfəs tıxanmasının əmələ gəlməsi.

Nitq aparatının üzvi qüsurları, onun sümük və əzələ quruluşundakı çatışmamazlıqları nəticəsində mexaniki dislaliya əmələ gəlir. Mexaniki dislaliyanın yaranmasının başlıca səbəbləri: dilaltı pərdənin qısalığı (dilin hərəkətini məhdudlaşdırır və səs tələffüzünü çətinləşdirir); dilin həddindən artıq böyük, enli və ya qısa, ensiz olması; çənənin quruluşundakı qüsurlar.

Dilin altında olan pərdənin (üzənginin) gödək olması dilin hərəkətini məhdudlaşdırır. Bu zaman dil dişlərin arasından eninə və uzununa doğru yaxşı hərəkət edə bilmədiyi kimi yuxarı da qalxmır. Odur ki, dil səsləri olan *r, l, t, d, x* düzgün tələffüz edilmir, yaxud da başqa səslərlə əvəz edilir. Göstərilən anatomiq nöqsanların bəziləri cərrahiyyə yolu ilə aradan qaldırıla bilər. Məsələn, əgər dodaqda yarıq varsa, onu tikmək olur. Əgər dilin altında üzəngi çoxdursa, o pərdəni bir qədər kəsmək olur. Cərrahiyyə əməliyyatından əvvəl və sonra tədbirlər görülməzsə


sağlam nitq də əldə edilməz. Belə nitq pozuntularını ləgv etmək-dən ötrü uşağın psixoloji xüsusiyyətlərinin də olduqca böyük əhəmiyyəti vardır. Uşaqların eşitmə diqqətinin zəifliyi, pis yaddaş və əqli geri qalma da nitq nöqsanları yaranan səbəblərdəndir. Çünkü belə hallarda nitqi təhlil etmək, sözü səslərə ayırmaq və düzgün tələffüzü başa düşmək onlar üçün olduqca çətin olur.

Bunlardan başqa sərt damağın müxtəlif şəkillərdə (uca-enli, uca-dar, qotiqvari və s.) olması, müxtəlif çənə qüsurları mexaniki dislaliyaya səbəb olur. Çənə qüsurları dişləm qüsurlarını-anomaliyalarını əmələ gətirir. Normal dişləm zamanı üst çənə alt çənəni yüngülçə qapamalıdır. Anormal dişləmdə bir neçə variant mövcuddur:

**Proqnatiya** –üst çənə çox qabağa çıxır, nəticədə aşağı qabaq dişlər üst dişlərə toxunmurlar.

**Progeniya** –aşağı çənə qabağa çıxmış vəziyyətdə olur, üst çənənin dişləri isə aşağı çənə dişlərini qapamır.

**Açıq dişləm**-aşağı və üst çənənin qapanmış vəziyyətində boşluq qalır. Bəzən bu boşluq yalnız ön dişlər arasında olur.



proqnatiya



progeniya



açıq dişləm

**Yan açıq dişləm** -soltərəfli, sağtərəfli və ikitərəfli olur.

Dişlərarası boşluqların olması nəticəsində də mexaniki dislaliya yaranır. Mexaniki dislaliya zamanı səs tələffüzünün çatışmazlığı müxtəlif cür özünü göstərir. Məsələn *s*, *z*, *ş*, *j*, *ç*, *c* səslərinin qüsurlu tələffüzü. Dislaliyanın növlərini araşdırıraq.

**Siqmatizm**- (yunan hərfi olan «siqma» -«s» səsini bildirir).

S,z, ş,j,ç,c səslərinin qüsurlu tələffüzüdür. Bu, tələffüz qüsuru-nun ən geniş yayılmış növüdür. Əvvəlcə, bu səslərin düzgün tə-ləffüz qaydalarına baxaq.

### ***S və z səslərinin düzgün tələffüzü:***

- Dodaqların arası azacıq açılmış və təbəssüm zamanında olduğu kimi yanları bir az dərtilmiş;
- dişlər bir qədər (1-2 mm) yaxınlaşmış vəziyyətdə, açıq olma-lıdır;
- dilin ucu aşağı kəsici dişlərə dirənir;
- damaq arxası pərdə qalxıb udlağın arxa divarına sıxlır və hava axını burundan çıxmaga qoymur;
- səs telləri açılmış və yumşaq damaq gərginləşərək ağız və bu-run boşluğunun əlaqəsini kəsmiş olmalı.

Bu zaman dil və sərt damaq arasında əmələ gəlmış, borudan və ön kəsici dişlərin arasından keçən səs axını **s** səsini verəcəkdir.

**Z** səsinin artikulyasiyası da **s** kimidir. Bir-birinə yaxınlaşmış səs tellərinin vibrasiyasından törəyən səs axını **z** səsini verəcəkdir.

### ***S və z səslərinin tələffüzündəki nöqsanların aradan qaldırılması:***

**S** və **z** səslərini düzgün tələffüz etmək üçün bu səslərə aid aşağıda göstərilən nor-mal biomexanikani yaratmaq lazımdır. Aptekdən taxta şpatel alıb onu uzununa bir neçə dəfə bölgərək nazikləşdiririk. Bu çöp ilə dilin ucu basılıb alt kəsici dişlərin arxasına salınır, çöp isə kəsici dişlərin ön-ünə ya arxasına qoyulur və uşağa deyilir ki, onu dişləri ilə sıxsın. Dili bu vəziyy-ətdə saxlamaqla uşağa **s** səsinin ayrıca tə-ləffüzü, sonra isə **a**, **o**, **u**, **i** saiti ilə birgə düz və əks hecalarda tələffüz etmək tapşı-



rılır. Beləliklə, **s** səsinin düzgün biomexanikası qurulmuş olduğundan normal **s** səsi tələffüz ediləcəkdir.

Müasir kompleks yanaşma prinsipinə əsaslanaraq müxtəlif mütəxəssislər (F.Rau, M. Xvatsev, N.Vlasova, T.Filiçeva, N.Ceveleva, İ.İ.Seçenov, L.S.Vıqotski, Q.Çirkina, N.Tyapuqin) dislaliyanın və kəkələmənin aradan qaldırılmasında təmrinlərlə məşqlərin böyük rolü olduğunu xüsusi qeyd etmişlər. O cümlədən, M.Abbasovun "Təlim-tərbiyə işində nitq nöqsanlarının islahi" kitabında təmrinlər sistemli şəkildə verilmişdir. Hecaların düzülüş formalarının başqa qaydası olmadığı üçün, M.Abbasovun «Təlim-tərbiyə işində nitq nöqsanlarının islahi» kitabına istinad edilərək, müəyyən əlavələrlə həmin qaydalar və təmrinlərdən bir model kimi istifadə olunur.

Normal səsi hecalarla tələffüz etmək üçün təmrinləri yerinə yetirmək lazımdır. Məsələn, sait səslər hecanın önündə, axırında və ortasında olmalıdır: as, os, us, sa, so, su, asa, osa, usu, sas, sos və s. Dilə yatırılan yeni səs aydın və bir qədər uzadılaraq tələffüz edilməlidir.

### *S səsi hecanın əvvəlində*

sa-so-su	so-su-si-sü	si - se - sa - su	se-sa-so-sü
sə - si	sö - sə	sö - se	sa - su
su - sa	si - sa	sa - so	si - so
sa - si	so - si	si - su	sa - se
su - se	si - se	su - si	so - se

### *S səsi hecanın ortasında*

asa	oso	usu	isi	ese	aso	osa	usa	isa	esa
asu	osu	usu	iso	eso	asi	osi	usi	isu	esi
ase	ose	use	ise	esi	əsi	üsü	osu	isə	üsü

### *S səsi hecanın əvvəlində və axırında*

es - ıs	os - us	ǖs - ıs	ıs - is	es - as	as - ıs
sa	sa	sa	sa	so-so-so-süs	su-su-su-sis
si-si-si-sas				sə-sə-sə-sis	s1-s1-s1 -sos

### **Z səsi hecanın ortasına**

zi	za	zu	zi	za	zo	zu	zi	zü	zo	zi	ze	zo	zu	zi
zi	zu	zö	zə	zu	zi	za		zı	ze	zü	zü	zi	ze	zı
za	zö	ze	za	zu	za	zi		zo	zu	zə	zo	ze	zö	zü
aza	ozo	uzu	ızi	eze	əzə			özə	özü	üzü	izi	azi		
oza	uza	ıza	eza	azu	ozu			uzo	izo	ezo	azi	ozi		
uzi	ızi	ezə	aze	oze	uze			ize	ezu	azü	özü	uzü		

### **Z səsi hecanın əvvəlində və axırında**

az	oz	iz	uz	uz	ız	ız	iz	iz	ez	öz	üz	oz	iz
iz	iz	iz	uz	uz	öz	iz	əz	ez	oz	az	üz	öz	iz
əz	üz	zaz	zoz	zuz	ziz	ziz	zez	zaz	zoz	zöz	zoz	zuz	zız
zuz	zız	zuz	ziz	ziz	ziz	ziz	zez	zez	zez	zez	zez	zez	zəz

### **Z səsi samit səslərdə**

azna	azta	azfa	azşa	azla
azsa	azva	anza	atza	afza
alza	azsa	avza	azta	
azna	azqa	azxa	azsa	azsa
azca	atza	anza	aqza	axza
əzsə	aqza	asza	azca	arzi
zpa	zpo	zpu	zpi	zpe

### **sözlərdə**

göz,	köz,	söz,	zirək,
saz,	söz,	sazla-sözlə,	
sözlə,	sazlı-sözlü,		
əzik,	əziz,	nəbz,	
səbzi,	nazlı,	sazaq,	
azix,	sızma,	qazma,	
süzmə,	zolaq,	zabit.	

Yaxşı olar ki, uşaq təmrinləri "ipatdı" oynayaraq hoppa-na-hoppana yerinə yetirsin. Sözləri isə topu divara və yaxud yerə vuraraq düzgün tələffüz etsin. Düşünülümiş praktik təlim prosesi uşağın nitqinin inkişafına müsbət təsir göstərir, yəni yumşaq şsəsini **s** səsi ilə əvəz etməyə başlayır.

Səsin qurulması ilə birlikdə bu səsləri düzgün yazmaq üzərin-də iş aparmağa xüsusi fikir verilməlidir.

### *S, j səslərinin düzgün tələffüzü.*

-Dodaqlar bir qədər irəli uzanmış;  
-dilin ucu damağa tərəf qalxıb, ona toxunmadan keçid əmələ gətirir;

- dilin yan kənarları içəridən üst azı dişlərə sıxlıdır, hava axını-nı yanlardan çıxmaga qoymur;

-damaq pərdəsi qalxmış, səs telləri açılmış olur.

*J* səsinin tələffüzündə artikulyasiya üzvlərinin vəziyyəti *ş* sə-sində olduğu kəmidir, yalnız səs telləri yumulmuş, vibrasiyada, dil bir qədər sərt damağa doğru qalxmış, keçən hava axını isə zəif olur.

#### *S səsi hecanın əvvəlində*

şa, şo, şu, şı, şı, şö, şe  
şa-şo şa-şü şo-şa şu-şe şa-şu  
şö-şa şo-şü şu-şö şa-şı şö-şu  
şu-şa şu-şü şa-şe şö-şi şu-şo  
şa-şö şo-şe şu-şı

#### *sözlərdə*

şən, şit,  
şana, şeh,  
şum, şam

#### *S səsi hecanın ortasında*

aşa oşouşu işi işi  
aşo oşauşö işa işa  
aşu oşuuşo işo işo  
aşı oşiuşı işu işu  
aşe oşeuşə işe işe

#### *sözlərdə*

naşı, qoşun,  
aşıq, aşıq,  
naşı, qaşıq,  
maşa, maşın,  
maş, qəşş, baş,

#### *S səsi hecanın axırında*

aş öşuşışış eş eş

#### *sözlərdə*

üş	ös	çş	ış	eş	iş		qaş,	daş,	çaş,
iş	eş	iş	uş	oş	uş	ış	eş	yaş,	görüş,
eş	aş	oş	iş	ış	oş	uş	oş	yağış,	naxış,
uş	eş	aş	uş	iş	uş	oş	iş		
şa-sa	şı-sə	şö-sö	şö-se	şa-so-şu	şe-sa-şo				
şo-so	şe-se	şu-su	şa-sa	şo-su-şı	sa-şö-su				
şu-su	şa-sö	şı-sə	şö-sö	şu-sə-şe	so-şu-su				
şı-i-se-şa	su-şə-se		şə-şə-sa	se-şa-sa	aşa-as-aşa				
asa-aşa-asa	ösö-ösö-ösö		ösö-ösö-ösö	asu-asu-asu					
asu-asu-asu	ış1-1ş1-1ş1		ase-aş-e-ası	aş-e-aş-e-aş-e					

### *Səsəsi hecanın əvvələli və axırında*

şas şos şuş şis şas şis şuş şas şes şuş şis şes şoş şis  
şuş şis

### *Səsəsi samit səslərlə*

aşpa aşma aşfa aşsö aşla  
apşə atşa avşa assa alşa  
aşte aşne aşçö aşxa aşna  
atşa anşa aqşa axşa apşə  
şna şno şnu şni şpe şpə şne  
şte şve şqa şqo şqu şqi şte

### *sözlərdə*

çeşmə, coşma,  
qoşma, çasıır,  
qaşıq, aşpaz,  
coşqun, daşqın,  
şna şnu şnə şva şvo şvu şvi  
şto ştu ştə şti şte şla şlo şli

### *Yanıltmac*

*Bu mis nə pis mis imiş, bu mis kaşan misiymiş.  
Aşpaz Abbas aş asmiş, asmişsa da, az asmiş.  
Axşama bozbaş asmişam, çasıb qazani boş asmiş.*

### *C və ç səslərinin düzgün tələffüzü:*

- dilin ön hissəsi dişlərin arxasına və yuvaqlara kipləşir;
- dodaqlar təxminən ş samitinin tələffüzündəki vəziyyəti alır;
- əvvəlcə diş arxasında əmələ gəlmış kipləşmə aradan qaldırı-

lir;

-kipləşmə yox olarkən, yuvaqlarda əmələ gəlmış novdan hava axını keçməkdə davam edir<sup>15</sup>.

Beləliklə də ç səsi yaranmış olur.

C səsinin də tələffüzü demək olar ki, ç samitində olduğu kimi-dir. Lakin fərq onun cingiltili olmasıdır.

### *Ç səsi hecanın əvvəlində*

ça-ço çu-çə ço-çu çü-çü çə-çə  
ça-çu çu-çə ço-çu çü-çə çə-çə  
ça-çə çu-ça çü-çə çü-ço çə-çə  
ça-çə çu-ço çü-çə çü-çə çə-çə  
ça-çə çu-çö çə-çö çü-çə çu-çü  
çə-çə-çə çə-çə-çə çə-çə-çə  
çə-çə-çə çə-çə-çə çə-çə-çə  
çü-çü-çə çü-çö-çə çə-çə-çə

### *sözlərdə*

çən, çal, çöl,  
çuxur, çillə, çay,  
çaxmaq, çərəz,  
çasır, çiçək

### *Ç səsi hecanın ortasında*

aça öço uçu içi eçe  
aço öça uça iça eça  
açu öçü uço iço eço  
açü öçü uçü uçü eçi  
açə oçe uçe uçe eçı  
aço öçö üçə uça eçö

### *sözlərdə*

qayçı, haça,  
qaçaq, qoçu,  
külcə, göyçək  
çiçək, çərçi,  
çömçə, kiçik

### *Ç səsi hecanın axırında*

aç-öç iç-uç eç-uç uç-ıç  
öç-üç uç-eç öç-uç iç-uç

### *sözlərdə*

iç, biç, qoç,  
seç, qaç, köç

### *Ç səsi hecanın əvvəlində və axırında*

çaç-çöç çə-çə-çə-çöç çöç-çuc çö-çö-çö-çuc  
çüç-çuc çu-çu-çu-çuc çec-çec çü-çü-çü-çüç

çaç-çəç çə-çə-çə-çaç çöç-çuç ça-ça-ça-çöç  
çö-çö-çö-çuç

**C səsi samit səslərlə**

açna açla avça açna  
açfa atça açxa açka  
açta ança alça acça

**sözlərdə**

axça, taxça, xalça,  
xonça, qayçı, saçlı,  
dolça, alça, boxça,  
saçaq, qoçaq, qoçu

**C səsi hecanın əvvəlində**

ca-co ca-cu ca-ci ca-ce co-cü cö-ci cö-ce  
cu-ce cu-ci cu-ce ci-cə ci-cu ci-ce ce-ca  
cu-ci ce-cə ce-ca cö-cu ci-ca ci-ce ca-cö-cu  
co-cu-ci cə-ce-cə ci-ce-ca ce-ca-co cu-ci-cə

**C səsi hecanın ortasında**

oca ocö uci ici ece  
aco aca uca ica eca  
acu ocu uco ico eco  
acö acı uci ıci ecu  
ace öce uce ıce ece  
aci oci ucı ıcu acə ocə  
uce ıce acə öcə uce ıce

**sözlərdə**

cad, cədd, cam, can,  
qıcıq, ucuz, xurcun,  
cocuq, qoca, xoca, ocaq

**C səsi hecanın axırında**

ac-oc oc-uc ic-uc 1c-1c  
ec-ec oc-ic ic-ac ac-uc

**sözlərdə**

tac, sac,  
əlac, qazanc.

**C səsi hecanın əvvəlində və axırında**

cac-coc ca-ca-ca-coc cöc-cuc cö-cö-cö-cuc  
cuc-cic cu-cu-cu-cic cic-cec ci-ci-ci-cec  
cec-cöc ce-ce-ce-cec

### **C səsi hecalarda samit səslərlə**

acna	acta	acfa	acşa	acla	aşça	atca	abca	afca	alca
acta	acna	acqa	acxa		acra	atca	anca	açça	
axca	arca	cfa	cpo	cpu	cti	cva	cvo	cvu	cvi
	cto	ctu	cti	cpe	cxı	cpa	cno	cnu	cni
	ctu	cte	cla	clö			cne	cve	cçe

### **Yanıltmac**

Ay cüməaxşamı, gəl cüməaxşamı cüməaxşamlaşaq.

Sən cüməaxşamlaşmasan da, mən cüməaxşamlaşacağam.

**Rotatizm** (*ro* hərfinin yunanca adı, *r* səsini bildirir) - *r* səsinin qüsurlu tələffüzüdür.


#### **R səsinin düzgün tələffüz qaydası:**

- dişlər və dodaqlar bir qədər açıq olmalıdır;
- dilin ucu nazikləşmiş şəkildə yan səthləri üst çənənin yan dişlərinə sıxlılmış olur;
- hava axınınyuvaqların arasından keçərkən dilin ucu titrəyir və beləliklə, musiqili tona malik *r* səsi yaranmış olur.

**R** səsinin qüsurlu tələffüzlərində *r* səsi tamamilə buraxıla bilər, *r* səsi *ğ*-laşdırıla bilər, *l,v,y,q,d,u,i* səsləri ilə əvəz edilə bilər və *s*.

Rotatizmin aradan qaldırılması üçün əvvəcə hazırlıq işləri aparılır: dilin düzgün vəziyyətini almağa, sonra isə dilin vibrasiyasını yaratmağa çalışılır. Dilin ucunu naziklətmək üçün dili dişlərin arasından xaricə çıxararaq müxtəlif artikulyasiya hərəkətləri yerinə yetirilməlidir. Dil naziklənir, yanlara hərəkət etdirilir, yuxarı qatlanır, mümkün qədər aşağıya doğru dərtlər və s. Yaxşı olar ki, hərəkətlər güzgü qarşısında yerinə yetirilsin (bax şəkil 1).

Sonra dili ağızda dişlərin arası ilə içəridə 2-4 dəqiqə gəzdirilməklə, eyni zamanda dili məşq etdirməli, sonra iki ədəd fındıq götürüb dilin məşqini davam etdirmək lazımdır.



şəkil 1: dilin ucunu naziklətmək üçün artikulyasiya hərəkətləri

Qeyd edək ki, fındıqlar vasitəsi ilə aparılan məşğələlər yalnız loqoped yanında keçirilməlidir. Çünkü fındıqlar dilin üstündə olan zaman tez-tez ağızdan su ifrazatı artır. Bu zaman uşaq tez-tez udqunmağa başlayır. Ola bilər ki, uşaq fındıqları udar və fındıq nəfəs borusuna da düşə bilər.

Dili naziklətməyi öyrəndikdən sonra dilə həmin vəziyyəti ağızın içində verməklə normal vəziyyət alınmış olacaq. Sonra dilin ucunu sərt damağa bərk sıxaraq şiddətli hava verilir və bu zaman dil bir növ **t** səsinə bənzər səs verərək sərt damaqdan ayrılır. Belə hal hər nəfəs alıb verdikcə təkrar olunur, yəni dil hər dəfə qayıdib damağa dayanır və səs axını onu ayırrı. Ona görə də **t-t-t-t-t-t** -yə bənzər səslər çıxır. Bu təkrarların axır anlarında dilin ucuna bərk səs axını verməklə **t-t-t-t-r-r** səsi alınır. Nəticədə **t** səsləri təkrar edilmədən belə **r** səsini almaq mümkün olur<sup>16</sup>. Normal **r** səsini almaq üçün yuxarıda göstərilən təmrinləri yerinə yetirdikdən sonra dilin vibrasiyasını inkişaf etdirmək lazımdır. Uşağa həmin qaydada dilini yuxarı qaldıraraq **d** səsini demək təklif olunur. Sonra o, dilini qoyduğu yerdən 1-1.5- sm dişlərdən yuxarı, yəni yumşaq damağa tərəf geridə saxlayaraq, **d** səsini əvvəlcə bir-bir, sonra iki-iki, üçqat təkrar olunmaqla (**d-d-d...**, **dd- dd...**, **ddd-ddd-ddd...**), daha sonra isə dalbadal **dddddd** söyləməlidir. Bu zaman ancaq dil işləməlidir, alt çənə isə tərpənməməlidir. Daha sonra isə **d** səsi a və ı səsləri ilə birgə deyilir.

Üst və alt çənə arasında təxminən 0.5 sm açıq yer olmalıdır. Belə təmrinlər çox təkrar edilməlidir. Uşaqla məşğul olan adam məhz bu baxımdan olduqca düzümlü və səbrli olmalıdır. Çünkü **r** səsinin tələffüzü mürəkkəb və çətindir. Məşqlərin və loqopedin nümunə göstərişləri nəticəsində **d** səsi yavaş-yavaş **r** səsinə çevrilir.

Dilin vibrasiyası (titrəyişi) alındıqdan sonra **r** səsini sait səslərə qoşmaq lazımdır. Sonra get-gedə qoşulmuş olan **t** və **d** səsləri sıradan çıxarılmalı və aydın şəkildə **r** səsi tələffüz edilməlidir. Hər dəfə təmrinlər yerinə yetirilməlidir.

### **R səsi hecanın əvvəlində**

ra-ro ro-ra ru-ra ri-ra ro-ro  
 ra-su rö-rü rü-ro ri-rö re-re  
 rö-ri rö-ri ru-ri ri-ru ri-ri  
 ra-re rö-re rü-re ri-re ru-su

ra-ro-su ru-ri-re re-ra-ro  
 rö-su-ri ri-re-ra ru-re-re

### **R səsi hecanın ortasında**

ara oro uru ıri era  
 aro ora ura ıra ere  
 aro oru uro ıro ero  
 ari ori uri ıri eru  
 are ore ure ıre eri  
 ərə ürü örü ürə əri

### **sözlərdə**

rast, rəng, ruzu,  
 rədd, rəssam,  
 reyhan, roman,  
 rəsm, razı, rədd

rəbb, rahat, rəng,  
 Rafiq, Ramazan,

### **sözlərdə**

ərik, kərki, dəhrə, cəhrə,  
 sərçə, mərci, xərc, xaric,  
 maraq, daraq, yaraq,  
 qarpız, yarpız, narın,  
 qarın, darçın, yarma,  
 yarpaq

### **R səsi hecanın axırında**

ar-or ur-ır ir-er er-ir er-ar  
 or-ur ır-ir er-ur ır-ir ar-ur  
 ər-ir ör-ir ər-ir ir-ər or-ur

### **sözlərdə**

nər, pər, zər, şər,  
 tər, qar, dar, yar,  
 tar, kar, nar, var,  
 xar, tar-mar

### **R səsi hecanın əvvəli və axırında**

rar-ror ra-ra-ra-rar rar-rur ro-ro-ro-rur  
 rur-rir ru-ru-ru-rir rir-rer ri-ri-ri-rer  
 rer-ror re-re-re-rar

### **R səsi samit səslərdə**

rna rne rqd rla rde  
 rpo rnı rqə rlo rdı  
 rpu rvs rqe rlu rsa  
 rne rvo rta rlə rsu

### **sözlərdə**

Təranə, mərtəbə,  
 Fərid, pərdə, forma,  
 rica, rahat, Rafiq,  
 araba, Arif,

rpi rvu rto rle rsə  
rna rvi rtu rlı rse  
rno rve rti rda rsə  
rnu rvi rte rdo rsı  
rnə rqa rti rdu

Reyhan, riyakar,  
rəmmal, rəhbər, rəml,  
röya, riya, rəy, Rza

### YANILTMAC

Qırx küp, qırxi da qulpu qırıq küp.

**Lambdasizm** (*lambda* hərfinin yunanca adı olub, *l* səsini bildirir) - *l* səsinin qüsurlu tələffüzüdür.

#### *L* səsinin düzgün tələffüz qaydası:

- dilin ucu dişlərin arxasında kipləşir;
- diş arxası samitlərdən fərqli olaraq maneə dilin ön hissəsi ilə deyil, dilin ucu ilə əmələ gətirilir;
- hava axını ağız boşluğununda uzanmış dilin yanlarından sözülür, sonra isə maneə ləğv olunur. Beləliklə *l* səsi alınır.

#### *L* səsinin nöqsanlı tələffüzləri:

- *l* səsini tamamilə işlətməmək (*lampa-ampa*, *stol-sto*, *altı-atı və s.*);

- üst və alt dodağın yanlarını dartaraq tələffüz etmək- bu vaxt *v* səsinə oxşar səs alınır (*lampa-vampa*, *altı-avtı*);

- *l* səsinin *y* kimi işlənməsi (*stol-stoy*, *altı-aytı*)

- *l* səsini digər səslərlə (*r*, *p*, *t*, *d*) əvəz etmək (*lalə-rarə və s.*);

**L** səsinin düzgün tələffüzündəki qüsurları aradan qaldırmaq üçün:

- əgər *l* səsi tamamilə buraxılırsa, məşğul olan adam *l* səsini düzgün tələffüz edərək nümunə göstərir. Uşaq onu yamsılayaraq *l* səsini tələffüz etməyə çalışır.

- əgər bir neçə cəhddən sonra səsin düzgün deyilişi alınmazsa, uşağı güzgüyə baxmaqla dilini çölə çıxarmaq və onu dişləri arasında sıxmaq tapşırılır. Sonra dilin vəziyyətini dəyişmədən uzun *a* və ya *i* səsini tələffüz etmək tapşırılır. Bu zaman loqoped onun dodaqlarını bir qədər aralayıır və nəticədə *l* səsi alınır.

### **L səsi hecanın əvvəlində**

la-lo lo-la lu-la li-la lə-lə la-lo lo-li lu-lo  
 li-lo la-la la-li lo-lu lu-li li-li le-le la-le  
 lo-le lu-le li-le lü-lə la-lə lo-lü lu-li lü-lə  
 la-lo-lu lo-lu-li lu-li-le la-lə-li li-le-la  
 le-la-lo lə-lö-lü la-lə-lər

### **L səsi hecanın ortasında**

ala olo ulu ili ele	alo ola ula ıla ela
alu olu ulo ilo elo	ali oli uli ili elü
ale ole ule üle	eli

### **L səsi hecanın axırında**

al-ol ol-ül il-il ol-il ıl-ül ıl-il
il-el el-ül al-ul el-al el-il ül-əl
lal-lol la-la-la-lol löl-lül lö-lö-lö-lül
lü-lil lü-lü-lü-lil lil-löl li-li-li-löl
le-ləl le-le-le-ləl

### **L səsi samit səslərlə**

alpa alta alfaalsa alra aşla atla anla
afla arla alta alpa alqa alxa alça atla
apla ağla axla açla lpa lpo lnu lpi
lpe lpo lna lva lbo lbu lbi lbe
lbi lqo lta lbi lti lti ltu lte
lno lnu lni lne lqo lqu lqi lqe lra

### **Yanıltmac**

Ağ balqabaq, boz balqabaq, Al balqabaq, bal balqabaq.

*Bala baladır,  
 Bala bal dadır,*

*Balaca bala  
Babani aldadır.*

### ***Damaq səslərinin (κ, q, x, y) tələffüzü.***

**Kappatizm-** **κ** səsinin tələffüz qüsürudur. **K** səsi damaq səs-ləri qrupuna aiddir. **K** səsinin düzgün tələffüz qaydası:

- dilin orta hissəsi sərt damağa kipləşir;
- alt dodaq bir qədər gərginləşərək yanlara doğru dartılır;
- yumşaq damaq öz növbəsində yuxarı qalxaraq burun boşluğunun yolunu tutur;
- ağ ciyərlərdən gələn hava axını dilortasının əmələ gətirdiyi maneəni aradan qaldırarkən **κ** səsi yaranmış olur.

**K** səsinin nöqsanlı tələffüzündə **κ** səsi ya tamamilə buraxılır, ya da başqa səslə əvəz olunur. (kitab-itab, kitab-ditab, kələm-ələm və s.)

#### ***K səsi hecanın əvvəlində***

ki ke ka-ko ko-ki ku-ka ku-ki  
ka-ku ka-ka ko-ke ku-ko ku-ke  
ki ke kə ka ko ku kü kö ki  
ku ke ko ku ki ke ka kə ke  
ki ke ka ku ki kü ka-ko-ki  
ko-ku-ka ku-ko-ka ki-ke-kü  
ke-ki-ko kü-ke-ke

#### ***sözlərdə***

kol, kos, köz, kündə,  
kibrit, kilim, kəsək  
kələm, kağız, kitab,  
kabab, kömür, kənd,  
küçə, kişi, kəl  
kəllə, komə, kılım,  
kərkə, keçi,

#### ***K səsi hecanın ortasında***

ka oko uki ıki eke ako oka  
uka ıke eka aki oku ıko ıko  
eka kno knu knı kne knı kle  
kva kvo kvu kvi kve kvi kvu  
kça kço kçu kçı kçe kle kta  
kto ktu kti kte kti kle kli klo  
klu kli kle kla

#### ***sözlərdə***

Məkkə, mütəkkə,  
mürəkkəb, həkk,  
səkkiz

## *K səsi hecada samit səslərlə*

акна акта акфа акшə акла  
акма аksа аква акчə акшə  
кна кve кta кра кçe кla  
кву кtu кри кçu кlu кni  
кve ktve кri кçi kli кri

ашка акка авка afka алка  
анка aska ахка açka ашқa  
кро kvo ктo kno кço klo knu  
кvi кti кri кçi kli кne  
кvi кte кne кçe kle

### **Yanıltmac**

*Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Diş kar, kor, kürkü yırtıq kirpi, erkək kar, kor, kürkü yırtıq kirpi-nin kürkünү yamamaqdansa, erkək kar, kor, kürkü yırtıq kirpi diş kar, kor, kürkü yırtıq kirpinin kürkünү yamayirdı.*

***Qammatizm*** - bu **q** səsinin qüsurlu tələffüzüdür. Tələffüzünə görə **q** səsi ilə **k** səsi arasında demək olar ki, heç bir fərq yoxdur. Cüzi fərq ondan ibarətdir ki, **k** səsinin tələffüzündə səs telləri iştirak etmir, **q** səsinin tələffüzündə isə iştirak edir. **Q** səsinin səhv tələffüzü zamanı **q** səsi **ğ**, **x** və bəzən də **d** səsi ilə əvəz olunur.

### ***Q səsi hecanın əvvəlində***

qa-qo qa-qu qa-qi qa-qe qa-qo  
qo-qi qa-qi qa-qe qu-qa qə-qu  
qu-ko qu-qe qu-qa qi-qu qi-qə  
qi-qe qe-qa qe-qu qe-qa  
qa-qu qo-qu qu-qi qi-qe

### ***sözlərdə***

qum, qol, qıç, qab,  
qaşıq, qələm, quş,  
qoç, qaç, qaz, qız,  
qübbə, qənbər

### ***Q səsi hecanın ortasında***

aqa oqo uqu 1qı eqe aqo oqa  
uqa 1qa eqa equ oqu uqo 1qo  
eqo oqo aqi oqi uqi 1qi eqi iqə

### ***sözlərdə***

aqil, haqq, yaqut,  
hülqum, hüquq,  
alqış

aqe oqe uqe ıqe equ əqi aqə  
oqə uqə ıqə eqə iqi aqa aqo  
uqa ıqa eqa eqe aqı oqı uqı  
uqı equ aqa

### ***Q səsi hecanın əvvəlində və axırında***

qaq - qoq	qa-qo-qa-qoq	qoq-quq	qo-qo-qo-quq
quq - qiq	qu-qu-qu-qiq	qiq - qı	qi-qi-qi-qeq
qeq - qoq	qe-qe-qe-qoq	qoq - qəq	qo-qo-qo-qəq
qəq - qıq	qə-qə-qə-qaq	aq - oq	oq-uq uq-ıq ıq-iq
eq - üq	oq-iq iq-ıq	ıq - üq	eq-aq aq-üq

### ***Q səsi hecada samit səslərlə***

aqpa aqma aqfa aqşa aqla	aqma apqa atqa afqa aşqa
alqa avqa aqqa aqsa aqxə	aqda aqqa aqke aqqa asqa
aqxə aqqa	aqka askə akqe
qpa qpo qpu qpi qpe	qpi qva qvo qvu qvı
qve qvı qpa qpo qpu	qpi qpı qpe qpa qpo
qpu qpı qpe qpa qpo	qpo qpı qpe qpa qpo

### ***Q səsi zözlərdə***

qış, diqqət, qoçaq, qızıl, qulaq, qaşıq, qabıq, qaraqaş  
qılçıq, qatıq, qapaq, qabaq, qırıq, qırıq, quyruq, ovduq,  
qurut, qənd, qonaq, qalib, qəlib, saqqal.

## ***YANILTMAC***

Ay qılquyruq qırqovul, qara qılquyruq qırqovulu  
gördünmü?

**Yotizm** - *y* səsinin qüsurlu tələffüzüdür. Bu daha çox məktəbəqədər yaş dövründə olan uşaqlarda təsadüf olunur. *Y* səsinin düzgün tələffüz qaydası:

- dilin beli damağa yaxın qalxmalı və artıq dərəcədə gərgin olmalıdır;

-dodaqlar bir qədər aralı olmalıdır;

-dilin ucu isə alt dişlərə sıxılmalıdır. Bu zaman səs axını nəticəsində **y** səsi alınır.

Bu səsin qüsurlu tələffüzündə çox zaman **y** səsi **l** səsi ilə əvəz olunur (*Yaşar-Laşar, yumurta-lumurta, yaşıl-laşıl* və s.)

**Y** səsinin korreksiyası zamanı müəllim özü **y** səsini düzgün tələffüz edir və onu uşağa dedirtməyə çalışır. Sonra **ya, yo, yu, yi, yü** hecalarını tələffüz edərək uşağa da təkrar etdirir. Əgər bu qayda ilə nəticə əldə olunmazsa, müvəqqəti olaraq **y** səsini **i** səsi ilə əvəz edir. Yəni uşağa ia, io, iu, oi və s. hecalarını demək tapşırılır.

Uşağa **za** səsini də demək tapşırılır və bu zaman şpatel ilə dilin ucu aşağı basılır və nəticədə **y** səsi alınır.

### ***Y səsi hecanın əvvəlində sözlərdə***

ya-yo	ya-yu	ya-yi	ya-yı	yorğan, yaşıl
yo-yu	ya-yü	ya-ye	ya-yə	yol, yer, yarpaq
ya-yo-yü	yi-ye-yə	yo-yö-yı		yumurta, yuva
ye-ya-yö	yə-yu-yı	yı-ya-yo		yağış

### ***Y səsi hecanın axırında***

ay-oy	ay-uy	ay-iy	ay-iy
oy-uy	uy-üy	iy-iy	əy-ey
ey-iy-iy	əy-iy-iy	iy-uy-üy	

### ***Y səsi sözlərdə***

yer yorğan, yuva, yağış, yaşıl, qoyun, meydan, ayaq, bayraq, bayram, Günay, Ayaz, yonca, qayçı, qaymaq, maya, maymaq, say, çay, göy.

### III FƏSİL

#### KƏKƏLƏMƏ

Kəkələmə əsasən 3 cür olur:

- 1) Təkrari (kloniki) kəkələmə
- 2) Avazi (tonik) kəkələmə.

3) Qarışiq tip kəkələmə - həm təkrari, həm də avazi kəkələməni əhatə edir. Qarışiq tip kəkələməyə nadir hallarda rast gəlinir.

Təkrari kəkələmədə uşaq sözləri bir-bir və ya sözlərdəki səsləri bir neçə dəfə təkrar edərək danışır. Məsələn, 10 yaşlı İ. «mən alma yedim» cümləsini «mə-mə-mən a-a-a-alma ye-ye-yedim» şəklində söyləyir. Bu cür kəkələmə ən çox uşaq yaşlarında kəkələmənin başlanğıcında müşahidə olunur. O cümlədən, 6 yaşlı, R. da «Mən şəhərə gedirəm» cümləsini, «mə-mə-mən ş-ş-ş-şə-şəhərə k-k-ke-di-rə-əm» şəklində söyləyir.

14 yaşlı K. ilə 15 yaşlı A. isə sözə başladıqları zaman danışmaq istədiklərinə baxmayaraq, səs yaratmaqdə çətinlik çəkir, üzləri qızarır, müxtəlif lüzumsuz, ancaq qeyri-iradi (gözünü tez-tez qırpmاق, əlini yanına vurmaq, bütün gövdəsiini bir tərəfə əymək, gözlərini danışlığı şəxsin nəzərindən qaçıraraq başını tez-tez qaldırıb, aşağı salmaq və s. hərəkətlər edir) və az sonra bir neçə kəlmə və ya cümləni aydın söyləyib yenə bu qayda ilə çətinliklə rastlaşırlar.

Elə hallar da olur ki, cümlədə birinci sözün ilk səsini uzadaraq söylənilir. Məsələn, a-a-ata, ş-ş-şəkər və s. Bu cür kəkələmə avazi kəkələmə adlanır.

Aparılan elmi müşahidələr sübut edir ki, kəkələməni aradan qaldırmaq üçün kiçik yaşlı uşaqlarla müntəzəm və ciddi korreksiya üsulu ilə profilaktik məşğələlər aparmaqla müsbət nəticələr almaq mümkündür. Bəzi ailələrdə uşaqın nitqində kəkələmə yarandıqda özlərinə təskinlik verirlər ki, böyüyəndə yaxşı olar və ona görə də bu məsələ ilə məşğul

olmurlar. Uşağın nitqində tədricən kök salan bu arzuolunmaz hal dərin psixi zədə (travma) əmələ gətirdikdən sonra ata-analar təşvişə düşürlər. Belə hallarda çox zaman uğurlu nəticələr əldə etmək mümkün olmur. Halbuki, ilkin vaxtlardan kəkələmənin müalicəsi və islahına başlanılsa idı, müsbət nəticələr almağa imkan yaranardı, hətta kəkələməni tam aradan qaldırmaq olur.

Kəkələyən uşaq kollektivdə, yiğincaqda, dərsdə, yoldaşları ilə danışan zaman utanır, qorxur, həyəcan halları keçirir. Uşağın yaşı artdıqca onun nitq nöqsanı öz-özlüyündə böyüyərək xəstə hala keçir. Kəkələmə uşağın kollektivə, eləcə də kollektivin ona olan münasibətinə, uşağın sinir sistemi və psixoloji həyatına dərin təsir göstərir. Müəllimin düzgün ya-naşmayıb kəkələyənə qarşı çox ciddi olması, bəzən ona az vaxt ayırması, sinifdə uşaqların onu məsxərəyə qoymaları, uşağın daha çox kəkələməsinə, özünü yoldaşları ilə müqayisədə nöqsanlı hesab etməsinə səbəb olur. Belə affekt vəziyyət uşağın yaranmış hadisəyə əsəbi halda reaksiya verməsi ilə nəticələnir.

İnsani tez bürüyən, sürətlə ötüb keçən, şüurun xeyli dəyişilməsi ilə davranış üzərində iradi nəzarətin pozulması, təmkinliyin itməsi və eləcə də, orqanizmin bütün həyat fəaliyyətinin dəyişilməsi ilə səciyyələnən emosional proseslərə affektlər deyilir. Affektlər qısa müddətlidirlər. Ümidsizlik halında isə bütün orqanizmin coşğun reaksiyası bəzən bayğınlıq halı ilə və ya bir vəziyyətdə donub qalma ilə əvəz olunur.

Affektin birinci mərhələsində hər bir insan özünü saxlaya, ələ ala bilər. Affektin sonrakı mərhələsində isə insan çox vaxt iradi nəzarəti itirərək, şüursuz və ağılsız hərəkətlərə yol verir. Ona görə də, çox vaxt kəkələyən uşaq məktəbə gedəndən sonra onun kəkələməsi şiddətlənir.

Nitqlərinə inamını itirdiklərindən bəzi kəkələyənlər danışlığı şəxsin gözlərinə baxırlar və ona görə də başlarını aşağı, yuxarı və yana çevirirlər. Sağlam danışıqlarına arxa-

yin olmadıqları üçün «tutuluram» fikri onları həmişə narahat edir. Odur ki, onlar çalışırlar ki, sür'ətlə danışaraq fikirlərini ifadə etsinlər. Danışanda «tutuluram» qorxusu altında sürətli danışıb, vəziyyətlərini asanlaşdırmaq istədikləri halda, daha da ağırlaşdırırlar. Onlar nitqlərinə inamlarını o qədər itirirlər ki, müqəddəratlarını qeyri-şərtsiz təsadüflərlə bağlayırlar.

Dərs prosesi zamanı aparılan müşahidə nəticəsində məlum oldu ki, 16 yaşlı R. kəkələyəcəyini təxmin etdiyi halda, təsadüfən əlini qulağını qaşımaq üçün qaldırır və kəkələmədən danışmağa başlayır. R. səhvən belə qərara gəlir ki, danışlığı zaman əlini qulağının dalına aparması ona kömək edir və buna görə də o, hər dəfə danışanda birinci təsadüfi nəticəni almaq üçün əlini qulağının dalına aparır və müsbət nəticə əldə edə bilmədikdə, müxtəlif lazımsız hərəkətlər etməyə məcbur olur.

Kəkələyənlər çox zaman çətinlik çəkəcəyini bildiyi üçün demək istədiyi sözü başqa sözlərlə əvəz etməyə çalışırlar. Bunu nəticəsində bəzən söz seçməyin xatirinə fikir tamamilə dəyişir, yaxud da fikir dolasılığı yaranır. Göstərilən cəhətləri valideyn, eləcə də müəllim nəzərə almalı, pedaqoji ustalıqla uşağın (şagirdin) psixikasında yer tutmuş mənfi cəhətləri aradan qaldırmağa çalışmalı, onda sağlam nitq tərbiyə etməyi, eyni zamanda qazanılmış müvəffəqiyyətləri ona başa salmaqla, uşaqla təmkin, özünə inam, qətiyyət, möhkəm iradə, mübarizlik və s. keyfiyyətlər tərbiyə etməyi bacarmalıdır.

Əgər valideynlər, uşaqla məşğul olan şəxslər, tərbiyəçilər, uşağın diqqətini onun nitqinin nöqsanlı olmasına cəlb edərlərsə və ya mütəəssir olduqlarını bildirərlərsə, yaxud da uşağın nitq qüsurlarını zarafat, deyib-gülmə mövzusu edib onunla əylənərlərsə, uşağın psixikasına dərin mənfi təsir etmiş olarlar. Uşaqla normal danışmağa qarşı qorxu yaratmış olarlar. Nəticədə kəkələmə get-gedə dərinləşər və uşağın icti-

mai mühitlə olan əlaqəsini məhdudlaşdırar. Bəzi valideynlər əsas səbəbləri nəzərə almayıaraq, kəkələyən uşağa qışqırır, acıqlanır, düz danışmasını tələb edirlər. Bəziləri isə kəkələməyə əhəmiyyətsiz bir nöqsan kimi baxırlar.

Kəkələmənin əmələgəlmə mexanizmi müxtəlifdir. Məsələn, Santorani hesab edirdi ki, kəkələmə sərt damaqda olan dəlikdən seliyin dilə süzülməsi nəticəsində nitqin çətinləşməsindən yaranır. Butserə görə isə, alt çənədə qeyri-normal çökəkdə dilin ilişməsi kəkələməni yaradan səbəblərdən biridir.

Erve de Şequanın gəldiyi nəticəyə görə, kəkələmə ya dil pərdəsinin qısa olmasından, ya da dilin uzunluğu ilə ağız boşluğu arasında uyğunsuzluğun olmasından irəli gəlir. Digər tədqiqatçılar kəkələməni nitq üzvlərinin fəaliyyət pozulmaları: səs keçidinin qıç olma nəticəsində bağlanması (Arnot, Şultəss); həddən ziyadə sürətli nəfəs vermə (Bakkerel); ağız boşlığında dili saxlayan əzələlərin spazması, yığılması (İtar, Diffenbaz); təfəkkür və nitq proseslərinin əlaqəsizliyi (Blyuma); nitq-hərəkət mexanizmi əzələlərinə təsir edən insan iradəsinin natamamlığı (Merkel) və s. ilə bağlamışlar<sup>18</sup>.

Digər tədqiqatçılar kəkələməyə psixoloji baxımdan yanaşaraq, onu psixi proseslərin gedişinin pozulması ilə əlaqələndirirlər. Məsələn, görkəmli tədqiqatçı (Blyume hesab edirdi ki, kəkələmə zamanı insanın sürətlə fikirləşməsi nəticəsində nitq orqanlarının hərəkəti onunla uzlaşdırır və ya əksinə, nitq hərəkətləri «təfəkkür proseslərini qabaqlayır».

Kəkələmənin etimologiyasında endogen və ekzogen amilləri əsas şərtlərdən biri kimi göstərilir. Kəkələməni əmələ gətirən səbəblər müxtəlifdir: şərait yaradıcı («əsas», «özül») və törədici («təkanverici»).

Şərait yaradıcı səbəblərə aşağıdakılardır:

1) valideynin (və ya hər iksinin) nevropatikliyə meyilli olması (əsəb, yoluxucu və somatik xəstəliklər, mərkəzi sinir sisteminin zəif və ya pozucu fəaliyyəti).

2) kəkələyən şəxsin özünün nevropatik xüsusiyyətləri (gecə qorxuları, enurez, yüksək qıcıqlanma, emosional gərginlik).

3) kostitusiya meyilli olma (vegetativ sinir sisteminin xəstəlikləri, psixi zədələnmələrə meyilli olma.

4) irsi olan meyilli (kəkələmə anadangəlmə nitq aparatının zəifliyi, irsi anomaliyalar nəticəsində yarana bilir).

5) baş beyinin müxtəlif inkişaf mərhələlərində müxtəlif mənfi amillərin: bətnəndaxili və doğuş xəsarətləri, asfikasiya, müxtəlif yoluxucu xəstəliklər və s. təsiri ilə zədələnməsi.

Göstərilən bu səbəblər həm psixi, həm də somatik sahələrdə müxtəlif patoloji dəyişmələr yaradır və nitqin inkişafını ləngidə-rək müxtəlif nitq qüsurlarını, o cümlədən kəkələməni əmələ gətirir.

Pis şəraitə aşağıdakılar aiddir:

a) uşağın fiziki zəifləməsi;

b) beyin fəaliyyətinin yaşıla bağlı xüsusiyyətləri;

Demək lazımdır ki, baş beyinin böyük yarımkürələri əsasən 5 yaşa qədər formalaşır. Məhz bu yaşda da baş beyin fəaliyyətinin funksional assimetriyası tərtib edilir. Nitq fəaliyyəti ontoqenetiç cəhətdən daha çox formalaşmış və gec yetişən, xüsüsilə tez zədələnən olur. Oğlanlarda onun yetişməsi qızlara nisbətən daha ləng olub, oğlanların sinir sisteminin qabarlıq davamsızlığı ilə şərtlənir.

v) nitqin sürətlə inkişafı (3-4 yaş) yaşılı adamlarla münasibətdə və onların təsiri altında uşaqlarda nitqin kommunikativ, təfəkkür və tənzimedici funksiyaları sürətlə inkişaf edir. Uşaqların əksəriyyətində bu mərhələdə fizioloji xarakter daşıyan, heca və sözlərin təkrar edilməsi müşahidə edilir.

q) gizli psixi zərərçəkmə, ətrafdakılarla qeyri-normal, münasibət, mühitin tələbləri ilə uşağın dərkətməsi arasında konfliktin yaranması onda yüksək reaktivlik yaradır.

ğ) müsbət emosional əlaqələrin kifayət qədər olmaması. Bəzən böyüklərlə uşaq arasında yaxşı münasibətlərin olmaması nəti-

cəsində emosional gərginlik yaradır, bu da kəkələmənin yaranmasını şərtləndirir.

d) uşaqda motorikanın inkişafdan qalması, ritm hissəsinin, mimika-artikulyator hərəkətlərin pozulması.

Göstərilən bu və ya digər şərait, qıcıqlandırıcıının gücündən asılı olaraq uşaqlarda əsəb pozulması, kəkələmə meydana çıxır.

Törədici səbəblər qrupunda anatomo-fizioloji, psixi və sosial amillər əsas yer tutur:

a) Anatomo-fizioloji səbəblər. Bununla ensefalitlə nəticələnən fiziki xəstəliklər, bətdaxili, doğuş və doğuşdan sonra xəsarət almalar, baş-beyn silkələnməsi, baş-beynin üzvi pozulması, yorğunluq, üzgünlük, intoksikasiya, yoluxucu xəstəliklər; qızılca, tif, raxit, göy öskürək və s. daxildir.

b) Psixi və sosial səbəblər: bir anlıq, müvəqqəti psixi travmalar, düzgün olmayan ailə tərbiyəsi, valideynlərin zalımlığı, qəddarlığı, ailədə xroniki konfiliqtler, nitq materialı ilə kiçik yaşlı uşaqların həddindən artıq yüklənməsi, psixi induksiya, ərköyünlük və s.

Kəkələmənin əmələ gəlməsində birinci dərəcəli rolü baş-beyin qabığında sinir proseslərinin qarşılıqlı əlaqəsinin pozulması oynayır. Baş-beyin yarımkürələrində sinir pozulmaları bir tərəfdən sinir sisteminin vəziyyətdən, onun normadan kənara çıxmaq hazırlığından, digər tərəfdən mənfi ekzogen amillərin olmasından aslidir.

Kəkələmənin əlamətləri tam olaraq ilk dəfə İ. A. Sikorskinin «Kəkələmə» (1889) adlı əsərində araşdırılmışdır. Müxtəlif yaş dövrlərində kəkələmənin əlamətləri M.E.Xvates, M. Zesmen, Y.Freşels, N.P.Tyapuqin, S.S.Lyapidevski və başqaları tərəfin-dən geniş tədqiq edilmişdir.

Müasir dövrə şərti olaraq bioloji (fizioloji) və sosial (psixoloji) amillərlə sıx bağlı olan 3 qrup əlamət fərqləndirilir.

**Fizioloji simptomlara** nitq qıçılmları, fiziki sağlamlığın (baş beyin sinir sisteminin) ümumi və nitq motorikasının pozul-

ması aid edilir.

**Psiyoloji** simptomlara nitq dolaşmaları (dilin topuq vurması), ekspressiv nitqin digər pozulmaları, nitq qüsüruna diqqət yetirmək fenomeni, loqofobiya və digər psixoloji xüsusiyyətlər aid edilir.

Kəkələmənin xarici simptomu kimi nitq aktı zamanı qıcolmaları göstərmək olar. Qıcolmaların adı hallarda davamlılığı 0,2 saniyədən 12,6 saniyə hündürlükündə olur. Ağır hallarda isə 90 saniyəyədək davam edir. Qıcolmalar formasına (tonik, klonik və qarışiq), lokallaşmasına (tənəffüs, artikulyasiya və qarışiq) və tezliyinə görə fərqləndirilir. Tonik qıcolmalar qısa təkanabənzər və ya əzələlərin davamlı spazmatik yığılması ilə müşahidə edilir.

Klonik qıcolmalar zamanı əzələ-tonus qıcolma hərəkətlərinin ritmik, bir qədər az gərginliklə təkrarlanması. Adətən, belə qıcolmalar bütün tənəffüs-nitq aparatını zədələyir.

Nəfəsalma və nəfəsvermə aktları baş verdikdə döş qəfəsinin həcminin artması və kiçilməsi tənəffüs prosesində iştirak edən skelet əzələleri, diafraagma hesabına yaranır. Bu əzələlərdən xarici və daxili qabırğası, qırtlaqarası, ciyin qurşağı, döş və qarın boşluğu əzələlərini göstərmək lazımdır. Tənəffüs zamanı əzələlərin təqəllüsü qeyri-iradi olaraq, yəni baş beyni qabığının iştirakı olmadan belə baş verir. Bu vaxt sakit, dərin nəfəsalma və nəfəsvermə aktları baş verir.

Sakit nəfəsalma, yəni inspirasiya zamanı diafraagma, xarici qabırğası və qırtlaqarası əzələlər təqəllüs edir. Sakit nəfəsalma zamanı qabırğalar yuxarı yan tərəfə yönəlir və döş qəfəsinin həcmi böyüyür. Qeyd edək ki, sakit nəfəsalma zamanı diafraagma 3-4sm aşağıya doğru, yəni qarın boşluğununa tərəf endiyi üçün döş qəfəsinin həcmi orta hesabla 1000sm artır. Döş qəfəsində mənfi təzyiqin yaranması səbəbindən ağ ciyər genəlir və hava ağ ciyərə qovulur.

Nəfəsvermə aktı, yəni ekspirasiya passiv prosesdir. Nəfəsvermə zamanı qabırğası və qırtlaqarası əzələlər boşalır və bununla

əlaqədar olaraq qabırğalar əvvəlki vəziyyətinə qayıdır. Bunun hesabına döş qəfəsin həcmi kiçilir, buradakı təzyiq bir qədər artır və onun hesabına ağ ciyərlər yüksəlir ki, bu da havanın ağıciyerdən xəricə qovulması ilə nəticələnir.

Dərin nəfəsalama aktında xarici qabırğa arası əzələlər, diafragma, ciyin qurşağı və döş əzələləri iştirak edirlər. Dərin nəfəsalma vaxtı döş qəfəsinin həcmi daha çox böyüyür. Bu zaman ağ ciyərlər maksimal səviyyədə genəlir və ağ ciyərlərə qovulan havanın həcmi sakit nəfəsalma aktına nisbətən bir neçə dəfə çox olur.

Dərin nəfəsvermə zamanı yuxarıda qeyd olunan əzələlər və diafragma boşalır. Əlavə olaraq daxili qabırğarası əzələlər və qarın boşluğu nahiyyəsinin əzələləri sürətlə təqəllüs edir.

Kəkələmə zamanı tənəffüsün üç forması qeyd edilir, ekspirator (qıcolma, nəfəsvermə), inspirator (qıç olma, nəfəsalma, bəzən hıçqırıqlı) və respirator (qıcolmuş, nəfəsvermə və alma, çox vaxt sözün parçalanması ilə).

Səs aparatında qıcolmalar aşağıdakı şəkildə xarakterizə edilir:

a) yumulmuş (qıcolmuş səs telləri yumularaq vaxtında açıla bilmir, səs qəflətən kəsılır və ya əlonik, ya da ki, uzun qıcolma kəsik-kəsik mələrtiyə çevrilir («a-a-ta»), ya da sait səs təkrara bənzər olur («a-a-a»)).

b) aralanmış (səs keçidi açıq olur, bu halda tam səssizlik, ya da piçiltılı nitq müşahidə olunur):

c) vokal, bu uşaqlara məxsus xüsusiyyət olub ilk dəfə A.İ.Sikorski tərəfindən aşkarlanmışdır. Uşaqlar sözlərdə sait səsləri uzadaraq tələffüz edirlər.

Artikulyasiya aparatında qıcolmalar dodaq, dil və yumşaq damqda olması ilə müşahidə edilir. Bu çox vaxt partlayan samit səslərin (k, g, ç, p, b, t, d) tələffüzündə, az və bir qədər gərgin novlu samitlərin tələffüzündə özünü göstərir. Qeyd etmək lazımdır ki, koordinasiyasına görə mürəkkəb olan cingiltili samitlərin tələffüzündə isə xüsusilə saitlərlə birləşəndə, ya da ki, sözün əv-

vəlində çox az meydana çıxır.

Kəkələmə nitqin rəvanlığının qeyri-iradi tutulmalarla kəsil-məsi, həmçinin ayrı-ayrı səslərin və hecaların məcburi təkrar olunmasıdır. Belə tutulmalar və təkrarlar nitq aparatı əzələlərinin qıç olması nəticəsində baş verir.

Qıcolmalar nitq aparatının istənilən şöbəsində baş verə bilər: 1)tənəffüs; 2)vokal (səs); 3)artikulyar.

Nitq aparatının niqt şöbəsinin qıcolması zamanı kəkələyən şəxsdə sözün əvvəlində nitqin qırılması, gecikməsi və tutulması baş verir.

Kəkələmənin ilkin dövrlərində, tənəffüs və səs şöbələrinin qı-colmaları tez-tez baş verir. Daha çox nəzərə çarpan və gec başla-yan kəkələmələrdə artikulyar şöbədə (dodaq əzələləri və dil) qıcolmalar üstünlük təşkil edir. Kəkələyən adamlarda nitq əzələ-rinin qıcolmasına irradiasiya qanununa görə nitqin əmələ gəlmə-sində iştirak edən digər əzələlər də qoşula bilər. Onlar (qıcolmalar) üzün ətraflarının, boynun, gövdənin əzələlərində müşahidə olunur və nəticədə müxtəlif mimikalar, əlin, başın tit-rəməsi və s. meydana çıxır. Kəkələyənlərdə bəzən köməkçi hərə-kətlər də meydana çıxır ki, onlar qıcolmalarla əlaqədar deyil və danışmağa kömək edir. Məsələn, kəkələyən şəxs çətinlik zamanı gərginliyi aradan qaldırmaq üçün ayağını döşəməyə vurur, əli ilə ayağına zərbə vurur və ya başı, gövdəsi və ayağı ilə müxtəlif hərə-kətlər edir.

Nitqdə olan bu fasılələr onunla izah olunur ki, kəkələyən adam qəfildən nəfəs alır və bu zaman elə bil sözün bir hissəsini “udur”. Bu cür nəfəsalmalar hicqırmanı xatırladır. Digər hallar-da isə kəkələyən şəxs nəfəs verir və tələffüz etdiyi səsi və ya sözü kəsir.

Kəkələyən şəxsdə sözlərin tələffüzünün uzanması ondan ibarətdir ki, o nəfəs verən zaman (ekspirasiya) ağ ciyərlərdən daha çox hava xaric edir və sözü davam etdirmək üçün yenidən nəfəs almış olur.

Kəkələyən zaman sözlərin tələffüz xüsusiyyətləri pozulur. La-

kin nitqin emosional ifadəli tərəfi səsin ahəngi dəyişilmir və pozulmur. Bu zaman insanın daxili səssiz nitqi dəyişilmir.

Üzə çıxma dərəcəsinə görə kəkələməni 3 qrupa böлürük.

a) yüngül; b) orta; v) ağır dərəcəli kəkələmə.

Bu bölgü kəkələyən adamla aparılan söhbətlərin xarakterinə əsasən təyin olunur.

Yüngül formalı kəkələmə zamanı sərbəst davam edən söhbət az-az hallarda nəzərə çarpmayan tutulmalarla kəsilir.

Orta dərəcədə kəkələmədə əlonik və tonik qıcolmalar müşahidə olunur. Lakin bu həmin şəxsin nitqini çətinləşdirə də, onun ardıcılığını pozmur.

Ağır formalı kəkələyən adamla söhbət aparmaq çox çətin olur, çünki onun nitqi uzun sürən tonik qıcolmalarla kəsilir. O, söhbəti davam etdirmək iqtidarında olmur. Nəticədə sözün tələffüzündə fasılələr yaranır.

Kəkələmədən əziyyət çəkən şəxslər nitq prosesində düzgün tənəffüs etmirlər. Bu zaman onlarda nəfəsvermə (ekspirasiya) aktı çox qısa olur. Onlar ağ ciyərlərdən çıxan havadan sərfəli istifadə edə bilmirlər və qeyri-adi yerlərdə, məsələn, sözün ortasında nəfəs almağa (inspirasiya) məcbur olurlar. Bu da yeni lazımsız fasılələrə gətirib çıxarır.

Səs şöbəsində qıcolmalar nadir hallarda baş verir. Bu qıcolmalar səsləri qıra bilər və o zaman uzun müddətli, ya da qısa müddətli fasılələr alınır. Bu fasılələr zamanı heç bir səs olmur. Nəfəs alma (inspirasiya) və nəfəsvermə (ekspirasiya) baş verir.

Belə hallarda kəkələyən şəxs "tələffüzündəki spazmalardan" şikayət edir. Ona elə gəlir ki, nəfəs borusunu nə isə tutub, əslində, qıcolma nəticəsində səs yarığı bağlanır və nəfəsvermə gecikir. Samitlərin tələffüzü zamanı dodağın əzələlərində və dildə qıcolmalar müşahidə olunur.

Dodağın qıcolması zamanı dodaq səslərindən əvvəl ağız sıxılır, nitq qırılır və fasılə baş verir.

Fasilə zamanı yaranmış maneəni dəf etmək üçün nəfəsvermə (ekspirasiya) güclənir və ağ ciyərlərdən gələn hava burundan çı-

xır. Digər hallarda uzunmüddətli, yaxud qısamüddətli bir qıcola-  
ma əvəzinə bir sıra qısamüddətli qıcolmalar meydana gəlir. Bu  
qıcolmalar dodaq səslərinin təkrarına gətirib çıxarır.

Adətən, qapayıcı dodaq səsləri (“p”, “b”) və dil səsləri (“g”,  
“t”.”ç”, “d”) və onların “r” səsi ilə birləşmələri çətin təlləffüz olu-  
nur. Məsələn, “kr”, “pr”, “qr”.

Kəkələyən şəxsin psixikasına təsir etmək və onu özünə  
qarşı olan mənfi təlqindən azad etmək ən mühüm məsələlər-  
dən biridir. Kəkələyən uşağın bu sahədə tərbiyəsi (onu əhatə  
edən mühit) tam olmadıqda göstərilən loqopedik üsullar çox  
zaman səmərəsiz qalır. Odur ki, kəkələyənlərin hamısına  
eyni baxmaq düzgün deyildir. Qeyd etmək istərdik ki, kəkə-  
ləyənlər də onlara verilən təmrinlər və tapşırıqlar əsasında  
öz üzərlərində fəal surətdə işləməlidirlər. F.A.Rau kəkələ-  
yənlər üçün aşağıda göstərilən 11 maddədən ibarət qanun ha-  
zırlamışdır.

1. Danışmağa başlamazdan əvvəl nə deyəcəyin haqda fi-  
kirləş.
2. Danışanda tələsmə.
3. Uzun cümlələri hissələrə böl və o hissələr arasında bir qədər  
dayan.
4. Öz nitqinə qulaq as və onun ahəngli olmasına fikir ver.
5. Arxayıñ və inamlı ol ki, düzgün danışmağı bacarasın.
6. Saitlərə fikir ver, onları ucadan və aydın söylə.
7. Samitləri söylədikdə dilinə bərk təzyiq etmə.
8. Cümlədəki sözləri elə sıx əlaqələndir ki, guya cümlə  
bir mürəkkəb sözdən ibarətdir.
9. Xaricə verilən havanı qənaətlə sərf edib saxlamaq la-  
zımdır ki, o, bütün cümləni söyləməyə çatsın.
10. Cümlədə birinci sözü asta, daha aşağı səslə və adı da-  
nişlıdan bir qədər yavaş söylə.
11. Qorxma, həmişə və hər yerdə cəsarətlə və zirək danış.  
Danışlığıñ zaman xitab etdiyin şəxsin üzünə bax.

Yuxarıda göstərilən hər bir maddə bir qayda olaraq kəkət ləyən şəxsin iradə möhkəmliyinə və onun nitqinin inkişafına müsbət təsir göstərən şərtlərdir.

## KƏKƏLƏMƏNİN ARADAN QALDIRILMASI YOLLARI PSİKOLOJİ SEANSIN ÜMUMİ QAYDALARI

Kəkələməni psixoloji seanslarla, mərhələ-mərhələ aradan qaldırmaq olar.

Müalicə olunanların yaşından asılı olaraq, kəkələmənin psixokorreksiyası üçün nəzərdə tutulmuş məşğələlər 2 növə bölünür: a) 8-13 yaşlı uşaqlar üçün; b) 14-18 yaşlı uşaqlar üçün.

Hərəkətlər mürəkkəb və müxtəlif kombinasiyalarda qurulduğu üçün 8-13 yaşlı uşaqlara xüsusiilə diqqətlə yanaşılmalıdır. Hərəkətlərin hər biri qismən yüngül formada 1 və yaxud 2 dəfə yerinə yetirilməlidir. Eyni zamanda, 14-18 yaşlı yeniyetmələr də hərəkətləri yalnız göstərilən qaydada yerinə yetirməlidirlər. Əks halda müəyyən hərəkəti həvəslənib istədiyi şəkildə yerinə yetirdikdə fiziki yorğunluq və taqətsizlik yaranacaqdır. Tapşırıqlar ancaq loqoped-müəllim nəzarəti altında yerinə yetirilməlidir.

8-13 yaşlı uşaqlar və 14-18 yaşlı yeniyetmələrlə aparılan psixoloji məşğələlər iki istiqamətdə aparılırlar:

- 1) relaksasiya və autotreninq;
- 2) tənəffüs sistemini tənzimləyən hərəkətlər.

Korreksiya zamanı uşaqların faktiki yaş dövrləri nəzərə alınaraq psixoloji seansın keçirilmə müddəti iki hissəyə bölünür:

- 8-13 yaşlı uşaqlar 30 dəq, 45 dəq, 1 saat
- 14-18 yaşlı yeniyetmələr üçün 45 dəq, 1 saat, 1 saat 30 dəq

Şagirdlərin faktiki yaş dövrlərindən asılı olaraq hər bir seansa ayrılan vaxt 3 hissəyə bölünür: Əvvəlcə 8-13 yaşlı uşaqlar üçün 30 dəqiqəlik psixoloji seansın aparılmasını açıqlayaq:

- 1) psixoloji hazırlıq (şagirdlə söhbət) - 10 dəq.
- 2) tənəffüs hərəkətləri -10 dəq

3) məşgələ zamanı digər hərəkətlərin davamı - 10 dəq

Biz tənəffüs hərəkətləri üçün ayrılmış 10 dəqiqli vaxta aşağıda göstərilən 11 tənəffüs hərəkətindən yalnız 6 hərəkəti yerinə yetirməyi nəzərdə tuturuq. Çünkü şagirdin yeni hərəkətləri yeri-nə yetirməsi üçün, onun ağ ciyərləri adaptasiya olunmalıdır. Mə-sələn, şagird Ə. normal halda 1dəqiqli ərzində 16 tənəffüs hərəkəti yerinə yetirirsə, ona birdən-birə 1 dəqiqlidə 20 tənəffüs hərəkəti vermək olmaz. Eləcə də 1dəqiqli ərzində bir plastik və ya fiziki nəfəs hərəkətinin 30-40 saniyə ərzində yerinə yetirilməsinə yol vermək düzgün deyil. Çünkü birinci dəqiqlidə 1 hərəkət 4 sayı-na (saniyəyə) yerinə yetirilirsə, 2-ci dəqiqlidə 1 hərəkəti 6-8 sayı-na (saniyəyə) yerinə yetirilməlidir. Bizim nəzərdə tutduğumuz fikrin əksini görmək istəyirsinizsə, oturduğunuz yerdə bir neçə dəfə 1 dəqiqli ərzində dərindən ağızla nəfəs alın. Eyni vaxtda ürəyinizdə 15-20-yə qədər sayın, görəcəksiniz ki, təngnəfəs olursunuz. Hətta başınız gicəllənir. Nəhayət, əsnəməyə başlayır-sınız.

Narahat olmağınızı heç bir səbəb yoxdur. Əgər göstərdiyimiz qaydalara düzgün əməl etsəniz, özünüüzü daha gümrah hiss edə-cəksiniz. Əvvəlcə sakit nəfəs alıb buraxmalı, sonra tədricən nəfəsi ağızla dərindən almalı. Nəfəsin alınması prosesi loqopedik baxımdan 3 istiqamətdə aparılır.: 1-ci boğazda, 2-ci sinədə; 3-cü isə qarın ətrafında (diafraagma), yəni:

- 1) danışılan zaman alınan nəfəs boğaz nəfəsidir;
- 2) cümlələr arası fasılələr zamanı alınan nəfəs - sinə nəfəsi;
- 3) müxtəlif mürəkkəb və fiziki hərəkətlərin yerinə yetirilməsi prosesi zamanı isə qarın ətrafi tənəffüs üstünlük təşkil edir.

Aparılan seanslar zamanı uşağın fərdi və fiziki xüsusiyyətləri nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, 1-ci məşgələnin uzaniqlı vəziyyətdə yerinə yetirilən hərəkətlərini bir neçə gün təkrar etdikdən sonra digər 5 hərəkəti yerinə yetirmək olar. 1-ci seansın 1-ci məşgələlərini tam mənimsədikdən sonra 2-ci məşgələyə başlaya bilərsiniz.

2-ci məşğələyə başlamaq üçün mütləq 1-ci psixoloji seansda qoyulan qaydalara tam riayət olunmalıdır. Yalnız 1-ci seansın məşğələlərini bir neçə dəfə tam sərbəst yerinə yetirdikdən sonra ikinci seansa keçmək olar.

14-18 yaşlılar üçün nəzərdə tutulan qaydalar bir qədər dəyişilmişdir. Yəni hərəkətlərin olduğu kimi yerinə yetirilməsinə baxmayaraq 8-12 yaşlı uşaqlar 10 dəqiqə müddətində 6 hərəkət yerinə yetirirsə, artıq 14-18 yaşlılar 1-ci məşğələdə 45 dəqiqədə 11 hərəkətdən 8-ni yerinə yetirə bilirlər. Yəni 14-18 yaşlı yeniyetmələr nəzərdə saxlamalıdır ki, 10 dəqiqə psixoloji söhbətdə iştirak etdikdən sonra növbəti 20 dəqiqədə artıq nəfəs hərəkətlərini hissə-hissə yerinə yetirməlidirlər. Yerdə qalan 15 dəqiqəni isə məşğələyə əlavə edirik.

Psixoloji seansın vaxta uyğun aparılması ona görə lazımdır ki, seans zamanı göstərilən hərəkətləri artırmaq olmaz. Əks halda bu fiziki yorğunluq və taqətsizliklə nəticələnə bilər. Odur ki, 1-ci seansın müddəti 8-12 yaşlı uşaqlar üçün ilk məşğələdə 30 dəqiqə davam edir. 14-18 yaşlı yeniyetmə və gənclər üçün başlangıç kimi 45 dəqiqə məsləhətdir.

Hərəkətləri yerinə yetirməmişdən əvvəl relaksasiya və autotreninq vəziyyətinə riayət olunmalıdır.

## RELAKSASIYA

Relaksasiya məşğələlərinin uşağın inkişafında nəzərə çarpan nitq qüsurlarının aradan qaldırılmasında xüsusi əhəmiyyəti vardır. Rahatlanmaq bacarığı tez-tez gərginlik və həyəcan içində olan adamlar üçün xüsusilə qiymətlidir. Həm böyükər, həm kiçiklər üçün psixoloji gərginliyi azaltmaq məqsədilə fərdi məşğələlər kompleksi göstərmək olar.

Məsələn: "Psixoloji gərginliyi azaldan xüsusi məşğələ kompleksi". Məşğələnin 1-ci hissəsi proqressiv əzələ relaksasiyası adlanan hərəkətlər ardıcılığından ibarətdir. Bunların yerinə yetirilməsi çox sadədir: Siz öz fikrinizi ardıcıl olaraq hər bir əzələ qrupunda cəmləyirsiniz. Bu zaman əvvəlcə əzələləri gərir, sonra

isə onları boşaldırsınız. Ayaq barmaqlarınızdan başlayın. Onları gərib tarıma çəkin və sonra isə boşaldın. Bu hərəkətləri eyni qayda ilə topuğunuzla, budlarınızla, belinizlə, qarın əzələrinizlə, üzünüzlə (göz, alın, çənə ilə) nəhayət, əl və qollarınızın əzələləri ilə edin. Axırda əllərinizi yumruq kimi yiğin və sonra da açın. Məşğələnin 1-ci hissəsi bununla qurtarır.

Məşğələnin 2-ci hissəsi nəfəslə bağlıdır. Siz orqanizminizə oksigen axınını artırın qarınla nəfəs almaq bacarığına yiylənməlisiniz. Dərindən burunla nəfəs alın, lakin bunu indicə partlayacaqmış kimi görünəcək dərəcədə etməyin, sadəcə olaraq yaxşıca tam nəfəs alın. Ovcunuza «günəş kələfinin» üzərinə (döş qəfəsin-dən aşağı, göbəkdən üstdə) qoyaraq, burnunuzla dərindən nəfəs alın. Əlinizi azacıq elə qaldırın ki, dərinizə toxunmasın. Şarın ağızını örtməklə onu boşalmağa qoymadığınız kimi, əzələləri də gərməklə havanı ağ ciyərlərinizdə saxlayırsınız. Sonra qarınla nəfəs almanın icra edilməsini məşq edin: qarın boşluğununu hava ilə doldurmaqla burnunuzla nəfəs alın, sonra isə qüvvə sərf etmədən ağızınızla nəfəsinizi verin. Əgər siz gərgin vəziyyətdəsinizsə, onda sizin çənəniz sıxılmış vəziyyətdə qalır, ciyinləriniz nəfəs verdikdə aşağı düşmür. Növbəti mərhələdə proqressiv relaksasiya iki cür hərəkətdən-əzələlərin gərilməsi və onların boşalması hərəkətlərindən ibarətdir. Bu iki hərəkəti birləşdirmək üçün siz əzələlərinizin gərilməsini və boşalmasını nəfəs alma və nəfəs vermə ritminə uyğun yerinə yetirəcəksiniz. Relaksasiya ilə nəfəsi asanlıqla və təbii olaraq uyğunlaşdırmağı bacarana qədər məşq edin. Bütün əzələ qruplarının işlədilməsi 3-5 dəqiqlikdən artıq vaxt aparmayacaq.

Relaksasiya prinsipinə əsasən, tənəffüs hərəkətlərinə başlamazdan əvvəl və eləcə də hərəkətləri tam bitirdikdən sonra da yenidən relaksasiya vəziyyətinin alınması vacibdir. Yəni, hərəkətə başlamazdan əvvəl bədən əzələlərinin boşalması, psixoloji rahatlığın yaranması çox vacibdir. Tənəffüs hərəkətlərini bitirdikdən sonra isə yenidən relaksasiya prosesi həyata keçirilməlidir.

## AUTOTRENİNQ VƏZİYYƏTİ

Ən geniş yayılmış – «faytonçu» vəziyyətidir. Stulda, divanda oturaraq ayaqları (diz hissələri) təxminən 45 dərəcə aralamalı. Qolların bazu hissələri ombalara dirənir, əllər dirənən korpusu bir az qabağa əyirik, baş rahat sallanır. Hazırkı vəziyyət eyni zamanda həm rahat, həm də sabitdir, bununla belə dərin yuxuya getməyə də imkan verir.

Digər vəziyyət uzaniqli halda (əsasən bel üzərində) bədəni məksimal şəkildə rahatlayır. Yuxarıda göstərilən iki vəziyyət üçün aralıq vəziyyət: kresloda oturub, qolları qoltuqaltılar üzərində saxlayıb, başı arxaya dirəməli.

Vəziyyətlər çox müxtəlif ola bilər, əsas prinsip-rahat və sərbəst vəziyyətdə olmaqdır.

Sağ əlinizin əzələlərini tamamilə boşaldın. Onu elə vəziyyətə gətirin ki, cansız bir əşya kimi sallansın. Həmin hərəkəti sonra sol əllə və hər iki əllə yerinə yetirin.

Barmaqlarınızı boşaltmağa çalışın. Bu çox çətindir, çünki barmaqlar daim əyilmə tonusundadır.

Oturaq və ya uzanılı formada ciyinlər rahat vəziyyətdə. Qolun bazu sümüyünü 45 dərəcəyə qədər dirsəkdən əyirik. Sonra rahat buraxırıq, elə buraxırıq ki, öz ağırlığı nəticəsində düşsün (sallanan vəziyyətdə olsun)

Əzələlərin sıxılması və boşaldılması arasında fərqi tutmağa çalışın. Sağ və sol əli dəyişərək, birlikdə (oturaq, ayaq üstə və gəzərkən) qolumuzu düz vəziyyətdə, yəni qatlamadan başımızın üzərinə qaldırırıq. Rahat buraxırıq, birlikdə və dəyişərək (oturaq, ayaq üstə və gəzərkən) qol əzələlərini boşaldaraq, hərəkət amplitudasını çoxaldıb, ya da azaldaraq qollarımızı yellədirik.

**Uzanılı vəziyyətdə:** Əlimizlə uzandığımız yeri var gücümüzlə sıxırıq. Rahat buraxırıq. Kontrastı duymağa çalışırıq.

**Oturaq vəziyyətdə:** Stulda ayaqlar bir az aralı olmaqla diz hissəsindən bükülü şəkildə otururuq. Ayaqların omبه hissəsini sağa, sola yellədirik. Bir ayağımızı irəli uzadaraq qaldırırıq və azad buraxırıq. Sonra hərəkəti o biri ayaqla və hər ikisi ilə birlikdə yerinə yetiririk.

**Uzanılı vəziyyətdə** ayağımızı diz hissəsindən büküb (dabanımız yerə dəyir) ombamızı sağa-sola yellədirik. Sonra o biri ayaqla və birlikdə yerinə yetirilir.

**Oturaq vəziyyətdə.** Yenə ayaqlar diz hissəsindən bükülü vəziyyətdə və bir az aralı olmaqla stulda otururuq. Ayağımızın birini rahat buraxıb dabanımız üzərində sürüşdürürlərək boşaldırıq. Sonra o biri ayaqla və hər iki ayaqla birlikdə yerinə yetiririk.

## ***PSİKOLOJİ İZAHAT***

Yadda saxlamaq lazımdır ki, bütövlükdə göstərilən psixoloji hərəkətlər 8-13 yaşlı uşaqlar və 14-18 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub.

Birinci günlər uşaq hərəkətlərin hamısını olduğu kimi yerinə yetirə bilməyəcək. Çünkü bu hərəkətlər uşaq üçün maraqlı olmadığından bir qədər çətinlik yaradır. Ona görə də uşaqların zəif psixoloji hazırlığını nəzərə alıb, bu hərəkətlərin oyun şəklində, əşyalar vasitəsilə həyata keçirilməsini tətbiq etmişik.

Uşaqlar adı yüngül idman hərəkətlərini bir qədər yerinə yetirdikdən sonra hərəkətlər onlar üçün tanış olduğundan tez yorulur və axıra çatdırmaq istəmirlər. Bu hadisəyə uşaqların təsəvvürləri baxımından yanaşsaq, onlar özlərindən hər an yeni-yeni oyunlar və maraqlı hərəkətlər fikirləşirlər. Biz uşaqların təxəyyül və əqli imkanlarını bütövlükdə nəzərə alıb belə zəngin təlim qaydalarını sistemli şəkildə tətbiq etmişik. Qeyd etmək istəyirik ki, göstərilən hər bir hərəkət adı idman hərəkətlərindən fərqlənir. Fərqlən-

dirici amil odur ki, hərəkətlər tənəffüs sistemini tənzimləyib hərəkətə gətirən xüsusi seçilmiş təlim qaydalarıdır. Kəkələyən uşaqlar belə hərəkətləri yerinə yetirməyə xüsusi maraq göstərir-lər. Onlarda loqoped ilə psixoloji söhbətdən sonra həyata sevgi və inam artır, özlərindən asılı olmayaraq psixoloji stimul (məqsəd) yaranır. Uşaqlar hər bir psixoloji seansın təlim qaydalarına böyük həvəs göstərir və öz üzərilərdə ciddi çalışırlar.

Ekzogen şəraitdə yaranmış, sonradan qazanılan nitq pozğunluqları (kəkələmə) və bunun nəticəsində baş vermiş psixoloji zəiflik qorxu, gərginlik, həyəcan, stress kimi səbəblər, zaman-zaman mərhələlərlə, psixoloji oyunlar, söhbətlər, testlər, xüsusi növ idman hərəkətləri nəticəsində aradan qaldırılır. Odur ki, biz 1-ci seansı 3 məşğələdən təşkil etmişik. Uşaqlar 1-ci seansın məşğələlərini ayrı-ayrılıqda tam mənimsədikdən sonra, psixoloji təlim prosesinə uyğunlaşmaqla ikinci seansa hazırlıqlı olurlar. İkinci seansın təlim prosesi nisbətən çətindir.

1-ci seans 3-cü məşğələnin tənəffüs axtlarının (inspirator və ekspirator) və topla fiziki hərəkətlərinin fizioloji əhəmiyyəti:

Hərəkətlərin yerinə yetirilməsi prosesi zamanı, diafraqmanın və döş qəfəsinin fəaliyyəti yaxşılaşır. Bel əzələlərinin möhkəm-lənməsinə və qan dövranının tənzimlənməsinə müsbət təsir göstərir. ciyin və kürək əzələlərini möhkəmləndirir. Ayaqlarda qan dövranının fəaliyyəti yaxşılaşır, tarazlığın saxlanması, nəfəs organlarının fəaliyyəti tənzimlənir.

## BİRİNCİ PSİKOLOJİ SEANS UŞAQLA SÖHBƏT (PSİKOLOJİ HAZIRLIQ)

Sən yəqin fikirləşirsən ki, nitqin heç zaman düzəlməyəcək, həmişə çətinliklə, əziyyət çəkərək danışacaqsan. Ailənidə atan və ananla ünsiyyət yarada bilməyəcəksən. Sinifdə öz dostlarınla normal söhbət etməyəcəksən... Ürəyindən keçən gözəl fikirləri yaxınlarınla bölə bilməyəcəksən. Nəticədə məktəbdə və sinifdə keçirilən maraqlı oyunlarda iştirak etməkdən imtina etməli olacaqsan. Eləcə də güman edirsən ki, nitq qüsuru səni hər zaman izləyəcək.

Xoşbəxtlikdən bu sənin düşündüyün kimi deyil. Bilirsən, hər bir uşağın, şagirdin, insanın, həyatında psixoloji böhran dövrü olur. Bu o deməkdir ki, sən bütün ömrün boyu belə çətin nitq qüsuruna malik olacaqsan, həmişə tutularaq danışacaqsan, yaşıdlarınla söhbət etməkdən boyun qaçıracacaqsan. Biz inanırıq ki, sən normal danışacaq və ünsiyyətdə olan zaman özünü itirməyəcəksən.

Nitqindəki qüsür səni heç vaxt izləməyəcək, sərbəst danışacaqsan. Ailədə və məktəbdə ünsiyyətin bərpa olunacaq. Ona görə də çalışmalısan ki, yalnız gözəl, səlis, rəvan danışığa malik olasan.

Qüsürü biz səninlə birgə aradan götürəcəyik. Ancaq sən öz üzərində çox çalışmalısan. Səndən çoxlu güc, ağıl, iradə və səbr tələb olunacaq. Odur ki, sən hər zaman hazırlıqlı olmalıdır. Sənin iradən möhkəm olmalıdır ki, hər çətinliyə dözəssən. Biz sənin gücünə və bacarığına çox inanırıq. İnanırıq ki, sən qarşıda duran bütün sədləri yaracaq, qalib gələcəksən. Bunlara sənin iradən çatar.

Bizim məşgələlərimizin sənə böyük təsiri olacaqdır. Biz səninlə xüsusi idman növləri ilə məşğul olacaq, maraqlı oyunlar quracağıq. Sonra isə səni düşündürən, intellekt oyunları və maraqlı mövzular haqqında söhbət edəcəyik. Əlbəttə, bunların hamısını yerinə yetirməklə sənin nitqin həmin anda açılmayacaq. Nəticə yalnız sənin işə hədsiz tələbkar olmağından asılı olacaqdır. Çalışmaq lazımdır ki, fikirlərində iradəsizlik yaratmayasan, yəni, bədən alınmaz, yenə də tutularaq danışacağam, uşaqlar mənim nitqimə güləcəklər və s.

Əksinə daha da cəsarətli və qorxmaz olmaq lazımdır. Heç nədən çəkinmək lazım deyil.

## BİRİNCİ SEANS, I MƏŞĞƏLƏ

Hərəkətlər uzanılı vəziyyətdə və stulda oturaraq yerinə yetirilir.

**Hazırlıq vəziyyəti**. Qarnı üstə uzanmış vəziyyətdə, qollar və ayaqlar yerdə olmaqla bir-birinə əks istiqamətlərdə uzadılıb, bütün bədən əzələləri boşalmış vəziyyətdə, qollar, dirsəklər bükülməmiş şəkildə olmalıdır. Cənəni sinəyə yaxınlaşdırılmalıdır. Hərəkətə başlamazdan əvvəl heç bir şey haqqında fikirləşməməli. Özünü tam sərbəst buraxmalı, gözləri yummalı. Eyni zamanda əllərin, qolların, bədənin, ayaqların plastik olmasına çalışmalıdır. Ağızla dərindən nəfəs alınır və buraxılır. Hərəkət 2-3 dəfə yerinə yetirilir. Hər dəfə fikrində 4-ə qədər saymalıdır. Sonra hərəkətə başlamalı.


**Birinci hərəkət**. Hazırlıq vəziyyətini almaqla qollar öndə, baş sinəyə yaxınlaşmış halda nəfəs alaraq dirsəkləri və dizləri bükümdən, qolları və ayaqları 4 sayında havaya qaldırmalı, sonra yenidən əvvəlki vəziyyətə qaytarmalı. (şəkil 1.1) Hərəkət 2-3 dəfə yerinə yetirilir. Relaksasiya vəziyyətini almalı (dincəlməli).

**İkinci hərəkət**. (şəkil 1.2). Qarnı üstə uzanaraq qollar yanda bükülməmiş vəziyyətdə olmaqla hərəkət vəziyyətini almalıdır. Qolları yanda saxlamalı. Hərəkətə başlayaraq qolları və ayaqları 4 sayında yerdən qaldırmalı. Ağızla 4 sayına qədər nəfəs alıb və 4

sayında buraxmalı. Dirsəkləri və dizləri bükəməməli. Baş sinəyə yaxınlaşmış vəziyyətdə olmalıdır. Hərəkəti ardıcılıqla yerinə yetirməli. Relaksasiya vəziyyətini almalı. Relaksasiya prosesi zamanı gözlər yumulu olmalıdır.



Şəkil 1.1



Şəkil 1.2


**Üçüncü hərəkət.** Hərəkət vəziyyəti: qarnı üstə uzanmış vəziyyətdə (şəkil 1.3) qollar ayaqlarla bir istiqamətdə uzadılır, dirsəklər bükülmüş əl barmaqları yumruq vəziyyətini almaqla arxada onurğa sütununun mərkəzində saxlanılır. Dizləri bükəmədən ayaqları havaya qaldırıraq 4-8 sayında saxlamalı və yenidən əvvəlki vəziyyətə gətirməli.

Relaksasiya vəziyyətini almalı. Bədən əzələlərini boşaldaraq heç nə haqqında düşünməməli. Hərəkəti 2 dəfə təkrar etməli.

**Dördüncü hərəkət.** Başlangıç vəziyyəti (bax şəkil 1.3). Qolları yan tərəfə gətirməli. Əlləri açıq vəziyyətdə saxlamalı. Hərəkətə başlayaraq əlləri 4 sayında yuxarıya doğru qaldırmalı. Yumruq şəklində saxlamalı. Hərəkəti 2-3 dəfə tələsmədən baş sinəyə yaxınlaşmış vəziyyətdə dizlər bükülməmiş, ayaqlar yerdən havaya qaldırılmış şəkildə yerinə yetirməli.

**Beşinci hərəkət** (şəkil 1.4). Bədəni eyni qaydada saxlamaqla, qolları önə gətirməli. Qolları qarşidan ətrafa və sonra yana doğru istiqamətləndirməli. Əl barmaqları açılmış vəziyyətdə olmaqla, nəfəs ağızla 4-6 sayına alınır və verilir. Hərəkəti 2-3 dəfə yerinə yetirməli. Sonra relaksasiya vəziyyətini almalı.


**Altıncı hərəkət** Hərəkət əziyyəti: qarnı üstə uzanaraq ayaqlar bir yerdə, əllər də aşağı uzadılaraq ayaqlara söykədilir. (şəkil 1.5). Ağızla dərin nəfəs alaraq əlləri dirsəkdən bükərək sinə qarşısında döşəməyə dirəyirik və eyni vaxtda sinəni 4 sayında yuxarıya doğru qaldırmalı və havada saxlamalı, başı bir qədər arxaya atmalı. 4 sayında nəfəsi verərək əvvəlki vəziyyətə qayitmalı. Hərəkət 1-2 dəfə yerinə yetirilir.



Şəkil 1.5


**Yedinci hərəkət** Sağ böyrü üstə uzanaraq, sağ qol yerdə, sağ ayaq dizdən bükülmüş vəziyyətdə, sol qol və sol ayağı yuxarıya qaldıraraq sol əllə dizdən tutmalı (şəkil 1.6). Hərəkət sol dizi bükəmədən 4-6 sayında ağızla dərin nəfəs alaraq 1-2 dəfə yerinə yetirilməlidir. Sonra isə hərəkət eyni qaydada sol böyrü üstə yerinə yetirilir.

Relaksasiya vəziyyətini yenidən almalmalı.



Şəkil 1.6


**Səkkizinci hərəkət** Arxası üstə uzanmalı (şəkil 1.7). Ayaqlar uzadılmış, əllər sərbəst şəkildə yanda yerləşir. Gözlər yumulu vəziyyətdə olmalıdır. Hərəkətə başlayarkən 4-6 sayına nəfəsi ağızla almaqla sağ ayaq ilə bərabər qollar da yuxarıya doğru qaldırılır. Sonra isə yenidən 4 sayına nəfəsi burundan buraxaraq əvvəlki vəziyyətə gətirilir. Hərəkət 1-2 dəfə yerinə yetirilməli. Eyni qayda-



Şəkil 1.7


da hərəkət sol ayaq ilə davam etdirilməli. Hərəkəti yerinə yetirərkən əllər havada yumruq vəziyyətini almaqla ayaq barmaqları yiğilmiş vəziyyətdə olmalıdır.

**Doqquzuncu hərəkət.** Bu «velosiped» hərəkəti adlanır (şəkil 1.8). Başlanğıc vəziyyəti: arxası üstə uzanıqlı vəziyyətdə, əllər yanda, ayaqlar yuxarı qaldırılır və dizdən bir qədər bükülür. Sonra velosiped sürülməsinə bənzər dairəvi hərəkətlər yerinə yetirilir. Hərəkəti yerinə yetirərkən qarın diafraqmaya sıxılır və dərindən ağız vasitəsilə nəfəs alınır. Hərəkəti tələsmədən 4-6 sayına nəfəs almaqla 6-8 dəfə təkrar etməli.



Şəkil 1.8

**Onuncu hərəkət** (şəkil 1.9). Hərəkət vəziyyəti-arxası üstə tam sərbəst uzanmış vəziyyətdə ayaqlar dizdən bükülüb tam yiğilir, ayaq barmaqları içəriyə doğru sıxılır, əllərlə ayaqları dizdən qucaqlayaraq sinəyə doğru gətirilir. Eyni zamanda, çənə sinəyə sıxılmış vəziyyətdə olmalıdır. Hərəkəti bitirdikdən sonra ayaqlar və qolları yerdən uzanıqlı vəziyyətə gətirməli. Hərəkəti 4-6 sayına, əvvəl bir ayaqla, sonra o biri ayaqla 1-2 dəfə yerinə yetirmək lazımdır. Hərəkətin sonunda yenidən relaksasiya vəziyyətini almalıdır.



Şəkil 1.9

Birinci seansın birinci məşğələsində göstərilən tənəffüs (inspirator-ekspirator) prosesinin plastik hərəkətlərlə yerinə yetirilməsinin fizioloji əhəmiyyəti:

- əsasən bel sütununun, boğaz hissəsinin möhkəmlənməsi;
- yuxarı ətrafların möhkəmlənməsi;
- bel əzələlərinin möhkəmlənməsi;
- aşağı ətraf əzələlərinin möhkəmlənməsi;

- qamətin düzəlməsi, bel ətrafi əzələlərin möhkəmlənməsi, tənəffüs və qan-damar sisteminin yaxşılaşması;

Birinci seans, I məşğələdə göstərilən hərəkətlərin psixoloji əhəmiyyəti:

Birinci məşğələdə göstərilən hərəkətlərin hər biri insanın əhval-ruhiyyəsinə, ümumi rahatlığına, onun özünü gümrah hiss etməsinə müsbət təsir göstərir. Diqqətinin bir yerə cəmlənməsinə, insanın yorucu (pessimist) fikirlərdən uzaqlaşmasına köməklik göstərir. Hərəkətlərin harmonikliyi xüsusilə seçilir. Eyni zamanda, insanın qamətinin daha da düz və plastik olmasına müsbət təsir göstərir.


## BİRİNGİ SEANS, II MƏŞĞƏLƏ

Tənəffüs proseslərinin (inspirasiya və ekspirasiya) stulda əyləşərək plastik hərəkətlər vasitəsilə yerinə yetirilməsi prosesi.

**I hərəkət.** Stulda əyləşmiş vəziyyətdə icra olunur (şəkil 1.10). Hərəkət bədən əzələlərinin, tənəffüs sisteminin və diafraqmanın

normal harmonik inkişafına müsbət təsir göstərir. Hərəkəti tələsmədən, yavaş-yavaş, ağız vasitəsilə dərindən nəfəs alıb, burunla nəfəsi verərək 4-8 sayına 1-2 dəfə yerinə yetirmək lazımdır. Relaksasiya vəziyyəti əvvəlki qaydalara əsasən yerinə yetirilməlidir.

Hərəkətə başlayaq. Stula söykənməmiş vəziyyətdə oturmalo, ayaqlar bir-birindən bir qədər aralı olmaqla əlləri dizlərin üstündə saxlamalo. Hərəkəti başlayan zaman 4-8 sayına, əl barmaqlarımızi yumruq kimi sıxaraq, əlləri sinə qarşısında saxlamalo. Sonra aşağı salmalı. Hərəkəti 2-4 dəfə yerinə yetirməli. Sonra isə göstərilən hərəkəti əlləri yan tərəflərə və arxaya apar-




şəkil 1.10

maqla eyni qaydada yerinə yetirməli.


**II hərəkət.** (şəkil 1.11). Stulda oturaraq ayaqları qabağa doğru uzadırıq, əlləri başın üzərinə gətirərək barmaqlar yumulmuş halda hərəkəti 1-2 sayına ağızla nəfəs alaraq burunla nəfəs verməklə 2-4 dəfə yerinə yetiririk. Hərəkət yerinə yetirildikdən sonra relaksasiya vəziyyətini almali.

**III hərəkət.** (şəkil 1.12) Stulda əyləşərək kürəyimizi stulun arxasına söykəməyərək ayaqları bir yerdə saxlayırıq. Ağızla nəfəs alaraq əlləri dizlərin üstündən 4 sayında qaldıraraq yana doğru gətiririk və arxada yumruq şəklində onurğa üzərində saxlayırıq.

Hərəkəti yerinə yetirərkən dirsəklər yan tərəfə yox, bir-birinə tərəf sıxılmalıdır. Hərəkəti 8 sayına yerinə yetirməklə 2-4 dəfə təkrar etmək lazımdır.



Şəkil 1.11



Şəkil 1.12

**IV hərəkət** Oturuş qaydası 2-ci hərəkətdə olduğu kimi yalnız qollar dizlərin üzərindən 8 sayına götürülərək yanlardan boynun arxasına gətirilməlidir. Hərəkət 2-4 dəfə təkrar olunaraq 8 sayına ağızla nəfəs almalı, burunla buraxmalı.

Qeyd edək ki, ayaq barmaqları dartılmış vəziyyətdə döşəmədə olmaqla ayaq dizlərdən bükülməməlidir.

**V hərəkət.** Hərəkət vəziyyəti: Stula söykənmədən əyləşirik (şəkil 1.3). Dizlər bükülmüş vəziyyətdə, ayaqlar bir-birinin üzərinə qoyulur. Əllər dizlərin üzərindədir. Əllər yumruq formasında saxlanaraq 4-6 sayına yanlara açılır. 4-6 sayına nəfəsi buraxaraq əlləri əvvəlkə ilkin vəziyyətinə gətirməli. Hərəkəti 2-4 dəfə təkrar etməli.

**VI hərəkət.** Hərəkət vəziyyəti (bax 5-ci hərəkətə) Nəfəsi alarkən əllər sinə səviyyəsinə qaldırılır, baş qolların arasına daxil edilir (şəkil 1.14). Bu iki hərəkət eyni zamanda yerinə yetirilir. 8 sayına nəfəsi buraxarkən əllər aşağı endirilib, baş mümkün qədər arxaya aparılır. Hərəkəti 2-4 dəfə təkrar etməli. Yenidən stulda əyləşərək relaksasiya vəziyyətini almali.

**VII hərəkət.** (şəkil 1.15) Əllər sinə qarşısında açıq şəkildə olmaqla sinə qarşısından başın yuxarı səviyyəsinə qaldırılmalı. Sonra yenidən qolları başın yuxarı səviyyəsindən sinə qarşısına qaytarmalı. Hərəkəti 8 sayına yerinə yetirməklə, 2-4 dəfə təkrar etməli.



Şəkil 1.13



Şəkil 1.14



Şəkil 1.15

**VIII hərəkət.** Stulda adi qaydada oturmaqla əlləri ayaqlara çatdıraraq başı dizlərin üzərinə qoymaqla tam bükülmüş şəkildə 12 sayına ağızla dərindən nəfəs alaraq hərəkəti yerinə yetirməli. Sonra yenidən başı və bədəni qollarla bərabər normal oturuş qaydasına gətirməli.

**1-ci seans 2-ci məşğələnin – tənəffüs prosesinin (inspirasiya və ekspirasiya) stul üzərində plastik hərəkətlərlə yerinə yetirilməsinin fizioloji əhəmiyyəti:**

- hərəkətlər fəqərə sümüyünün dərtılmasına əsaslanır. Bu da kürəyin uzun və yan əzələlərini, bədənin ön hissə əzələlərini möhkəmləndirir.

- tənəffüs və ürək-damar sisteminin fəaliyyətini, ümumi əhval-ruhiyyəni, ayaqlarda qan dövranını yaxşılaşdırır.


#### **Psixoloji əhəmiyyəti:**

Hər bir hərəkət plastiklik baxımdan insanın fəallığını artırır. Psixoloji komplekslərin aradan qaldırılmasına müsbət təsir göstərir. Psixoloji əhval-ruhiyyəni daha da yaxşılaşdırır.

### **BİRİNCİ SEANS, ÜÇÜNCÜ MƏŞĞƏLƏ**

İndi isə daha maraqlı plastik hərəkətlər yerinə yetiriləcək. Məşğələnin hərəkətlərini topla yerinə yetirəcəksiniz. Hər bir hərəkətin özünəməxsus xüsusiyyəti vardır.

**I hərəkət.** Əvvəlcə döşəmədə olan topun üzərinə qarın üstə uzanmalı, əlləri açıq şəkildə qoymalı (şəkil 1.16). Mümkün qədər tələsmədən ağızla dərindən nəfəs alaraq, topu qarın nahiyəsi ətrafında yavaş-yavaş gəzdirməli. Təbiidir ki, bu hərəkət siz darıxdıracaq. Ancaq siz çətin görünən hərəkətin öhdəsindən gəlməlisiniz. Topu 4 dəfə sağ, 4 dəfə sol istiqamətdə qarın ətrafında gəzdirməlisiniz. Hərəkəti 4 sayına 4 dəfə təkrar etməlisiniz. Bədəninizin ağırlığını topun üzərinə salmamalısınız. Bədənin ağırlığı yalnız qolların və ayaqların üzərinə ötürülməlidir. Hərəkətə davam etməklə yanaşı əvvəlcə sağ, sonra sol ayağı dərtilmüş vəziyyətdə döşəmədən yuxarıya doğru qaldırıb havada saxlamalı. Nəfəsi burunla buraxıb, ayağı əvvəlki vəziyyətə gətirməli.




Şəkil 1.16

Hərəkət yerinə yetirildikdən sonra relaksasiya vəziyyətini alməli.


Qeyd edək ki, relaksasiya vəziyyəti bütün hərəkətləri yerinə yetirməklə yanaşı hər bir hərəkətin əvvəlində və axırında məşğələ zamanı təkrar olunmalıdır. Əgər hərəkətin əvvəlində və sonunda relaksasiya prosesi yerinə yetirilməszə, onda növbəti hərəkətlərin yerinə yetməsi prosesi zəifləyər.

**II hərəkət** (şəkil 1.17). Stulda əyləşib ayaqları dizdən qatlayaraq, birini digərinin üzərinə qoymalı («lotos» vəziyyəti). Hərəkətə başlamazdan əvvəl sağ əldə tutulmuş topu nəfəs alaraq 6-8 sayına sağ istiqamətə aparmalı, yenidən əvvəlki vəziyyətə qayıtmalı. Sonra hərəkəti sol istiqamətə 6-8 sayına ağızla nəfəs alaraq yerinə yetirməli. Hərəkətlər 2-4 dəfə təkrar edilməlidir.




Şəkil 1.17

**III hərəkət** (şəkil 1.18). Əvvəlcə hər iki əl ilə topu qarın nahiyyəsində saxlamalı. Dərindən ağızla nəfəs alaraq, yavaş-yavaş topu irəliyə aparıb sinə qarşısında saxlamalı. Hərəkəti 4-6 sayına tələsmədən nəfəs alaraq 2-3 dəfə yerinə yetirməli. Sonra yenidən topu sinənin qarşısına doğru geri qaytararaq qarın nahiyyəsində saxlamalı. 4-6 sayına ağızla nəfəs alaraq hərəkəti eyni qaydada 2-4 dəfə təkrar etməli.




Şəkil 1.18

**IV hərəkət** (şəkil 1.19). Qollar sinə qarşısında, ayaqlar ciyin bərabərində aralı olmaqla topu başın arxasında boyun nahiyyəsində saxlamalı. 8 sayına ağızla nəfəs alıb, burunla buraxaraq yenidən qolları başın arxasından sinə qarşısına gətirməli. Hərəkəti 2-3 dəfə təkrar etməli.



Şəkil 1.19



Şəkil 1.20

**V hərəkət**. Qollar sinə qarşısında olmaqla ağızla dərindən nəfəs alaraq başı və bədəni dizlərdən aşağı əyib, topu hər iki əldə tutaraq döşəməyə doğru gətirməli (Şəkil 1.20). Eyni vaxtda 8 sayına nəfəsi buraxaraq qolları yenidən sinə qarşısına gətirməli. Hərəkəti 2-3 dəfə təkrar etməli.

**VI hərəkət** Hərəkət iki top ilə yerinə yetirilir. Əvvəlcə iki topu bir-birinə yaxın vəziyyətdə döşəməyə qoymalı. Sonra sağ ayağın üzərində durmaqla, 8-16 sayına nəfəs alaraq döşəmədən hər iki əl ilə topları qaldıraraq qolları sinə qarşısına gətirməli, sol ayağı isə eyni zamanda dizdən bir qədər bükülmüş şəkildə havada saxlamalı (Şəkil 1.21). Hərəkəti 2-4 dəfə təkrar etməli. Hər bir göstərilən hərəkətin sonunda relaksasiya vəziyyətini almalı.




Şəkil 1.21

## İKİNCİ SEANS


İkinci seansın qaydası: Əvvəlcə birinci seansın hərəkətləri tam şəkildə yerinə yetirildikdən sonra ikinci seansın hərəkətləri yerinə yetirilməlidir. Hərəkətlər halqalar vasitəsilə yerinə yetirilir. Halqa ilə hərəkət çətinlik yaratsa da ümumən maraqlı və xoşa gələndir. Halqa ilə işləmə qaydası nəinki baş, bədən, ayaq, gövdə hərəkətlərinin plastikliyinə, eləcə də onurğanın düzgün inkişafına müsbət təsir göstərir. Çalışmaq lazımdır ki, hərəkətlər düzgün yerinə yetirilsin. Çünki hərəkətlərin kombinasiyası sistemli şəkildə qurulmuşdur. Hərəkətləri yerinə yetirən zaman diqqətinizi bir fikrə cəmləyin: «mən bunu yerinə yetirəcəyəm». Beyninizdən «məndə alınmayacaq, onsuz da alınmır, mən bacarmaram, bunu eləmək çox çətindir, yox, mən yerinə yetirə bilmərəm» kimi fikirləri qovun. Nəzərdə tutun ki, halqa sizin diqqətinizin paylanmasına xüsusli köməklik göstərəcəkdir. Özünüzdə inam və iradənin möhkəmliyi üçün halqanı belinizdə tez-tez fırladarkən «Məgər mən kəkələyirəm ki? Mən kəkələmirəm! Yox mən artıq kəkələmirəm. Gördünüz, kəkələmədim» ifadələrini söyləməniz sizdə cəsarət hissini daha da artırar. İndi isə hərəkətlərin yerinə yetirilməsi qaydalarına baxaqsınız.

**Birinci hərəkət:** (Şəkil 2.1) Hər iki qolu arxaya apararaq halqanı sağ və sol əllərdə möhkəm tutaraq əvvəlcə sağ, sonra sol ayağı döşəmədən qaldırımlı. Hərəkəti 8 sayına 2-4 dəfə yerinə yetirməli.


**İkinci hərəkət:** (Şəkil 2.2) Halqaları sağ və sol əldə tutaraq hər iki istiqamətə hərəkətə gətirməli. Hərəkəti 8 sayına 2-4 dəfə yerinə yetirməli.



Şəkil 2.1




Şəkil 2.2



Şəkil 2.3


**Üçüncü hərəkət:** (şəkil 2.3) Ayaqlar bir yerdə, əllər yanda olmaqla halqanı əvvəlcə sağ, sonra sol əldə fırlatmalı. Halqa qolda fırlanan zaman, dərindən ağızla nəfəs alıb ayağı əvvəlkə vəziyyətinə gətirənə qədər nəfəsi buraxmamalı. Halqaları qollarda 15-30 dəfə fırlatmalı.

**Dördüncü hərəkət** (şəkil 2.4). Əllər yanda yumruq şəklində olmaqla halqaları saxlamalı, sinəni irəliyə gətirərək dərindən nəfəs alıb hər iki qolda halqaları yerində fırlatmalı. Ayaqlar bir yerdə olmaqla əvvəlcə sağ ayağı, sonra sol ayağı 4 sayına dizdən qatlayaraq, döşəmədən arxaya doğru aparmalı. Sonra hərəkəti ayaqları dizdən qatlamayaraq düz vəziyyətdə arxaya doğru aparmaqla yerinə yetirməli. Halqaları 15-30 dəfə fırlatmalı.



Şəkil 2.4

**Beşinci hərəkət** (şəkil 2.5). Halqanı boynumuzda hərəkətə gətirərək fırlatmalı. Halqanı boynumuza keçirib, gövdəni aşağı əyməli, qolları isə yanda saxlamalı. Hərəkəti yerinə yetirən zaman ağızla dərindən nəfəs alıb, buraxmalı. Hərəkəti 4 sayına 2-4 dəfə təkrar edərək halqanı 10-20 dəfə fırlatmalı. Halqanı boyun nahiyyəsində fırlatmağın kəkələməyə xüsusi təsiri vardır. Odur ki, bu hərəkəti başa çox gərginlik vermədən, hər dəfə təkrar etməniz məsləhətdir.




Şəkil 2.5


**Altıncı hərəkət.** Döşəməyə arxası üstə uzanaraq əlləri yerə möhkəm basıb, əvvəlcə sağ, sonra sol ayaqda halqanı fırlatmalı. Ağızla nəfəs alaraq, burunla buraxmalı, hərəkəti 8 sayına 2-4 dəfə təkrar edərək, halqları 10-20 dəfə fırlatmalı.

**Yedinci hərəkət** Dizləri döşəməyə bükülmüş vəziyyətdə qoynaraq, sol əl yerdə olmaqla, sağ qolda halqanı fırlatmalı. Halqanı eyni qaydada sol qolda fırlatmalı (şəkil 2.6). Hərəkəti 8 sayına ağızla nəfəs alaraq 2-4 dəfə təkrar etməli.

**Səkkizinci hərəkət** (şəkil 2.7). Ayaqlar bir yerdə olmaqla sağ



Şəkil 2.6



Şəkil 2.7

ayaq üzərində duraraq, sol ayağı 4 sayına döşəmədən qaldırmalı . Halqanı sağ əldə tutaraq qarşıya əyilməli. Hərəkəti 8 sayına yeri-nə yetirməklə 2-4 dəfə təkrar etməli. Sonra yenidən əvvəlkı qay-dada sol ayağın üzərində duraraq hərəkəti başa çatdırmalı. Hərəkət vaxtı ağızla dərindən nəfəs alaraq ağızla da buraxmalı.


#### **Doqquzuncu hərəkət.** (şəkil 2.8).

Ayaqlar bir yerdə olmaqla əvvəlcə sağ ayağın üzərində duraraq, sol ayağı dö-şəmədən 8 sayına arxaya qaldırmalı, sonra halqanın birini sol əldə tutub, sol ayağa doğru aparmalı. Sağ əldə olan halqanı isə qolda 10-20 dəfə fır-latmalı. Hərəkəti 2-4 dəfə təkrar etməli.

İkinci seans 1-ci məşğələnin tə-nəffüs aktlarının plastik və fiziki hə-rəkətlərlə yerinə yetirilməsinin fizioloji əhəmiyyəti.

Hərəkətlərin yerinə yetirilməsi bel əzələlərinin möhkəmlən-məsinə müsbət təsir göstərir;

- çanaq və çanaq ətrafi əzələlərin fəaliyyətini artırır;
- qamətin düzgünlüyünü tənzimləyir;
- bel (onurğa) sümüyünün əyilməsinin qarşısını alır;
- yorğunluğu aradan qaldırır, emosional əhval-ruhiyyə yara-dır. Fiziki yüksəlməyə qarşı ürək-damar və tənəffüs sistemləri-nin adaptasiyası baş verir. Dayaq qabiliyyətlərinin fəaliyyəti yaxşılaşır;
- tarazlığın saxlanması müşahidə olunur;
- maddələr mübadiləsini, aq ciyərlərin hava tutumunu, onla-rın hərəki fəaliyyətini artırır;



Şəkil 2.8

## **PSİKOLOJİ ƏHƏMİYYƏTİ**

Halqalar vasitəsilə aparılan məşğələ prosesi hərəkətlərin daha ritmik və oynaq olmasına təsir göstərir, hərəkətlərdə dina-

miklik və aktivlik fəallaşır. Psixoloji gərginlik aradan götürülür. Psixoloji kompleksin zəifləməsinə tə'sir göstərir. Hər bir hərəkətin mahiyyətcə yavaş-yavaş və ya tez-tez yerinə yetirilməsinə baxmayaraq, ümumi əhval-ruhiyyəni artırır. Hərəkətlərdə cəldlik və çeviklik yaranır.

### **Evə tapşırıq**

- 1) Hər bir hərəkəti 2-4 dəfə təkrar etməli.
- 2) Birinci seansda göstərilən hərəkətlərə əməl etdikdən sonra ikinci seansda göstərilən hərəkətləri təkrar etməli.
- 3) Hərəkətləri yerinə yetirən zaman hansısa bir hərəkəti unut-musansa və yaxud da yadından çıxıbsa narahat olmamalı.
- 4) Halqalar vasitəsilə hərəkəti yerinə yetirən zaman məşğələ prosesində sözləri təkrar etməli.
- 5) Evdə halqalar vasitəsilə məşğul olarkən bir qədər ehtiyatlı olmalı, halqaların tez-tez əlindən və yaxud qolundan çıxmamasına, qəflətən tullanmasına imkan verməməli.

## **ÜÇÜNCÜ SEANS**

Üçüncü seansda hərəkətlər rezin qaytanlarla yerinə yetirilir. Rezin qaytanlarla hərəkət tənəffüs sistemini nizamlamağa və bədən əzələlərini hərəkətə gətirməyə kömək edir. Hərəkət zamanı diafraqma normal qaydada hərəkət edir. Bədən əzələləri fiziki hərəkət zamanı bir anlığa gərilərək yenidən əvvəlki vəziyyətə qayıdır. Rezin qaytanla olan hərəkətlər həm diafraqma əzələlərinə, həm də bədən əzələlərinin ümumi dinamikasına təsir göstərir. Təcrübələr göstərir ki, birinci məşğələni rezin qaytanla başlamaq düzgün deyil. Çünkü bir neçə hərəkətdən sonra fiziki yorğunluq baş verə bilər ki, bu da növbəti hərəkətləri yerinə yetirməyə çətinlik törədər, psixoloji əhval-ruhiyyə pozular. Odur ki, biz rezin qaytanla olan hərəkətləri bu seansa daxil etmişik. Rezin qaytanların digər əşyalardan fərqi bir qədər çoxdur. Rezin qaytanlar bədən əzələlərini hərəkətə gətirməklə yanaşı insanda psixoloji mübarizə yaradır. Məsələn, zəif iradəyə malik uşaqlar hərəkətə başlayan zaman rezin qaytanı görərək çəkinirlər, utanırlar. Onlara elə gəlir ki, qaytanın öhdəsindən gələ bilməzlər. Ancaq bir neçə hərəkət etdiğdən sonra görünürler ki, bu daha maraqlı və lazımlıdır. Lakin şagird qaytanla hər hansı bir hərəkəti yerinə yetirən zaman başı sinəyə sıxılmış vəziyyətdə saxlamamalıdır. Bu qayda ona görə bütün hərəkətlərdə xüsusi qeyd olunur ki, bədənin fiziki güc və ağırlığını başa ötürmək olmaz.

## **ŞAGİRDLƏ PSİKOLOJİ SÖHBƏT**

Görürsən, sənin psixoloji əhval ruhiyyə get-gedə yaxşılaşmağa doğru gedir. Sevindirici haldır ki, sənin psixoloji aktivliyin və dinamikliyin artıq üzə çıxmaga başlayır. Hərəkətlərdə cəldlik və چeviklik özünü tam şəkildə bürüzə verir. Məşğələlərə olan həvəsin daha da artır. Sevindirici hal odur ki, qarşıya qoyduğun məqsədə nail olmaq meylin yüksəkdir. İnanırıq ki, sən daha ciddi və inamla çalışacaq, məşğələ zamanı lazımsız fikirlərə yer verməyəcək-

sən. Onu da bilməlisən ki, hər seansın sənin üçün psixoloji və praktik əhəmiyyəti vardır. Yəni sən hər seans zamanı hərəkətləri yerinə yetirdikcə iradən daha da möhkəmlənir. Əgər bu kimi prinsiplərin yerinə yetirilməsinə riayət etsən, bir çox nailiyyətlər əldə etmiş olarsan. İndi isə biz səninlə növbəti psixoloji seansa başlayırıq. Biz bu seans müddətində hərəkətləri rezin qaytanın köməyi ilə yerinə yetirəcəyik. Hər hərəkətdən sonra relaksasiya vəziyyətini almalı.

**Birinci hərəkət** (şəkil 3.1). Dizlər büükülmüş vəziyyətdə bardaş quraraq oturub qaytanı hər iki əldə tarım saxlamaqla 8 sayına ağızla dərindən nəfəs alırıq. Dirsəkləri bükmədən qolları yana üfüqi istiqamətdə açmalı. Hərəkət 8 sayına 2-4 dəfə yerinə yetirilir. Sonra həmin vəziyyətdə olmaqla qolları yanlara açaraq qaytanı boynun arxasında saxlamalı. Hərəkəti 8 sayına tələsmədən 2-4 dəfə təkrar etməli. Hərəkət tam qaydada yerinə yetirildikdən sonra qollar yana üfüqi vəziyyətdə qaytanı kürəyin mərkəz hissəsində saxlamalı, hərəkəti əvvəlkı qaydada 8 sayına dərindən nəfəs alaraq başı sinəyə doğru aparmaqla 2-4 dəfə təkrar etməli.


**İkinci hərəkət.** (şəkil 3.2). Əvvəlkı qaydada döşəmədə oturaraq qolları başın hündürlüyündə saxlayın. Hərəkəti 8 sayına ağızla nəfəs alıb, ağızla buraxmaqla, 2-4 dəfə təkrar etməli.

Hər bir hərəkəti göstərilən qaydada yerinə yetirərkən tələsmək olmaz. Hərəkətin hər birinə xüsusi diqqət yetirmək lazımdır.

**Üçüncü hərəkət.** Ayaq üstə durmaqla hər iki əldə rezin qaytanı saxlayaraq 8 sayına ağızla dərindən nəfəs alaraq əvvəlcə sağ ayağı qarşıya doğru gətirməli, eyni zaman-



Şəkil 3.1




Şəkil 3.2


da qaytanı tarıma çəkilmiş halda saxlamalı, dizlər və dirsəklər bükülməməli, ayaqlar və qolları qatlamadan 8 sayına ağızla nəfəs alıb, buraxaraq hərəkəti 2-4 dəfə təkrar etməli. Hərəkəti sol ayaqla eyni qaydada davam etdirməli.

**IV hərəkət** (şəkil 3.3). Ayaqlar bir yerdə. Qaytanı tarıma çəkilmiş qaydada saxlamaqla, ağızla dərindən 8 sayına nəfəs alaraq, əvvəlcə sağ ayağı dizləri bükülmədən arxaya doğru aparmalı. Dizlər və dirsəklər bükülməməli. Hərəkəti sol ayaqla eyni qaydada davam etdirməli. Hərəkəti 8 sayına ağızla dərindən nəfəs alıb ağızla buraxaraq 2-4 dəfə təkrar etməli.

**V hərəkət.** (şəkil 3.4) Başlanğıc vəziyyət: ayaq üstə duraraq, dizlər bir qədər bükülmüş vəziyyətdə, ayaqlar bir qədər aralı. Qaytan hər iki əldə olmaqla, 8 sayına ağızla dərindən nəfəs alaraq qaytanı tarım çəkməli. Sonra əllər aşağıda olmaqla həmin hərəkəti 8 sayına ağızla nəfəs almaqla yerinə yetirməli. Hərəkəti 2-4 dəfə təkrar etməli. Həmin hərəkəti qollar yanda və basın hündürlüyündə olmaq şərtilə göstərilən qaydada təkrar etməli.



Şəkil 3.3



Şəkil 3.4

**VI hərəkət.** Ayaqlar bir yerdə, əllər sinə qarşısında olmaqla rezin qaytanı çiycin bərabərində dartib, başı və bədəni bir qədər irəliyə doğru əyib 8 sayına ağızla dərindən nəfəs alaraq əvvəlcə sağ ayağı arxaya doğru aparmalı. Sol ayağın üzərində dizi bükmə-

dən durmaqla qaytanı dartmalı. Eyni zamanda nəfəsi ağızla dərindən alıb, ağızla buraxmağı unutmamalı. Hərəkəti 2-4 dəfə təkrar etməli. Yenidən əvvəlki qaydada sağ ayaq üstə durmaqla sol ayaqla hərəkəti davam etdirməli.

**Yeddinci hərəkət** Stulda əyləşərək ayaqlar bir-birindən aralı qoyulur. Qaməti düz tutaraq ağızla dərindən 8 sayına nəfəs alaraq əldə olan qaytanı hər iki istiqamətdə yana doğru dartmalı.

Hərəkəti 8 sayına ağızla nəfəs alıb, buraxaraq yerinə yetirməklə 2-3 dəfə təkrar etməli.

Sonra qolları başın üzərinə qaldıraraq hərəkəti davam etdirməli. Hərəkəti yerinə yetirdikdən sonra relaksasiya vəziyyətini almalı.

**Səkkizinci hərəkət.** Arxası üstə döşəməyə uzanmalıdır. Hərəkətə başlayarkən ayaqları sinəyə doğru yiğmaqla, başı və bədəni dizlərə yaxınlaşdırılmalıdır. 8 sayına ağızla dərindən nəfəs alaraq hər iki əllə qaytanı yana doğru dartmalı, yenidən nəfəsi ağızla buraxmalı, hərəkəti 2-3 dəfə təkrar etməli.

Hər bir hərəkəti yerinə yetirərkən daha yaxşı olar ki, özünüzə qarşı məsuliyyətli və diqqətli olasınız. Göstərilən hərəkətləri tələsmədən, fəal və həvəslə, enerji sərf etməklə yerinə yetirməyiniz məsləhətdir. Siz hərəkətləri yerinə yetirən zaman diqqətinizi bir yerə cəmləməlisiniz. Düşünməlisiniz ki, mən nitqimdə olan müvəqqəti qüsürün öhdəsindən gələcəyəm. İnanıram ki, nitqimdə olan qüsür tədricən aradan qalxacaq.

Məşgələnin tənəffüs aktlarının (inspirasiya-ekspirasiya) plastik və fiziki (qaytanla) hərəkətlərlə yerinə yetirilməsinin fizioloji əhəmiyyəti:

- hərəkətlərin yerinə yetirilməsi prosesi zamanı diqqətin yayılmasını aradan qaldırır;
- bel (onurğa) sümüyünün dərtılmasına, tarazlığın saxlanmasına kömək edir.
- onurğa sümüyünün boğaz hissəsini və bel ətrafını möhkəm-ləndirir;

- tənəffüsün və qan-damar sisteminin fəaliyyətini və əhval-rühiyyəni artırır.

**Evə tapşırıq.**

1) Birinci və ikinci seanslarda göstərilən hərəkətlərə əməl etdikdən sonra III seansda göstərilən hərəkətləri yerinə yetirməli. Hər bir hərəkəti 2-3 dəfə təkrar etməli.

2) Hərəkətləri yerinə yetirən zaman hansısa bir hərəkəti unutmusunuzsa və yaxud da yadınızdan çıxıbsa narahat olmamalı.

3) Otaqda tamamilə tünd rəngli pərdə varsa, onu başqa rəngli pərdə ilə əvəz etməli (açıq, mavi, açıq yaşıl, açıq-qəhvəyi, açıq-çəhrayı və s.)

4) Qaytanla hərəkətləri yerinə yetirərkən göstərilən qaydanı pozmamalı, həvəslənib artıq hərəkətlərə yol verməməli.

5) Nəfəsin düzgün alınıb buraxılmasına xüsusi nəzarət etməli.

## DÖRDÜNCÜ SEANS

### *Seansın qaydaları və izahı.*

Psixoloji seansın qaydaları bir qədər əvvəlki seanslardan fərqlidir. Yəni bu seansda aparılan məşğələlərin prinsipləri iki hissəyə bölünür.

Birinci hissədə göstərilən hərəkətlərin bir qədər çətinliyi baxımından 8-12 yaşlı uşaqlar hərəkətlərin hər birini 1-2 dəfə yerinə yetirməlidirlər. Çünkü hər bir fiziki hərəkət əvvəlki seanslardan fərqlidir. Top, halqa, ip, rezin qaytan kimi əşyalarla yerinə yetirilən hərəkətlər məşğələnin əsas motivi hesab olunur. Biz əvvəlki seanslarda hər bir əşya ilə ayrılıqda apardığımız məşğələləri dördüncü seansda birləşmiş qaydada aparacaqıq. Qeyd etmişdik ki, kəkələmənin tonik, klonik və qarışiq tip forması vardır. Məhz dördüncü seansda aparılacaq məşğələ bilavasitə tonik və qarışiq tip kəkələmənin intensiv surətdə psixo korreksiya olunmasına müsbət təsir göstərir. Tonik formada kəkələməsi olan uşaqlarda kəkələmə əgər həddindən artıq dərin iz buraxıbsa və yaxud uzun illər diqqətdən kənarda qalıbsa, belə bir şəxs kompleks həkim müalicəsi ilə yanaşı, loqoped müalicəsi də almalıdır. Eyni zamanda dərin iz buraxmış tonik kəkələmə özündən sonra bir sıra anatomiq qüsurlar yaradır: - fəqərə sütununun əyilməsi; hər iki - sağ və sol ciyinlərin yığılması; eləcə də danışıq zamanı ciyinlərin tez-tez sıxılması; sifətin emosional iradi sferasının gərginləşməsi.

Fəqərə sütunun əyilməsi 2 formada baş verir: giflordoz forma və skolioz forma. Giflordoz- boyun və döş hissəsinin önə və arxaya əyilməsi, skolioz isə yanlara -sağa və sola əyilmədir. Giflordoz sağlamlıq üçün daha təhlükəli formadır. Bunlar necə baş verir? Bədən uzun müddət qeyri-normal vəziyyətdə qalandı fəqərələr əyilir və həmin formada bərkirir. Bu kimi hal nəinki uşağın fiziki görkəmində qüsür yaradır, hətta onun əqli inkişafında bəzi psixoloji əqli geriləmə hallarına gətirib çıxarıır. Psixi geriləmənin yaranmasının digər səbəbləri də vardır. Səbəblərdən birincisi en-

dogen, ikincisi isə ekzogen şəraitində baş vermiş, sonradan qazanılan qüsurdur. Dərin psixi əqli geriləməyə malik olan uşaqlarda bu hal yalnız həkimin müalicəsi nəticəsində tədricən, mərhələlərlə aradan qaldırıla bilər. Odur ki, valideyn, tərbiyəçi uşağıın şəxsiyyətinin inkişafında həllədici rol oynamalıdır. Uşağıın psixoloji əhvalında bir sıra neqativ hallar yaranarsa, dərhal psixoloq, loqoped, defektoloq, həkim məsləhəti almalıdır. Bəzən də valideynlərin diqqətsizliyi və laqeydliyi ucbatından belə qüsurlar sağalmaz hallara gətirib çıxarır. Odur ki, siz dördüncü seansda tövsiyə etdiyimiz hərəkətlərin öyrənilməsinə xüsusi diqqət yetirməlisiniz. Çünkü hər bir hərəkət uşaq üçün çətinlik səddi yaratса da, onun nitq qüsürünün intensiv surətdə aradan qaldırılmasına şərait yaradır. Hərəkətlərin yerinə yetirilmə qaydalarının təsnifatını sizin nəzərinizə çatdırırıq.

Siz hər bir hərəkəti tək-tək və yaxud da ardıcıl olaraq yerinə yetirə bilərsiniz. Hərəkətlər yerinə yetirilən zaman tələsmək olmaz. Çünkü siz hər bir hərəkəti eyni zamanda bir neçə əşyanın köməyi ilə yerinə yetirməlisiniz.

8-13 yaşlı uşaqlar çətinlik baxımından hər bir hərəkəti 1-2 dəfə yerinə yetirməli, 14-18 yaşlılar isə artıq hər bir hərəkəti 2-4 dəfə yerinə yetirməlidirlər.

Qeyd etmək istəyirik ki, I, II, III seansda göstərilən hərəkətləri olduğu kimi yerinə yetirdikdən sonra dördüncü seansa başlamaq lazımdır.

Dördüncü psixoloji seansın təlim prosesi taxtadan düzəldilmiş zontlar vasitəsilə yerinə yetirilir.

Tachtadan düzəldilmiş zondlar əlonik, tonik və qarışiq forma-da kəkələmənin psixo korreksiyası üçün daha çox əhəmiyyətli və zəruridir. Tachtadan düzəldilmiş zondlardan istifadə yeni tətbiq olunmuş üsuldur. Yəni bu metod bizim apardığımız elmi-praktik təcrübələr nəticəsində alınan yeni tədqiqat işidir.

## **PSİXOLOJİ HAZIRLIQ ŞAGİRDLƏ SÖHBƏT**

Sevindirici haldır ki, sən artıq daha da sərbəstləşir və müstəqilləşirsin. Bu psixoloji sərbəstlik getdiyinə inkişaf edərsə, sənin müstəqil fəaliyyətin daha da artar. Yəqin ki, ailənizdə sənin sərbəst və müstəqil olmağın üçün şərait yaradılıb. Bizi maraqlandıran məsələ sənin nə dərəcədə fikrən müstəqil olmağındır. Daxili sərbəstlik insanın psixoloji əhval-ruhiyyəsinə və sərbəst fikirlər söyləməsinə müsbət təsir göstərir. İnsan öz fikirlərini ardıcıl olaraq qorxmadan, çəkinmədən, sıxılmadan, tutulmadan izah etməyə çalışır. Odur ki, öz üzərində daha da ciddi çalışmalı, özünə qarşı tələbkar və məsuliyyətli olmalıdır.


Eyni zamanda, sinifdə dərs prosesi zamanı özünü sərbəst hiss etməli, sinifdə yoldaşlarını birlikdə müəllim tərəfindən verilən tapşırıqları qorxmadan yerinə yetirməlisən. O cümlədən yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdan çəkinməməlisən.

Müəllim səni dərsi danışmağa çağırarkən, yəqin ki, psixoloji hazırlığını nümayiş etdirmək istəyirsən, həyəcanlanmırısan.

Əlbəttə ki, belə bir ruhlandırıcı hal sənin psixi inkişafın üçün çox əhəmiyyətlidir. Sən çalışmalısan ki, gələcəkdə zəif və pessimist əhval-ruhiyyədən uzaq olasan. Səni əhatə edən mənfi və müsbət qıcıqlara qarşı hazırlıqlı olmalı, özünü tez itirməməlisən.

## DÖRDÜNCÜ SEANSIN MƏŞĞƏLƏSİ

**Birinci hərəkət.** Əvvəlcə taxta parçasından düzəldilmiş zondu (şəkil 4.1) ağız aparatında hər iki istiqamətdə aşağı və yuxarı dişlərin arasında saxlamaqla möhkəm sıxmalı. Sonra dərindən ağızla nəfəs alaraq diafraqmada yaranan sıxıntını hiss etməli. 4 sayından sonra nəfəsi ağızla da buraxmalı.



Şəkil 4.1


Qaydanı 1-2 dəfə yerinə yetirdikdən sonra görəcəksiniz ki, ağız aparatı ətrafi sinir əzələləri, sifət və çənə altı sinir əzələləri get-gedə boşalmağa başlayır. Yəni tonik və klonik formada yaranmış kəkələmə nəticəsində baş verən çənə altı əzələlər aparatı gərgin vəziyyətdə olduğundan və hər dəfə danışmaq istəyən sözü sərbəst şəkildə deyə bilmədiyindən əzələlər həmişə sıxılmış, gərgin vəziyyətdə olmuşdur. Məhz elə ona görə də taxta parçasından düzəldilmiş zond əzələlərin hərəkətə gətirilməsinə, boşalmasına müsbət təsir göstərir. Odur ki, göstərilən hər bir qaydanı yalnız loqopedin köməyi və məsləhəti vasitəsilə yerinə yetirmək məsləhətdir.

**İkinci hərəkət** (şəkil 4.2). Əvvəlcə arxası üstə döşəmənin üstünə uzanmalı. 4 sayına ağızla dərindən nəfəs alaraq əvvəlcə sağ ayağa bağlanmış rezin qaytanı sağ əllə dartaraq, ayağı dizlərdən bükəmdən döşəmədən yuxarı qaldırmalı. Sol qolu yuxarı qaldıraraq barmaqları yumruq şəklində sıxmalı. 4 sayına ağızla


dərindən nəfəs alaraq ağızla buraxmalı, hərəkəti 1-2 dəfə təkrar etməli. İlkən vəziyyəti aldıqdan sonra sol ayaqla həmin göstərilən qaydani təkrar yerinə yetirməli

**Üçüncü hərəkət** (şəkil 4.3) Döşəmənin üzərinə uzanaraq əvvəlcə topu kürəyin mərkəz hissəsinə qoymalı. Sonra kürəyi topa söykəyərək hər iki əldə rezin qaytanı saxlamalı. 4 sayına ağızla dərindən nəfəs alaraq, ayaqları döşəmədən götürərək dizləri sinəyə doğru gətirməli və eyni vaxtda qaytanı yan tərəflərə doğru düz dartmalı. Əvvəlkı vəziyyəti aldıqdan sonra hərəkəti 1-2 dəfə təkrar etməli.

Göstərilən hərəkətlərin fiziki əhəmiyyəti ondan ibarətdir ki, bədən əzələləri və tənəffüs sistemi getdikcə öz müvazinətini tənzimləyir.



Şəkil 4.2



Şəkil 4.3


**Dördüncü hərəkət** Dizləri bir qədər bükərək bədəni aşağıya doğru əyməli. Rezin qaytanı hər iki əldə dartılmış vəziyyətdə saxlamalı, ayaqlar bir-birindən aralı olmalıdır. Taxtadan düzəldilmiş zondu yuxarı istiqamətdə hər iki dişlərin arasında sıxaraq saxlamalı. 4 sayına ağızla dərindən nəfəs alaraq hərəkəti 1-2 dəfə təkrar etməli. Yenidən əlləri aşağı vəziyyətdə saxlayaraq hərəkəti əvvəlkı qaydada yerinə yetirməli. Nəfəsi ağızla 4 sayına aldıqdan sonra ağızla da buraxmalı.

**Beşinci hərəkət** (şəkil 4.4). Stulda əyləşərək topu stulun söykənəcəyi ilə kürəyin mərkəzi hissəsində saxlamalı, əllər yanda olmaqla, qaytanı hər iki əldə saxlamalı. Ayaqları bir-birindən ara-


lı vəziyyətdə qoymalı. 4 sayına ağızla dərindən nəfəs alaraq, ağızla buraxmalı, hərəkəti 1-2 dəfə təkrar etməli. Əllər başın üzərində olmaqla həmin hərəkəti olduğu qaydada yerinə yetirməli.

**Altıncı hərəkət.** (Şəkil 4.5). Stulda dizlər bükülmüş vəziyyətdə ayaqları bir-birinin üzərinə qoymaqla oturmalı. Şəkildəki vəziyyətdə iki əldə qaytanı saxlamaqla zondu ağız aparatında dişlərin arasında yuxarı istiqamətdə saxlamalı. Başı və bədəni aşağıya doğru əyərək 4 sayına ağızla dərindən nəfəs alaraq qaytanı yanlara doğru dartmalı. Yenidən nəfəsi ağızla buraxmalı. Hərəkəti 1-2 dəfə təkrar etdikdən sonra əlləri yanda, sonra isə başın üzərində olmaqla əvvəlki qaydada hərəkəti yerinə yetirməli. Qeyd edək ki, stulun söykənəcəyi ilə kürəyin arasında olan topu hərəkətləri yerinə yetirən zaman götürməməli.

Göstərilən hərəkətlər eyni zamanda çiyin və bədən əzələlərini normal qaydada hərəkətə gətirir və diafraqmanın inkişafı üçün çox əhəmiyyətlidir. O cümlədən, tənəffüs sisteminin müvazinətini tənzimləyir.




Şəkil 4.4




Şəkil 4.5

**Yeddinci hərəkət** (şəkil 4.62). Stulun oturacağı üzərində bardaş quraraq əvvəlcə sağ qolda halqanı fırlatmalı. Zontu dişlərin arasında sıxmalı, stulun söykənəcəyi ilə sizin kürəyiniz arasında olan topun üzərinə söykənməli. 4 sayına ağızla dərindən nəfəs alaraq ağızla buraxmalı. Hərəkəti 1-2 dəfə təkrar etməli. Sonra yenidən halqanı sol qola keçirməklə hərəkəti əvvəlkə qaydada yerinə yetirməli.



Şəkil 4.6

**Səkkizinci hərəkət** (şəkil 4.7). Başlanğıc vəziyyəti: döşəmə üzərində, ayaq üstdə, dizləri bükmədən hər iki əldə top tutmalı. Ağız aparatında dişlərin arasında zontu saxlamalı. 4-sayına ağızla dərindən nəfəs alaraq eyni vaxtda sol dizi bükmədən sağ ayağı arxaya doğru apararaq bükülmüş vəziyyətdə saxlamalı. Hər iki əldə tutulan topları isə əlləri aşağı salaraq arxaya aparmalı. Hərəkəti 1-2 dəfə təkrar etməli. Sonra əvvəlkə vəziyyəti almalı. Əvvəlkə qaydanı aldıqdan sonra əllər aşağı vəziyyətdə olmaqla, topları hər iki əldə saxlayaraq, əlləri dirsəkdən qatlamadan yan tərəfə gətirməli. Hərəkəti əvvəlkə göstərilən qaydada təkrar etməli. Hərəkətləri yerinə yetirdikdən sonra sol ayaq ilə həmin qaydanı davam edərək təkrar etməli.



Şəkil 4.7

Göstərilən hərəkətlərin hər biri fəqərə sümüyünün normal inkişafına müsbət təsir göstərir. Odur ki, bu tipli hərəkətləri yerinə yetirsən, fəqərə sümüyünün və çiyin əzələlərinin boşalması üçün müsbət nəticələr əldə edə bilərsən.

Göstərilən hərəkətlərdən fərqli cəhəti ondan ibarətdir ki, hərəkətləri ipatdı ilə tullanaraq və yaxud da ipatdı ilə qaçaraq yerinə yetirilir. Hərəkəti ipatdı ilə yerinə yetirən zaman tələsməməli,

döşəmənin üzərinə daban üstə deyil, pəncə üzərində düşməli. Ayaqları bir-birindən aralı qoymamalı. Nəfəsi alarkən ağızla almalı və ağızla da buraxmalı. Hərəkətə başlayan zaman çənəni bir qədər sinəyə doğru endirməli. Hərəkəti 4-8, 8-16, 16-32 dəfə yerinə yetirməli. Yerinə yetirərkən fasılə etməli, dincəlməli, sonra yenidən hərəkətlərin sayını artırmaçı.

Növbəti dəfə hərəkəti ipatdı ilə yerinə yetirən zaman yaniltmaclar söylənilməsi məsləhətdir. Məsələn,

*Al balqabaq, boz balqabaq.*

*Küp qulpu, xub küp qulpu.*

*Qırx küp, qırxi da qulpu qırıq küp.*

*Aşpaz Abbas aş asmiş, asmişsa da az asmiş.*

*Axşama bozbaş asmişam, çəşib qazanı boş asmişam.*

*Sil-silləmə, sel-selləmə.*

*Allı güllü, güllü allı.*

*Al qırmızı, gül qırmızı.*

*Ay çərşənbə axşamı, gəl çərşənbələşək, sən çərşənbələşməsən də mən çərşənbələşəcəyəm.*

*Ay cüməaxşamı, gəl cüməaxşamı, gəl cüməaxşamlaşaq. Sən cüməaxşamlaşmasan da, mən cüməaxşamlaşacağam.*

İpatdı vasitəsilə yaniltmacları söyləməklə yanaşı nəfəsi ağızla alıb, buraxmağı unutmamalısan. Bir qədər dincəldikdən sonra ipatdı ilə tullanaraq təmrinlər və qısa şerlər, nağıl, hekayə və s. söyləməlisən. İpatdı ilə tullanarkən sözləri tələsmədən deməli və yavaş-yavaş yüngül formada yerinə yetirməlisiniz.


Hərəkətlərin ipatdı vasitəsilə yerinə yetirilməsinin xüsusi fiziooji və psixoloji əhəmiyyətə malik olduğunu özün təlim prosesi zamanı görəcəksən.

**Doqquzuncu hərəkət.** (şəkil 4.8). Top götürməli, əvvəlcə sağ əllə topu yerə vuraraq yaniltmaclar və təmrinlər söyləməli (topu yerə möhkəm vurmamalı). Təmrinləri tələsmədən söyləyərək otaq boyu topu yerə vura-vura gəzməli. Topun əldən tez-tez yerə düşməsinə yol verməməli. Sonra sol əl ilə hərəkəti olduğu qaydada təkrar etməli.


**Onuncu hərəkət** (şəkil 4.9). Hər iki əldə topları tutaraq eyni vaxtda hər iki əl ilə topları yerə vuraraq yanıltmacları və təmrinləri söyləməli. Topu hər iki əldə tutaraq hərəkəti yerinə yetirmək çətinlik yaratса da sizin üçün çox maraqlı olacaqdır.

Hər iki əldə topu tutub, otaq boyunca addımlayaraq sözlərin düzgün deyilməsinə fikir verməli. Sözlərin arasında nəfəs almalı və yenidən qaydanı yerinə yetirməli.

Topların əlinizdən yerə düşməməsinə diqqət yetirdiyiniz kimi, təmrin və yanıltmacların da düzgün deyilməsinə xüsusi fikir verməli.



Şəkil 4.8



Şəkil 4.9

**On birinci hərəkət.** Ayaqları çiycin bərabərliyində aralı saxlamaqla topları hər iki əldə sinənin qarşısında tutmalı. Hər iki əldə topları saxlayaraq 4 sayına atıb tutmaq. Topları elə atıb-tutmalı yığıq ki, toplar tez-tez yerə düşməsin. Sonra topları hər iki əldə saxlamaqla yanaşı təmrin və yanıltmacları söyləməli.

## **EV TAPŞIRİĞİ**

1. Dördüncü seansın məşğələsinin hərəkətlərini 8-13 yaşlı uşaqlar 1-2 dəfə, 14-18 yaşlı yeniyetmələr 3-4 dəfə yerinə yetir-məlidirlər
2. Taxtadan düzəldilmiş zonddan təlim prosesi zamanı düzgün qaydada istifadə etməli.
3. Hərəkətləri yerinə yetirərkən tələsməməli.
4. Göstərilən hər bir qaydaya ciddi və dəqiq riayət etməli.
5. Hər bir hərəkəti yerinə yetirdikdən sonra 2-4 dəqiqə fasilə etməli.
6. Toplarla göstərilən qaydalara düzgün əməl etməli.
7. İpatdı vasitəsilə hərəkəti yerinə yetirən zaman tələsməməli, təmrin və yanılıtmacları söyləməli.

**IV FƏSİL**  
**TESTLƏR, ATALAR SÖZLƏRİ, EL MƏSƏLLƏRİ,**  
**HİKMƏTLİ KƏLAMLAR**

**QABİLİYYƏTLİ, YOXSA İSTEDADLI ?**

İstedadlı uşaqların müəyyən edilməsi müasir dövrdə pedaqoqları düşündürən əsas problemlərdən biridir. İstedadın vaxtında müəyyən edilməsi, onlar üçün xüsusi tədris proqramlarının hazırlanması vacibdir. İstedadın sönməməsi və aşkar edilməsində valideynlərdən də çox şey asılıdır. Bunun üçün onlar övladlarına münasibətdə həssas və diqqətli olmalıdır. Təqdim etdiyimiz sorğu övladlarının qabiliyyətlərini, istedadını düzgün müəyyən etmək və istiqamətləndirməkdə valideynlərə kömək etməlidir. Suala cavab verərkən, uşaq şəxsiyyətində özünü qabarıq təzahür etdirən hər bir fərdi halı nəzərə almağınızı xahiş edirik. Suallara "hə" və ya "yox" cavabı verilir.

1. Mənim övladım təşəbbüskar, zirək, qıvraqdır.
2. O, hər bir yeniliyə həvəslə can atır.

Sirli, anlaşılmaz hadisələri sevir, onlarla maraqlanır.

4. Çox vaxt böyükərlərin köməyinə ehtiyac hiss edir.
5. Başlığı işi yarımcıq qoyur, daha doğrusu fikri yayınır.

Əgər sualların beşinə də "hə" cavabı vermisinizsə sizin övladınızı bacarıqlı hesab etmək olar. Əgər 4-cü və 5-ci suallara "yox" cavabı vermisinizsə aşağıdakı suallara cavab verin.

**İSTEDADLI**

1. Onun meyli, maraqları kifayət qədər sabitdir.
2. Onun hər şeyi bilməyə həvəsi sabit və sarsılmazdır.
3. Çətin suallar verməyi və onlara cavab tapmağı sevir.
4. Çox vaxt böyükərlərin fikriylə razılaşdırır.
5. Öz şəxsi mövqeyi var və onu inadla müdafiə etməyə çalışır.
6. Başlığı işi həmişə axıra çatdırır.
7. Hər hansı bir məşğulliyət növünə, yaxud fənnə daha çox

meyl göstərir.

8. Qarşısına qoyduğu məqsədə inadla çatmağa çalışır.
9. Yaşlıları arasında çoxlu dostları var və hər biri ilə ümumi dil tapır.
10. Onu maraqlandıran fənlərə, mövzulara, hadisələrə dair çoxlu suallar verir.
11. Əksər hallarda egoist davranışın.

Bütün suallara "hə" cavabı verdinizsə, bu sizə övladınızın istedadlı olduğunu söyləməyə əsas verir.

### **PARLAQ İSTEDAD**

1. Bir çox bılık sahələri və bədii yaradıcılıqda (musiqi, rəsm, poeziya, nəşr, aktyorluq və s.) istedadını biruzə verir.
2. Özündən yaşça böyük bir, ən çoxu iki dostu var.
3. Nitqi çox yaxşı inkişaf edib, çoxlu söz ehtiyatı var və Azərbaycan dilindəki bütün incəliklərə bələddir.
4. Həmişə sərbəst qərarlar qəbul edə bilir.
5. Mübahisəli məsələlərdə hamı tərəfindən bəyənilmiş qərarlar-dansa öz fikrində qalır (öz fikrinə üstünlük verir).
6. Çətin vəziyyətlərdə məsuliyyəti öz üzərinə götürür.
7. Çox zaman yaşına uyğun olmayan təsiri bağışlayır.
8. Özünə yaxşı bələddir və nələrə daha çox qadir olduğunu yaxşı bilir.
9. Həm ictimai fənlər, həm də texniki fənlər üzrə bərabər səviyyədə istedadlidir.

Bu 9 suala da müsbət cavab vermisinizsə, bu sizə övladınıza istedadlı kimi yanaşmağa ciddi əsas verir.

**Hörmətli valideynlər!** Suallara cavab verərkən diqqətli olun. Əgər sizin bir neçə övladınız varsa, onların hər biri üçün suallara ayrılıqda cavab vermək lazımdır. Bu suallar və onlara verəcəyiniz cavablarla sinif rəhbərini (bağça müəllimini) də tanış edin. Bununla siz övladlarınızın bacarıq, qabiliyyət və istedadınızı

müəyyənləşdirmək, istiqamətləndirmək və inkişaf etdirməkdə bir-birinizə kömək etmiş olarsınız.

## **UŞAQLARIMIZI TƏRBİYƏ ETMƏYİ BACARIQMI?**

Hörmətli valideynlər! Övladlarınızın tərbiyəsində biz kifayət qədər tələbkər və dözümlüyükmü? Biz onları məhəbbətlə əhatə edə bilirikmi? Onların arzu və istəklərini lazıminca başa düşürük mü? Bütün bu suallara təqdim etdiyimiz testdə qismən də olsa cavab tapa bilərsiniz. Testin suallarını tələsmədən təhlil etməyi, sonra cavab verməyinizi xahiş edirik.

1. Mənzilinizdə uşaq otağı varmı? (*bəli—5xal, xeyr-1xal*)
2. Uşağıniza hər gün vaxt ayırırsınız mı? (*bəli-5xal, xeyr-1xal*)
3. Övladınız lazımsız narahatçılıq yaradırsa, yaxşı yemirsə, siz buna qarşı dözümlüsünüzmü? (*həmişə- 5xal, hərdən -3xal, heç vaxt - 1xal*)
4. Övladınızın şıltاقlıqlarını bağışlaya bilirsinizmi?  
*(bəli—5xal, hərdən—3xal, heç vaxt—1xal)*
5. Tərbiyə vasitəsi kimi fiziki cəza üsullarından istifadə edirsinizmi? (*bəli tez-tez—1xal, hərdən bir—3xal, heç vaxt—5xal*)
6. İstərdinizmi ki, sizin uşağınız bütün məsələlərdə sizinlə məsləhətləşsin? (*bəli—1xal, hərdən—3xal, xeyr—5xal*)
7. Sizin uşağınız sözə baxandırmı? (*bəli--5xal, hərdən—3xal, xeyr—1xal*)
8. Əgər siz uşağıniza nəyisə qadağan edirsinizsə, ona bunun səbəbini aydınlaşdırırsınız mı? (*bəli, həmişə—5xal, hərdən-3xal, xeyr-1xal*)
9. Övladınızdan onun yerinə yetirməli olduğu bütün işləri görməsini tələb edirsinizmi? (*həmişə—5xal, hərdən-3xal, xeyr-1xal*)
10. Tərbiyə məsələlərində xüsusi pedaqoji ədəbiyyatlardan istifadə edirsinizmi? (*bəli—5xal, hərdən—3xal, xeyr—1xal*)  
İnanırıq ki, siz özünüzü aldatmayacaq, cavablarınızda səmi-mi olacaqsınız.

**10-23\_xal.** Belə görünür ki, siz övladlarınızı pis tərbiyə edirsiniz. Xalların sayı nə qədər azdırsa, sizin tərbiyə üsulunuz da bir o qədər pisdir. Əgər siz tezliklə tərbiyə üsulunu könüllü dəyişməsəniz, sizin övladınızın, eləcə də ailənizin əbəs yerə bir çox problemi yaranacaq, övladınız sizi həmişə məyus edəcək.

**24-27\_xal.** Sizin tərbiyə üsulunuz ümumiyyətlə düzdür. Lakin uşağıniza qayğıınızı bir az da artırmağınız məsləhətdir. Əks təqdirdə sizinlə uşağınızın münasibətlərində problemlər yaranabilər.

**38-50\_xal.** Siz əsl valideynsiniz. Sizə yalnız təşəkkür etmək olar. Siz gözəl tərbiyyəçisiniz, məqsədinizə çatmaq üçün sizin ki-fayət qədər dözüm, inadınız var və övladınızı sevirsiniz. Bunlar isə ən vacib keyfiyyətlərdir. Alqış sizə!

## SİZ ÖVLADINIZ ÜÇÜN VALİDEYN, YOXSA DOSTSUNUZ?

Bir çox psixoloqlar belə hesab edirlər ki, uşaqları ilə münasi-bətdə dost rolunu oynamaya çalışan valideynlər unudurlar ki, tə-biət tərəfindən onlara övladlarına dayaq olmaq qabiliyyəti vəzifəsi bəxş olunub.

Valideyin, yoxsa dost? Sizə təqdim etdiyimiz testdə bu suala cavab tapmağa çalışın.

**1. Televizorda sizin çox sevdiyiniz bir film göstərilir. Övla-dınız isə tələb edir ki, müasir musiqi programı gedən digər ka-nala çevirəsiniz. Siz nə edirsiniz?**

- a. Övladınızın arzusunu yerinə yetirib, onunla birlikdə musiqi verilişinə baxırsınız;
- b. Cavab verirsiniz ki, o, film bitənə qədər gözləməli olacaq;
- c. Ona kiçik bir televizor alacağınız barədə söz verirsiniz;
- ç. Ona musiqi verilişlərinə baxmağa icazə verirsiniz.

**2. Siz uşaqlarınıza hansı gözlə baxırsınız?**

- a. Öz tay-tuşunuz kimi;
- b. Gəncliyinizi yenidən yaşamağa kömək edən şəxsiyyət kimi;
- c. Kiçik “böyük”lər kimi;
- ç. Həmişə sizin məsləhətlərinizə möhtac insan kimi.

**3. Siz orta yaşılı valideyinsiniz və öz gur saçlarınızla fəxr edirsiniz. Siz hansı saç düzümünə üstünlük verirsiniz?**

- a. Sizə hər şeydən çox yaraşana;
- b. Son dəbin tələblərinə cavab verənə;
- c. Hər hansı tanınmış bir adamın saç düzümünü əks edənə;
- ç. Öz övladınızın saç düzümü kimi.

**4. Sizin uşağınızdan danışaq.**

- a. Övladlarınız sizin yaşınızı bilirlərmi?
- b. Siz belə hesab edirsiniz ki, yaşınızı deyib uşaqlarla aranızda olan yaş fərqini qeyd etmək lazım deyil?
- c. Öz yaşınızı övladlarınızdan gizlədirsinizmi?
- ç. Həmişə bu fikirdəsiniz ki, siz çox bilirsiniz, çünkü böyüksünüz?

**5. Necə geyinirsiniz?**

- a. Övladınızın sevdiyi hər hansı kino ulduzuna bənzəməyə çalışırsınız.
- b. Oğlunuzun (qızınızın) stilinə uyğunlaşmağa çalışırsınız, çünkü belə hesab edirsiniz ki, bu sizin aranızda daha möhkəm əlaqə yaratmağa kömək edəcək.
- c. Sizə daha çox yaraşan geyimi seçirsiniz?
- ç. Gənclərin modasına uyğun geyinirsiniz, çünkü özünüzü gənc hesab edirsiniz.

**6. Oğlunuz (qızınız) çox yüksək səslə musiqiyə qulaq asır.**

### **Siz nə edirsiniz?**

- a. Qulağınıza pambıq tıxayıb öz işinizlə məşğul olursunuz.
- b. Səsi azaldırsınız?
- c. Əgər o belə arzu edirsə, bununla razılaşırsınız?
- ç. Xoşunuza gəlməsə də, musiqinin mükəmməl olduğunu söyləyirsiniz;

### **7. Uşaqlarınızla mübahisədə siz:**

- a. Məsləhətlərinizdən tamamilə imtina edəcəklərindən qorxduğunuz üçün çox nadir hallarda onların səhv etdiklərini söyləyirsiniz;
- b. Mübahisəni davam etdirmək faydasız olduğu üçün mövqeyinizi dəyişdirməyə razılaşırsınız?
- c. Onlara son sözə malik olmaq imkanı verirsiniz?
- ç. Əgər onlar haqlıdırlarsa, bununla razılaşırsınız?

### **8. Uşaqlar öz yaşıdlarını qonaq çağırıblar, siz isə:**

- a. Onları sərbəst buraxırsınız ki, nə istəyirlər etsinlər?
- b. Onlarla bərabər olmağa çalışıb, siz də əylənirsiniz?
- c. Onların da valideyinlərinin sizin qədər şən olduğunu soruştursunuz?
- ç. Onların işlərinə qarışmırınsınız, amma hiss etdirirsiniz ki, bir hadisə baş verərsə, siz həmişə yaxınlıqdásınız?

### **9. Uşaqlar hər hansı bir yiğinçağa, yaxud rəqs etməyə gedirlər, amma sizi özləri ilə aparmırlar.**

- a. Siz təəccüblənmirsiniz, çünkü onlar sizin yeni rəqslərlə ayaqlaşa bilmədiyinizi bilirlər.
- b. Siz kədərlənirsiniz, çünkü siz də onlarla bərabər müasir rəqs etmək istəyərdiniz.
- c. Siz inciyirsiniz, çünkü onlar öz sevinclərini sizinlə

bölüşdürmək istəmirlər;

ç. Siz qəmgin olursunuz, çünki siz də müasir dəbdə geyinib şənlənmək istəyərdiniz.

**10. Siz özünüüzü nə üçün heç də övladınızdan böyük kimi aparmağa çalışırsınız?**

- a. Uşaqlarla yaxşı münasibətdə olmaq üçün;
- b. Çünki bu yaş fərqini azaltmağa kömək edir;
- c. Bu, ailəni bundan sonra da birgə saxlamağa kömək edir;
- ç. Çünki, bu sizin üçün təbii haldır.

**11. Övladlarınızla münasibətdə siz:**

- a. Onlarla “böyük” kimi rəftar edirsiniz?
- b. Onlarla “kiçik” kimi rəftar edirsiniz?
- c. Onlarla dost olmağa çalışırsınız?
- ç. Özünüüzü bir valideyn kimi aparırsınız?

Nº	A	B	C	Ç
1	3	0	2	1
2	3	2	1	0
3	0	2	1	3
4	1	3	2	0
5	2	3	0	1
6	1	0	2	3
7	3	1	2	0
8	1	3	2	0
9	0	2	1	3
10	3	2	1	0

<b>11</b>	<b>2</b>	<b>1</b>	<b>3</b>	<b>0</b>
-----------	----------	----------	----------	----------

Sizin xallarınız nəyi bildirir: 33-22 xal, Yəqin belə hesab edirsiniz ki, özünüüz uşaqlarınızla həmyaşid kimi aparmaqla siz düzgün hərəkət edirsiniz. Bu indi belədir. Sonra siz bunun mənfi nəticələrini görəcəksiniz. Siz övladınızın dostu rolunu oynamayarkən həddi aşib uşağı özünüzlə bərabər səviyyədə tutursunuz. Əksər uşaqlar bunu gözəl başa düşürlər və ekspertlərin fikrinə görə, nəticədə onların əsəb sisteminin gizli şəkildə korlanması başlanır. Təkcə dost olmaq azdır. Uşaqların rəhbərə ehtiyacı var. Siz valideyn başa düşməlisiniz ki, yaş fərqiinin heç bir əhəmiyyəti yoxdur. Siz dərk etməlisiniz ki, övladınızın məsuliyətli olmasına, həyatda hər hansı bir mövgeyə malik olmasına cavabdehsiniz.

**21-11 xal.** Belə görünür ki, övladlarınız hələ də sizinlə necə münasibətdə olacaqlarını bilmirlər. Onların səhvlərinə göz yummağa çalışır, sizə lazım olanda isə valideyn rolunu oynamaya çalışırsınız. Gec-tez siz öz dediyinizi etməyə çalışacaqsınız. Bu isə uşaqlarınızda qəzəb, itaətsizlik yaranmasına səbəb olacaq. Amma siz bir o qədər də gecikməmisiniz. Siz dost rolunu oynamaqdan əl çəkib uşaqlarınıza yetkin insan, gözəl əxlaq nümunəsi göstərə bilərsiniz. Qoy bu sizi narahat etməsin ki, özünüüz əsl valideyn kimi göstərən zaman birdən uşaqlar sizi daha sevməzlər.

**10-0 xal. HÖRMƏTLİ VALİDEYN!** Həmişə belə olun! Siz həmişə uşaqlarınızın ehtiyaclarını, istəklərini, tez-tez dəyişən əhval-ruhiyyələrini başa düşməyə və qiymətləndirməyə çalışırsınız. Hətta hərdən müəyyən güzəştərə də gedirsiniz. Burda heç bir pis iş yoxdur. Çünkü siz lazıminca ağıllı hərəkət edirsiniz və uşaqlarla münasibətləri sizin qoyduğunuz qaydalarla tənzimləmək lazım olduğunu bilirsiniz. Mübahisələr hər ailədə olur. Amma uşaqlar sizi sevir və hörmət edirlər. Ən əsası isə sizin simanızda sevən və həmişə güvəniləcək valideyn görürlər. Belə halda sizi qibtə ediləsi ailə səadəti gözləyir. Sizə can sağlığı arzulayıraq! **Xoşbəxt olun!**

## **ATALAR SÖZLƏRİ, HİKMƏTLİ KƏLAMLAR**

- ◆ Uşaqları əzizləyin, onlarla mehriban olun. Çünkü uşaqlarla mehriban olmayan biz müsəlmanlardan deyil.
- ◆ Övladlarınızla xoş rəftar edin, onlara gözəl tərbiyə verin.
- ◆ Unutmayın ki, uşaq ata-anadan çox zəmanəsinin övladıdır.
- ◆ Alimləri eşidin, çünkü onlar dünyanın çıraqı, axırətin nürudurlar.
- ◆ Elmi beşikdən qəbrədək öyrənin.
- ◆ Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.
- ◆ Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyulur və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gəlir.
- ◆ Uşaqlıqdan öyrənilən elm daş üstündə yazıya, ahıllıqda öyrənilən su üstündə yazıya bənzər.
- ◆ Bir saat elm öyrənmək 60 illik ibadətdən xeyirlidir.
- ◆ Elm öyrənən zaman birisini ölüm haqlayarsa, o şəhid sayılardır.
- ◆ Elm Çində də olsa, onun dalınca gedin.
- ◆ İki şəxs doymaq bilməz: elm təşnəsi və dünya malı hərisi.
- ◆ Bir kişi Rəsulallahdan soruşdu: "Valideynin övlad üzərin-də haqqı nədən ibarətdir ?" Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir".
- ◆ Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.
- ◆ Allahın rızası (razılığı) valideynin rızasıyla, Allahın qəzəbi də valideynin qəzəbiylədir.

❖ Ömrünün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram etsin, qohumlarını yoluxsun.

❖ Üç duanın qəbul olunacağına şübhə yoxdur: məzlumun duası, qonağın duası və ata-ananın övladına etdiyi dua.

### ***Məhəmməd Peyğəmbər***

❖ Qurani Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.

❖ Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

❖ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini, səadətini uşaqlara qayğıda, diqqətdə görürəm.

### ***Heydər Əliyev***

❖ Qız anasından görməsə tərbiyə almaz, oğul atasından görməsə süfrə açmaz.

### ***Kitabi-Dədə Qorqud***

❖ Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaq korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizam öyrətməyə başlamaq lazımdır.

❖ Uşağı onun təbiətini korlaya biləcək uşaqlarla və şeylərlə oturub-durmağa və oynamaya qoymamalı, çünki uşaq ətrafdakılارın xasiyyətini tez götürür.

❖ Uşaqda təmiz idraki qüvvələrdən ən əvvəl utanma, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalidirsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun nəcibliyinə sübutdur; bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrəh edib, gözəl şeylərə meyl göstərir. Bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə fikir verməli, heç bir şey əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.

### ***Xacə Nəsiməddin Tusi***

◆ Övladla 5 yaşınadək padşah kimi, 15 yaşınadək qul kimi, sonra isə yoldaş kimi rəftar etmək lazımdır.

### ***Qədim hind məsəli***

◆ Söz 4 cürdür: birini nə bilərlər, nə də deyərlər; birini deyərlər, lakin mənasını bilməzlər; birini bilərlər, amma deməzlər; birini həm bilərlər, həm də deyərlər.

### ***Atalar sözü***

♦ Hər bir ailə kiçik bir dövlətdir. Dövlətin atributlarından biri də təlim və tərbiyə qaydasıdır. Valideyn üçün övladı əziz olduğu kimi cəmiyyətimiz üçün də uşaqlarımızın tərbiyəsi və tələyi əzizdir.

♦ Uşaq hər vaxt yuxudan durduqdan sonra ailə üzvləri ilə salamlasmalıdır.

♦ Nahar etdikdən sonra ananın əlindən öpüb təşəkkür etməlidir.

♦ Ailədə uşağın biri zahirən gözəl, o birisi isə zahirən çirkindirsə, onun hissinə heç kim toxunmamalıdır.

♦ Ailədə bir neçə övlad böyüyürsə, onları bir-birindən ayırmalıq, birini həddindən artıq tərifləmək, əzizləmək, digərini isə pisləmək olmaz.

♦ Valideyn övladını uzun müddətə nənə və baba himayəsində qalmağa göndərməməlidir. Nəticədə uşaq valideyn məhəbbətin-dən məhrum ola bilər. Məcburiyyət halında, çıxılmaz vəziyyət yaranarsa, nənə və baba uşağa tez-tez valideynləri ilə bağlı olan söhbətlər etməli, eyni zamanda, valideynlər də imkan yaranan

kimi uşağı baş çəkməlidirlər.

- ◆ Uşağıın yanında ona aid olmayan söhbətlər danışılmamalır.
- ◆ Əgər uşaq ailədə bir neçə dəfə yalan danışıbsa, onun səbəbini öyrənmək vacibdir (qorxudan və yaxud xoşuna gəldiyindən).
- ◆ Uşaq ona tapşırılan işi yerinə yetiribsə, onu qiymətləndirin və əzizləyin.
- ◆ Elə uşaqlar var ki, onlarda işgörmə qabiliyyəti çox zəifdir. Ətrafdakıların onu pişləməsi düzgün deyil.

*Düzungün tərbiyə bizim xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimiz, qəmli göz yaşlarımız, başqa adamların qarşısında təqsimizdir.*

*Övladlarına düzgün tərbiyə verən valideynin yeri cənnətlikdir.*

*Arzu edirik ki, mənəvi və fiziki sağlamlıqlarını qorumaqla yanaşı, övladlarımız gələcəkdə geniş erudisiyaya, intellektual gücə, yüksək mədəniyyətə malik, vətənimizə, torpağımıza, xalqımıza sədaqətli, xeyir verən, layiqli şəxsiyyətlər olsunlar!*

**Müəlliflər**

## *Istinadlar və şərhlər*

1. Fikrət Hacıyev "Yaş fiziologiyası və məktəb gigiyenası", "Maarif", 1992, səh 18-19
2. Bax: yenə orada səh. 95
3. Hipotalamus – görmə qabarlarının aşağı hissəsində yerləşir. *Bu sahə orqanizmin vegetativ funksiyaları ilə sıx əlaqədədir. Hipotalamusun zədələnməsi və ya güclü qıcıqlanması zamanı orqanizmdə bir sıra proseslər, vegetativ pozğunluqlar baş verir: yağ, su, duz mübadiləsi, tər ifrazı, istilik tənzimi pozulur. Hipotalamusun güclü qıcıqlandırılması zamanı bütün bunlarla yanaşı göz bəbəkləri genişlərir, ürək döyüntüləri artır, damarlar büzülür, qan təzyiqi yüksəlir, qanda adrenalin və koradrekalinin miqdarı artır (mənfi emosiyalarda, ən çox da vahimədə).*
4. Talamus - (görmə qabarları) – onlar sanki bütün bədənin hissi yollarının toplandığı sahədir. Görmə qabarlarının zədələnməsi nəticəsində hissiyyat azalır və ya tamamilə itir, baş ağrısı, iflic, yuxusuzluq baş verir. Eşitmə və görmə qabiliyyəti azalır. Bütün bunlar yüksək emosional gərginlik nəticəsində də yarana bilər.
5. Bax: yenə orada səh. 88
6. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev "Ümumi psixologiya", "Maarif", 1982, səh 384
7. Retikulyar formasiya - baş beynin mərkəzi şöbələrinin dərinliyində yerləşən torabənzər sinir strukturlarının məcmusu. Müxtəlif istiqamətlərə gedən külli miqdarda sinir telləri ilə xarakterizə olunur.

*nur. Əsas funksiyaları sinir sisteminin ümumi oyanıqlıq vəziyyətini tənzim etmək və onurğa beyninin reflektor fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Ayıqlıq, təşviş və fəal diqqət vəziyyətləri ilə əlaqədardır.*

8. Вирджиния Н.Квин "Прикладная психология", сəh. 317
9. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev. "Ümumi psixologiya", "Maarif", 1982, səh.392
10. Nağıl ilk dəfə çap olunur. Müəllifi A.İbrahimov.
11. ***İntrovertlik*** - bəzi adamlarda təsadüf olunan fərdi xarakterik xüsusiyyət; adama yovuşmazlıqda, qapalılıqda, başqa adamlarda kifayət qədər marağın olmamasında və dərin özünütəhlil meylində təzahür edir. Antonimi «ekstravertlik»dir.
12. ***Ekstravertlik*** - bəzi adamlara xas olan xüsusiyyət. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir. Antonimi - «introvertlik».
13. T.Ağayeva, S.M.Əliyeva. "Loqopediyanın nəzəri-praktik məsələləri", səh20
14. Bax: yenə orada səh. 66.
15. Bax: yenə orada səh 80.
16. M.Abbasov. "Təlim-tərbiyə işində nitq qüsurlarının islahı", Vakı, 1948, səh. 40.

## M ü n d ə r i c a t

<b>I Fəsil. Evdə uşaq böyüyür .....</b>	<b>5</b>
Bir yaşlı uşağın psixoloji durumu.....	7
1-3 yaşlı uşaqların psixo-fizioloji durumu və mənəvi aləmi.....	9
Bənzətmə .....	9
Uşaq incəlikləri.....	10
Üç yaşlı uşağın psixo-fizioloji durumu.....	13
Yemək qaydaları.....	14
Uşağın yuxusu.....	15
İradə, inadkarlıq, həyəcan, qorxu və digər xüsusiyyətlərin yaranması, onların uşağın psixoloji inkişafında rolu.....	16
İradə.....	16
Inadkarlıq.....	17
Vahimə.....	19
Qorxu və həyəcan.....	20
Emosiyalar.....	26
Stress.....	27
Kiçik yaşlı uşaqlarda ətraf mühitlə təmasdan yaranan suallar..	29
Kiçik yaşlı uşaqlarda diqqət.....	32
Sərbəstlik .....	33
Uşaq tərbiyəsində sərbəstliyin düzgün istiqamətləndirilməsi məsi və psixoloji komplekslərin aradan qaldırılması.....	35
Oyunların psixoloji əhəmiyyəti.....	39
Uşaq şəxsiyyətinə hörmət.....	40
Nağıllar.....	42
Uşaq tərbiyəsində təlim nümunələri.....	44

<b>II Fəsil. Nitq inkişafı.....</b>	<b>46</b>
Nitq qüsurlarının yaranma səbəbləri və aradan qaldırılma yolları .....	48
Dislaliya.....	48
Siqmatizm.....	50
S və z səslərinin düzgün tələffüzü.....	51
Ş və j səslərinin düzgün tələffüzü.....	53
C və ç səslərinin düzgün tələffüzü.....	55
Rotatizm.....	58
Lambdasizm.....	62
Kappatizm.....	63
Qammatizm.....	65
Yotizm.....	66
<b>III Fəsil. Kəkələmə.....</b>	<b>68</b>
Kəkələmənin aradan qaldırılması yolları. Psixoloji seansın ümumi qaydaları.....	79
Relaksasiya.....	81
Autotreninq vəziyyəti.....	83
Birinci psixoloji seans. Uşaqla söhbət. (Psixoloji hazırlıq).....	85
Birinci seans, I məşğələ .....	87
Birinci seans, II məşğələ .....	91
Birinci seans, III məşğələ .....	93
İkinci seans.....	97
Üçüncü seans.....	102
Dördüncü seans.....	107
IV Fəsil. Testlər, atalar sözləri, el məsəlləri, hikmətli kə- lamlar.....	117
Qabiliyyətli, yoxsa istedadlı?.....	117
Uşaqlarımızı tərbiyə etməyi bacarıraqmı?.....	119
Siz övladınız üçün valideyn, yoxsa dostsunuz?.....	120
Atalar sözləri, hikmətli kəlamlar.....	125
İstinadlar şərhlər və .....	129

**Ağababa Bayram oğlu İbrahimov  
Hüseyin Ədalət oğlu Xəlilov**

**SAĞLAM ÖVLAD, DÜZGÜN TƏRBİYƏ,  
TƏMİZ NİTQ**

Nəşriyyatın direktoru

Cəfərova Rəna Tahir q.

Rəssamlar:

Aslanova Mətanət Abgül q.

Kompüter dizaynı :

Məmmədov Xəyal Hümmət o.

Alıyeva Şəfəq Ali q.

Alıyeva Afaq Ali q.

Qafarzadə Zaur Arxaddin o.

Qəniyeva Aytən

Çapa imzalanmışdır: 17.02.04

**"Misri" nəşriyyatı**